

**“Expressbank” Açıq Səhmdar Cəmiyyəti**

**31 dekabr 2018-ci il tarixinə**

**Beynəlxalq Maliyyə Hesabatı Standartlarına  
uyğun Maliyyə Hesabatları və  
Müstəqil Auditorun Hesabatı**

# Mündəricat

## Müstəqil Auditorun Hesabatı

### Maliyyə Hesabatları

Maliyyə veziyəti haqqında hesabat.....	1
Mənfeət və ya zərər və sair məcmu gelir haqqında hesabat .....	2
Kapitalda dəyişikliklər haqqında hesabat.....	3
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat.....	4

### Maliyyə hesabatları üzrə qeydlər

1. Bankın əsas fəaliyyəti.....	5
2. Bankın əməliyyat mühiti .....	5
3. Əsas uçot siyaseti .....	6
4. Yeni və ya yenidən işlənmiş standartların və onlara dair şəhərlərin tətbiqi .....	14
5. Uçot siyasetinin tətbiqi zamanı əhəmiyyətli ehtimallar və mülahizələr .....	17
6. Pul vəsaitləri və onların ekvivalentləri.....	21
7. Kredit təşkilatlarından alınacaq vəsaitler .....	22
8. Müşterilərə verilmiş kreditlər və avanslar .....	23
9. Borc qiymətlər kağızlara investisiyalar.....	34
10. Əmlak və avadanlıqlar.....	36
11. Qeyri-maddi aktivlər .....	37
12. Mülkiyyətə keçmiş əmlak.....	37
13. Digər dəyərsizləşmə və ehtiyatlar.....	38
14. Sair aktivlər və öhdəliklər .....	38
15. Müşterilərə ödəniləcək vəsaitlər .....	39
16. Kredit təşkilatlarına ödəniləcək vəsaitlər .....	40
17. Vergilər .....	40
18. Kapital .....	41
19. Təəhhüdler və şərti öhdəliklər .....	42
20. Faiz gelir və xərcləri .....	43
21. Xalis haqq və komissiya gelirləri .....	43
22. Sair gəlirlər .....	44
23. İşçi heyəti ilə bağlı xəclər, ümumi və inzibati xəclər .....	44
24. Risklərin idare edilməsi .....	44
25. Maliyyə alətlərinin ədalətli dəyeri.....	56
26. Əlaqəli tərəflər haqqında məlumatların açıqlanması .....	58
27. Kapitalın adekvatlığı .....	61
28. 1 yanvar 2018-ci il tarixindən əvvəlki dövrlərə tətbiq edilən uçot siyaseti .....	61
29. İxtisarlar.....	63



## Müstəqil Auditorun Hesabatı

“Expressbank” ASC-nin Səhmdarlarına və İdarə Heyətinə:

### Rəy

Bizim fikrimizcə, hazırkı maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından “Expressbank” ASC-nin (“Bank”) 31 dekabr 2018-ci il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə başa çatan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq düzgün əks etdirir.

### Auditin predmeti

Bankın maliyyə hesabatları aşağıdakılardan ibarətdir:

- 31 dekabr 2018-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabat;
- həmin tarixdə başa çatan il üzrə mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabat;
- həmin tarixdə başa çatan il üzrə kapitalda dəyişikliklər haqqında hesabat;
- həmin tarixdə başa çatan il üzrə pul vəsaitlərinin hərəkəti haqqında hesabat; və
- əsas uçot siyasetləri və digər izahedici məlumatlar daxil olmaqla, maliyyə hesabatları üzrə qeydlər.

### Rəy üçün əsaslar

Biz auditi Beynəlxalq Audit Standartlarına uyğun aparmışiq. Bu standartlar üzrə bizim məsuliyyət rəyimizin *“Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti”* bölməsində əks etdirilir.

Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

### Müstəqillik

Biz Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının dərc etdiyi Peşəkar Mühasiblərin Etika Məcəlləsinə uyğun olaraq Bankdan asılı olmadan müstəqil şəkildə fəaliyyət göstəririk. Biz Etika Məcəlləsinə uyğun olaraq, etika ilə bağlı digər öhdəliklərimizi yerinə yetirmişik.

### Maliyyə hesabatlarına görə rəhbərliyin və korporativ idarəetmə üzrə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq hazırlanması və düzgün təqdim edilməsi, eləcə də firildaqcılıq və yaxud səhv nəticəsində yaranmasından asılı olmayaraq, əhəmiyyətli təhriflər olmayan maliyyə hesabatlarının hazırlanması üçün rəhbərliyin zəruri hesab etdiyi daxili nəzarət sisteminə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik Bankı ləğv etmək və ya fəaliyyətini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, Bankın fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fəaliyyətin fasiləsizliyinə dair məlumatların açıqlanmasına və fəaliyyətin fasiləsizliyi prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

Korporativ idarəetmə üzrə cavabdeh olan səlahiyyətli şəxslər Bankın maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

## *Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti*

Bizim məqsədimiz bütövlükdə maliyyə hesabatlarında firldaqcılıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olub-olmadığına dair kifayət qədər əminlik əldə etmək və rəyimizin daxil olduğu auditor hesabatını təqdim etməkdir. Kifayət qədər əminlik əminliyin yüksək səviyyəsidir, lakin Beynəlxalq Audit Standartlarına uyğun olaraq auditin aparılması zamanı mövcud olan bütün əhəmiyyətli təhriflərin həmişə aşkar olunacağına zəmanet vermir. Təhriflər firldaqcılıq və ya səhv nəticəsində yaranan bilər və fərdi və ya məcmu olaraq istifadəçilərin maliyyə hesabatları əsasında qəbul edəcəyi iqtisadi qərarlara təsir göstərmək ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

Beynəlxalq Audit Standartlarına uyğun aparılan auditin bir hissəsi olaraq, biz audit zamanı peşəkar mühakimə tətbiq edirik və peşəkar skeptisizm nümayiş etdiririk. Biz həmçinin:

- Maliyyə hesabatlarında firldaqcılıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olması riskini müəyyən edir və qiymətləndirir, həmin risklər qarşı audit prosedurlarını hazırlayır və həyata keçirir və rəyimizi əsaslandırmak üçün yetərli və münasib audit sübutlarını əldə edirik. Firldaqcılıq nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riskindən daha yüksəkdir, çünki firldaqcılığa gizli sövdələşmə, saxtakarlıq, məlumatların bilərkədən göstərilməməsi, yanlış təqdimat və ya daxili nəzarət sistemində sui-istifadə halları daxil ola bilər.
- Bankın daxili nəzarət sisteminin effektivliyinə dair rəy bildirmək üçün deyil, şəraitə uyğun audit prosedurlarını işləyib hazırlamaq üçün daxili nəzarət sistemi üzrə məlumat əldə edirik.
- Rəhbərlik tərəfindən istifadə edilən uçot siyasetlərinin uyğunluğunu, habelə uçot təxminləri və müvafiq açıqlamaların münasibliyini qiymətləndiririk.
- Fəaliyyətin fasıləsizliyi prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutları əsasında Bankın fasıləsiz fəaliyyət göstərmək imkanını ciddi şübhə altına qoya bilən hadisə və şəraitlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığına dair qənaətə gəlirik. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu qənaətinə goldikdə, auditor rəyimizdə maliyyə hesabatlarındakı müvafiq məlumatların açıqlanmasına diqqət yetirməli və ya belə məlumatların açıqlanması yetərli olmadıqda, rəyimizdə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və şəraitlər Bankın fasıləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər.
- Məlumatların açıqlanması da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında düzgün təqdim edilib-edilmədiyini qiymətləndiririk.

Biz korporativ idarəetmə üzrə cavabdeh olan səlahiyyətli şəxslərə digər məsələlərlə yanaşı, planlaşdırılan audit prosedurlarının həcmi və müddəti, habelə əhəmiyyətli audit nəticələri, o cümlədən audit zamanı daxili nəzarət sisteminde aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar barədə məlumat veririk.

PricewaterhouseCoopers Audit Azerbaijan LLC.

29 may 2019-cu il

Bakı, Azərbaycan Respublikası

**"Expressbank" ASC**  
**Maliyyə vəziyyəti haqqında hesabat**

<i>Min Azərbaycan manatı ilə</i>	<i>Qeyd</i>	<i>31 dekabr 2018</i>	<i>31 dekabr 2017</i>
<b>AKTİVLƏR</b>			
Pul vəsaitləri və onların ekvivalentləri	6	139,401	97,685
Kredit təşkilatlarından alınacaq vəsaitlər	7	2,787	4,787
Müştərilərə verilmiş kreditlər və avanslar	8	231,437	186,644
Amortizasiya olunmuş dəyərlə ölçülən borc qiymətli kağızlara investisiyalar	9	2,402	-
Ədalətli dəyərinin dəyişməsi sair məcmu gəlirə aid olunan borc qiymətli kağızlara investisiyalar	9	511	-
Əmlak və avadanlıqlar	10	11,397	10,554
Qeyri-maddi aktivlər	11	3,869	3,298
Mülkiyyətə keçmiş əmlak	12	1,444	1,998
Cari mənfəət vergisi aktivləri		-	13
Sair aktivlər	14	6,966	10,225
<b>CƏMI AKTİVLƏR</b>		<b>400,214</b>	<b>315,204</b>
<b>ÖHDƏLİKLƏR</b>			
Müştərilərə ödəniləcək vəsaitlər	15	243,677	150,886
Kredit təşkilatlarına ödəniləcək vəsaitlər	16	24,384	14,086
Təxire salılmış mənfəət vergisi öhdəlikləri	17	-	223
Sair öhdəliklər	14	8,564	6,046
<b>CƏMI ÖHDƏLİKLƏR</b>		<b>276,625</b>	<b>171,241</b>
<b>KAPİTAL</b>			
Nizamnamə kapitalı	18	137,257	137,257
Əmlak və avadanlıqların yenidən qiymətləndirilməsi üzrə ehtiyat (Yığılmış zərər)/bölüsdürülməmiş mənfəət		685 (14,353)	702 6,004
<b>CƏMI KAPİTAL</b>		<b>123,589</b>	<b>143,963</b>
<b>CƏMI ÖHDƏLİKLƏR VƏ KAPİTAL</b>		<b>400,214</b>	<b>315,204</b>

29 may 2019-cu il tarixində Bankın İdare Heyeti adından təsdiqlənmiş və imzalanmışdır:




Ilham Həbibullayev  
 İdare Heyətinin Sədri



Həsən Həsənov  
 Maliyyə Departamentinin Direktoru



Sevda Fettayeva  
 Baş Mühasib

**"Expressbank" ASC****Mənfəət və ya zərər və sair məcmu gelir haqqında hesabat**

<i>Min Azerbaycan manatı ilə</i>	<i>Qeyd</i>	<b>2018</b>	<b>2017</b>
Faiz gəlirləri	20	31,824	25,541
Faiz xərcləri	20	(8,875)	(6,130)
<b>Xalis faiz gəlirləri</b>		<b>22,949</b>	<b>19,411</b>
Kredit zərərləri üzrə ehtiyat	8	(21,063)	(1,644)
<b>Kredit zərərləri üzrə ehtiyatın yaradılmasından sonra xalis faiz gəlirləri</b>		<b>1,886</b>	<b>17,767</b>
Xalis haqq və komissiya gəlirləri	21	8,433	5,975
Xarici valyuta ilə əməliyyatlar üzrə zərər çıxılmaqla gelir		3,761	5,303
Xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə xalis gelir		5	33
Satılı bilen investisiya qiymətli kağızlarının realizasiyasından gelir		-	136
Sair gelir	22	5,121	134
<b>Qeyri-faiz geliri</b>		<b>17,320</b>	<b>11,581</b>
Haqq və komissiya xərcləri	21	(3,857)	(2,160)
İşçi heyəti ilə bağlı xərclər, ümumi və inzibati xərclər	23	(30,540)	(26,347)
Diger dəyərsizləşmə və ehtiyatlar	13	(854)	406
<b>Qeyri-faiz xərcləri</b>		<b>(35,251)</b>	<b>(28,101)</b>
<b>Vergidən əvvəlki (zərər)/mənfəət</b>		<b>(16,045)</b>	<b>1,247</b>
Mənfəət vergisi (xərci)/geliri	17	(688)	211
<b>İL ÜZRƏ (ZƏRƏR)/MƏNFƏƏT</b>		<b>(16,733)</b>	<b>1,458</b>
<b>Sair məcmu gelir</b>			
Nəqliyyat vasitələrinin yenidən qiymətləndirilməsi	10	66	193
Mənfəət vergisinin effekti	17	(13)	(39)
<b>İl üzrə sair məcmu gelir</b>		<b>53</b>	<b>154</b>
<b>İL ÜZRƏ CƏMI MƏCMU (ZƏRƏR)/GƏLİR</b>		<b>(16,680)</b>	<b>1,612</b>

**"Expressbank" ASC**  
**Kapitalda dəyişikliklər haqqında hesabat**

	Nizamname kapitalı	Bölüşdürülməmiş mənfəət	Əmlak və avadanlıqların yenidən qiymətləndiril- mesi üzre ehtiyat	Satılan bilən investisiya qiymətlərini kağızlarının yenidən qiymətləndiril- mesi	Cəmi kapital
<i>Min Azərbaycan manatı ilə</i>					
<b>31 dekabr 2016-ci il tarixinə qalıq</b>	<b>137,257</b>	<b>4,672</b>	<b>548</b>	<b>(126)</b>	<b>142,351</b>
II üzrə mənfəət	-	1,458	-	-	1,458
II üzrə sair məcmu gəlir	-	-	154	-	154
II üzrə cəmi məcmu gəlir	-	1,458	154	-	1,612
II ərzində realizasiya edilmiş satılan bilən maliyyə aktivləri üzrə yenidən təsnifləşdirmə düzəlişi	-	(126)	-	126	-
<b>31 dekabr 2017-ci il tarixinə qalıq</b>	<b>137,257</b>	<b>6,004</b>	<b>702</b>	<b>-</b>	<b>143,963</b>
BMHS 9-a keçid: - gözlənilən kredit zərərlərinin yenidən ölçülməsi, vergi çıxılmaqla	-	(3,694)	-	-	(3,694)
<b>1 yanvar 2018-ci il tarixinə düzəlişdən sonrakı qalıq</b>	<b>137,257</b>	<b>2,310</b>	<b>702</b>	<b>-</b>	<b>140,269</b>
II üzrə zərər	-	(16,733)	-	-	(16,733)
II üzrə sair məcmu gəlir	-	-	53	-	53
II üzrə cəmi məcmu gəlir/(zərər)	-	(16,733)	53	-	(16,680)
Əmlak və avadanlıqlar üzrə yenidən qiymətləndirme ehtiyatının bölüşdürülməmiş mənfəətə köçürülməsi	-	70	(70)	-	-
<b>31 dekabr 2018-ci il tarixinə qalıq</b>	<b>137,257</b>	<b>(14,353)</b>	<b>685</b>	<b>-</b>	<b>123,589</b>

**"Expressbank" ASC**  
**Pul vəsaitlərinin hərəkəti haqqında hesabat**

<i>Min Azərbaycan manatı ilə</i>	<i>Qeyd</i>	<i>2018</i>	<i>2017</i>
<b>Əməliyyat fealiyyəti üzrə pul vəsaitlərinin hərəkəti</b>			
Alınmış faizlər		21,389	25,775
Ödənilmiş faizlər		(9,397)	(10,116)
Alınmış haqq və komissiyalar		9,389	5,527
Ödənilmiş haqq və komissiyalar		(3,857)	(2,161)
Xarici valyuta ilə əməliyyatlar üzrə zərər çıxılmaqla reallaşdırılmış gelir		3,761	5,303
Alınmış digər gəlirlər		5,121	134
Ödenilmiş əmək haqqı xərcləri		(16,187)	(11,923)
Ödenilmiş ümumi və inzibati xərclər		(10,463)	(9,463)
<b>Əməliyyat aktiv və öhdəliklərində dəyişikliyərdən əvvəl əməliyyat fealiyyəti üzrə (istifadə edilən)/daxil olan pul vəsaitlərinin hərəkəti</b>		<b>(244)</b>	<b>3,076</b>
<b>Əməliyyat aktivlərində xalis azalma/(artım):</b>			
Kredit təşkilatlarından alınacaq vəsaitlər		(1,412)	(4,090)
Müştərilərə verilmiş kreditlər və avanslar		(56,484)	27,059
Sair aktivlər		5,172	(3,890)
<b>Əməliyyat öhdəliklərində xalis artım/(azalma):</b>			
Müştərilərə ödəniləcək vəsaitlər		90,357	39,991
Kredit təşkilatlarına ödəniləcək vəsaitlər		10,270	(8,452)
Sair öhdəliklər		1,911	3,751
<b>Mənfəət vergisindən əvvəl əməliyyat fealiyyəti üzrə daxil olan xalis pul vəsaitləri</b>		<b>49,570</b>	<b>57,445</b>
Ödənilmiş mənfəət vergisi			
<b>Əməliyyat fealiyyəti üzrə daxil olan xalis pul vəsaitləri</b>		<b>49,570</b>	<b>57,445</b>
<b>İnvestisiya fealiyyəti üzrə pul vəsaitlərinin hərəkəti</b>			
Ədalətli dəyərinin dəyişəcsi sair məcmu gəlirə aid olunan borc qiymətli kağızların eldə edilməsi		(511)	-
Satılıq bilən investisiya qiymətli kağızların satışından və ödənilməsindən daxilolmalar		-	900
Amortizasiya olunmuş dəyərlər qeydə alınan borc qiymətli kağızlara investisiyaların eldə edilməsi		(33,701)	-
Amortizasiya olunmuş dəyərlər qeydə alınan borc qiymətli kağızların ödənilməsindən daxilolmalar		31,301	-
Əmlak və avadanlıqların alınması		(4,049)	(1,441)
Əmlak və avadanlıqların satışından daxilolmalar		813	32
Bankın mülkiyyətinə keçmiş girovların satışından daxilolmalar		120	966
Qeyri-maddi aktivlərin eldə edilməsi		(1,252)	(359)
<b>İnvestisiya fealiyyəti üzrə (istifadə edilən)/daxil olan xalis pul vəsaitləri</b>		<b>(7,279)</b>	<b>98</b>
Məzənnə dəyişikliyərinin pul vəsaitləri və onların ekvivalentlərinə təsiri			
<b>Pul vəsaitləri və onların ekvivalentlərində xalis artım</b>		<b>41,716</b>	<b>55,872</b>
İlin əvvəline pul vəsaitləri və onların ekvivalentləri	6	97,685	41,813
İlin sonuna pul vəsaitləri və onların ekvivalentləri	6	<b>139,401</b>	<b>97,685</b>

**"Expressbank" ASC**  
**31 dekabr 2018-ci il tarixinə maliyyə hesabatları üzrə qeydlər**

**1. Bankın əsas fəaliyyəti**

"Expressbank" ASC ("Bank") 21 iyun 1992-ci il tarixində "Azərnəqliyyatbank" Kommersiya Bankı kimi təsis edilmişdir və Azərbaycan Respublikasının qanunları əsasında fəaliyyət göstərir. 11 mart 2005-ci ildə Bankın hüquqi strukturunu dəyişərək, açıq səhmdar cəmiyyəti olmuşdur. 5 mart 2010-cu ildə Bank adını "Azərnəqliyyatbank" Açıq Səhmdar Kommersiya Bankından "Expressbank" Açıq Səhmdar Cəmiyyətinə dəyişmişdir. Bank Azərbaycan Respublikasının Mərkəzi Bankının ("ARMB") 30 dekabr 1992-ci ildə verdiyi 119 sayılı bank lisensiyyası əsasında fəaliyyət göstərir.

Bank əhalidən əmanetlər alır və kreditlər verir, Azərbaycanın daxilində və xaricə ödənişləri köçürür, valyuta mübadiləsi aparır, fiziki və hüquqi şəxslərə digər bank xidmətlərin göstərir. Bankın baş ofisi Bakıda yerləşir və Bakıda və Azərbaycanın digər şəhərlərində 16 filialı vardır. Bankın hüquqi ünvanı beledir: Azərbaycan Respublikası, Bakı şəh., AZ 1130, Atatürk prospekti, Y.Çəmənzəmənli küçəsi, 134C.

7 avqust 2007-ci ildən başlayaraq Bank əmanetlərin siğortalanması fondunun üzvüdür. Bu sistem "Əmanetlərin siğortalanması haqqında" Azərbaycan Respublikasının Qanununa və digər normativ aktlara əsaslanır və Azərbaycan Əmanetlərin Siğortalanması Fondu tərəfindən idarə olunur. 2 mart 2016-ci il tarixindən etibarən Əmanetlərin Siğortalanması Fondu üzv banklarda qəbul edilən əmanetlər illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam siğortalanır.

31 dekabr 2018 və 2017-ci il tarixinə Bankın nizamnamə kapitalında səhmdarların iştirak payları aşağıdakılardır:

<b>Səhmdar</b>	<b>2018 (%)</b>	<b>2017 (%)</b>
"AZENCO Group" MMC	40.00	40.00
Xammədov Hikmət	25.00	25.00
"EnerqoServis" MMC	17.69	17.69
Seyidov Hafiz	17.00	17.00
"Avtonəqliyyatservis" MMC	0.31	0.31
<b>Cəmi</b>	<b>100.00</b>	<b>100.00</b>

31 dekabr 2018 və 2017-ci il tarixinə səhmdarlardan heç biri ayrı-ayrılıqda Banka nəzarət etməmişdir.

**2. Bankın əməliyyat mühiti**

Azərbaycan iqtisadiyatında inkişaf etməkdə olan bazarlara xas müəyyən xüsusiyyətlər müşahidə edilir. Azərbaycan iqtisadiyatının mövcud və gelecek inkişafı və sabitliyi hökumətin həyata keçirdiyi iqtisadi, maliyyə və monetar tədbirlərin effektivliyindən, eləcə də xam neftin qiymətlərindən və Azərbaycan manatının sabitliyindən əhəmiyyətli dərəcədə asılıdır.

Neft qiymətlərindəki azalmanın nəticəsi olaraq 2015-ci ildə milli valyutanın əsas xarici valyutalara qarşı devalvasiyasından sonra əməliyyat mühiti son dərəcə qeyri-müəyyən qalmışdır.

Hökumət uzunmüddəli iqtisadi sabitliyi və dayanıqlığı təmin etmək üçün islahatları süretləndirmişdir. Belə ki, hökumət 2018-ci ildə sərt pul siyasetini davam etdirmiş və Azərbaycan manatının mövqeyinin sabitləşdirilməsinə yönəldilmiş xarici valyuta ehtiyatları ayırmışdır.

2019-cu ilin yanvar ayında "Fitch" beynəlxalq reyting agentliyi Azərbaycanın suveren kredit reytingini "BB+" səviyyəsində saxlayıb. Eyni zamanda, agentlik Azərbaycanın uzunmüddəli suveren kredit reytingini xarici və milli valyutada "BB+/BB+" səviyyəsində təsdiqleyib. Agentlik Azərbaycanın iqtisadi artımının orta səviyyədə davam edəcəyini, lakin hələ də neft sənayesi tendensiyalarından və dövlət investisiyalarından asılı olacağını proqnozlaşdırır.

Bankın rəhbərliyi mövcud iqtisadi mühitdə baş verən prosesləri müşahidə edir və Bankın yaxın gələcəkdə fəaliyyətinin dayanıqlığını və inkişafını təmin etmək üçün qabaqlayıcı tədbirlər görür. Buna baxmayaraq, mövcud iqtisadi vəziyyətin gelecek təsirini qabaqcadan proqnozlaşdırmaq nisbətən mürekkeb olduğuna görə rəhbərliyin iqtisadi mühitlə bağlı cari proqnozları və təxminləri faktiki nəticələrdən fərqli ola bilər.

### **3. Əsas uçot siyaseti**

**Maliyyə hesabatlarının tərtibatının əsasları.** Hazırkı maliyyə hesabatları maliyyə alətlərini ilkin olaraq ədalətli dəyerlə tanımaqla, emlak və avadanlıqları yenidən qiymətləndirməklə, eləcə də maliyyə alətlərini ədalətli dəyerinin dəyişməsi mənfiət və ya zərərə aid olunan ("FVTPL") və ədalətli dəyerinin dəyişməsi sair məcmu gelirə aid olunan kateqoriyalara təsnifləşdirməklə, ilkin dəyer metoduna əsasən hazırlanmışdır. Hazırkı maliyyə hesabatlarının hazırlanmasında istifadə edilən əsas uçot siyasetləri aşağıda göstərilir. 1 yanvar 2018-ci il tarixində BMHS 9 və BMHS 15-ə keçidlə əlaqədar uçot siyasetində baş verən dəyişikliklərdən başqa, həmin uçot siyaseti başqa cür göstərilmediyi hallarda, təqdim edilən bütün dövrlərə müvafiq şəkildə tətbiq edilmişdir (Qeyd 4 və Qeyd 28-ə baxın).

**Maliyyə alətləri - əsas qiymətləndirmə üsulları.** Ədalətli dəyer qiymətləndirmə tarixində bazar iştirakçıları arasında könüllü şəkildə əməliyyat həyata keçirilərken aktiv satmaq üçün alınacaq və öhdəliyi ötürürkən ödəniləcək dəyərdir. Ədalətli dəyer ən yaxşı olaraq feal bazarda alınıb satıla bilən qiymət ilə təsdiqlənir. Feal bazar qiymətlər haqqında davamlı olaraq məlumat əldə etmək üçün aktiv və öhdəliklər üzrə əməliyyatların kifayət qədər tez müddətdə və həcmde həyata keçirildiyi bazardır. Feal bazarda alınıb satılan maliyyə alətlərinin ədalətli dəyeri ayrı-ayrı aktiv və ya öhdəliklərin bazar qiymətinin müəssisənin istifadəsində olan aktiv və ya öhdəliklərin miqdarına hasılı nəticəsində alınan məbləğ kimi ölçülür. Bu hal hətta bazarın normal gündəlik ticarət dövriyyəsi müəssisənin istifadəsində olan aktiv və öhdəliklərin qarşılıqlığı üçün kifayət qədər olmadıqda və bir əməliyyat üzrə mövqelerin satılması üçün sifarişlərin yerləşdirilməsi bazar qiymətinə təsir etdikdə baş verir.

Əməliyyatın qiyməti haqqında bazar məlumatı olmayan maliyyə alətlərinin ədalətli dəyerini müəyyən etmək üçün pul axınlarının diskontlaşdırılması modelindən, həmçinin bazar şərtləri ilə həyata keçirilən analoji əməliyyatlar haqqında məlumatlara və ya investisiya olunan müəssisələrin cari dəyerinə əsaslanan modellərdən istifadə edilir. Ədalətli dəyerin qiymətləndirilməsi nəticələri aşağıda göstərildiyi kimi ədalətli dəyer iyerarxiyasının seviyələrinə görə təhlil edilir: (i) 1-ci Səviyyəyə oxşar aktivlər və ya öhdəliklər üçün aktiv bazarlarda kotirovka olunan (düzəliş edilməyən) qiymətlər ilə qiymətləndirmələr aiddir, (ii) 2-ci Səviyyəyə aktiv və ya öhdəlik üçün birbaşa (yəni, qiymətlər) və ya dolayı ilə (yəni, qiymətlər əsasında hesablanmışlar) müşahide edilə bilən əhəmiyyətli ilkin məlumatların istifadə edildiyi qiymətləndirmə üsulları ilə qiymətləndirmələr aiddir (iii) 3-cü Səviyyəyə aid olan qiymətləndirmələr yalnız müşahidə oluna bilən bazar məlumatlarına əsaslanır (yəni, qiymətləndirmə üçün əhəmiyyətli həcmde müşahidə oluna bilməyən ilkin məlumatlar tələb edilir). Ədalətli dəyer iyerarxiyasının seviyələri arasında köçürmələr hesabat dövrünün sonunda baş vermiş hesab edilir. Təkrarlanan ədalətli dəyer qiymətləndirmələri maliyyə vəziyyəti haqqında hesabatda hər bir hesabat dövrünün sonunda mühasibat uçtu standartları ilə tələb edilən və ya icazə verilən qiymətləndirmələrdir. Qeyd 25-ə baxın.

**Əməliyyat xərcləri** əlavə xərcləri eks etdirir və birbaşa olaraq maliyyə alətinin alış, buraxılması və ya satışı ilə əlaqəlidir. Əlavə xərc əməliyyat həyata keçirilmədiyi təqdirdə yaranmayan xərclərdir. Əməliyyat xərclərinə agentlərə (satış üzrə agentlər kimi fəaliyyət göstərən işçilər daxil olmaqla), məsləhətçilərə, brokerlərə və dilerlərə ödənilmiş haqq və komissiyalar, tənzimleyici orqanlar və fond birjalarına ödəmelər, eləcə də mülkiyyət hüququnun köçürülməsi üzrə vergilər və rüsumlar daxildir. Əməliyyat xərclərinə borc öhdəlikləri üzrə mükafat və ya diskontlar, maliyyələşdirmə xərcləri, daxili inzibati və ya saxlama xərcləri daxil edilmir.

**Amortizasiya olunmuş dəyer (AC)** əsas məbləğ üzrə ödənişlərin çıxılmasından və hesablanmış faizlerin əlavə edilməsindən, maliyyə aktivləri üçün isə gözlənilən kredit zərərləri üzrə ehtiyatın çıxılmasından sonra maliyyə alətinin ilkin tanınma zamanı qeydə alınan dəyəridir. Hesablanmış faizlər ilkin tanınma zamanı təxire salınmış əməliyyat xərclərinin və effektiv faiz dərəcəsi metodundan istifadə etməklə ödənilməli məbləğ üzrə hər hansı mükafat və ya diskontun amortizasiyası daxildir. Hesablanmış faiz gelirləri və faiz xərcləri, o cümlədən hesablanmış kupon gelirləri və amortizasiya edilmiş diskont və ya mükafat (o cümlədən təqdim olunma zamanı təxire salınmış komissiyalar, eğer varsa) ayrıca göstərilmir və maliyyə vəziyyəti haqqında hesabatda müvafiq maddələrin balans dəyərində eks olunur.

**Effektiv faiz metodu** maliyyə alətinin balans dəyəri üzrə sabit faiz dərəcəsinin (effektiv faiz dərəcəsi) təmin edilməsi üçün faiz gelirləri və ya xərclərinin müvafiq dövr ərzində uçota alınması metodudur. Effektiv faiz dərəcəsi gələcək pul ödənişləri və ya daxil olmalarını (kreditlər üzrə gələcək zərərlər istisna olmaqla) maliyyə alətinin fəaliyyət müddəti və ya daha qısa müddət ərzində maliyyə alətinin ümumi balans dəyərinə diskontlaşdırın dərəcədir. Effektiv faiz dərəcəsi maliyyə aləti üçün nezerdə tutulan dəyişkən faiz dərəcəsi üzrə kredit spredini eks etdirən mükafatlar və ya diskont və yaxud bazar qiymətlərində asılı olaraq müəyyən edilmeyen digər dəyişkən amillər istisna olmaqla, faiz dərəcələrinin növbəti dəyişdirilmə tarixinə qədər dəyişkən faizli alətlər üzrə pul vəsaitlərinin hərəkətini diskont etmek üçün istifadə edilir. Bele mükafatlar və ya diskontlar maliyyə alətinin gözlənilən tədavül müddəti ərzində amortizasiya edilir. Diskont dəyərinin hesablanmasına müqavilə tərəfləri arasında ödənilmiş və ya alınmış effektiv faiz dərəcəsinin tərkib hissəsinə təşkil edən bütün komissiyalar daxildir.

### **3. Əsas uçot siyaseti (davamı)**

**Maliyyə alətlərinin ilkin tanınması.** FVTPL kateqoriyasında ölçülən maliyyə alətləri ilkin olaraq ədalətli dəyerlə tanınır. Bütün digər maliyyə alətləri əməliyyat xərcləri də daxil olmaqla, ilkin olaraq ədalətli dəyerlə tanınır. İlkin tanınma zamanı ədalətli dəyer ən yaxşı olaraq əməliyyat qiyməti ilə təsdiqlənir. İlkin tanınma zamanı gelir və ya zərer yalnız ədalətli dəyer ilə əməliyyat qiyməti arasında fərq olduqda qeydə alınır. Əməliyyat qiyməti eyni maliyyə aləti ilə aparılan digər müşahidə oluna bilən cari bazar əməliyyatları və ya əsas məlumat kimi yalnız müşahidə edile bilən bazarların məlumatlarını istifadə edən qiymətləndirmə modeli ilə təsdiqlənir. İlkin tanınmadan sonra amortizasiya olunmuş dəyerlə qiymətləndirilən maliyyə aktivləri və ədalətli dəyərin dəyişməsi sair məcmu gelirə aid edilən ("FVOCl") borc alətlərinə investisiyalar üzrə gözlənilən kredit zərərləri üçün ehtiyat tanınır və bu da aktivin ilkin tanınmasından dərhal sonra zərərin tanınması ilə nəticələnir.

Qanunvericilik və ya ümumi qəbul edilmiş bazar qaydaları ilə müəyyən edilmiş vaxt çərçivəsində təchiz olunması nəzərdə tutulan maliyyə aktivlərinin bütün digər alış və satışları ("standart şərtlər" əsasında alış və satışlar), Bankın maliyyə aktivini almaq və ya satmaq öhdəliyini qəbul etdiyi əməliyyat tarixində qeydə alınır. Alış üzrə bütün digər əməliyyatlar Bankın həmin maliyyə aləti üzrə müqavilə tərəfi olduğu halda tanınır.

**Maliyyə aktivlərinin təsnifləşdirilməsi və sonrakı dövrde qiymətləndirilməsi: qiymətləndirmə kateqoriyaları.** Bank maliyyə aktivlərini aşağıdakı kateqoriyalarda təsnifləşdirir: FVTPL, FVOCl və AC. Borc maliyyə aktivlərinin təsnifləşdirilməsi və sonrakı dövrde ölçüləməsi: (i) müvafiq aktivlər portfelinin idarə olunması üçün Bankın biznes modelindən və (ii) aktiv üzrə pul axınlarının xüsusiyyətindən asılıdır.

**Maliyyə aktivlərinin təsnifləşdirilməsi və sonrakı dövrde qiymətləndirilməsi: biznes model.** Biznes model Bankın pul axınları əldə etməsi məqsədilə portfelin idarə edilməsi üçün istifadə etdiyi metodu eks etdirir və Bankın məqsədinin: (i) aktivlərdən yalnız müqavilə üzrə pul axınlarının əldə edilmesi ("müqavilə üzrə pul axınlarının əldə edilmesi üçün aktivin saxlanması") və ya (ii) müqavilədə nəzərdə tutulan və aktivlərin satışından yaranan pul axınlarının əldə edilmesi ("müqavilə üzrə pul axınlarının əldə edilmesi və maliyyə aktivlərinin satılması üçün aktivlərin saxlanması") olub-olmadığını müəyyən edir. (i) və (ii) bəndlər tətbiq edilmədikdə, maliyyə aktivləri "digər" biznes modellərə aid edilir və FVTPL kateqoriyasında ölçülür.

Biznes model qiymətləndirmə tarixində mövcud olan portfel üzrə müəyyən edilmiş məqsədləre nail olmaq üçün Bankın həyata keçirməyi planlaşdırıldığı fealiyyətə dair bütün müvafiq sübutlar əsasında aktivlər qrupu (portfel seviyyəsində) üçün müəyyən edilir. Biznes modelin müəyyən edilməsi zamanı Bankın nəzərə aldığı amillərə portfelin məqsədi və tərkibi, müvafiq aktivlər üzrə pul axınlarının əldə edilmesi ilə bağlı keçmiş təcrübə, risklərin qiymətləndirilməsi və idarə edilməsi üzrə yanaşmalar və aktivlər üzrə gəlirliliyin qiymətləndirilməsi usulları daxildir. Bankın öz maliyyə aktivləri üçün biznes modellərin müəyyən edilməsi zamanı istifadə etdiyi əsas mülahizələr Qeyd 5-də göstərilir.

**Maliyyə aktivlərinin təsnifləşdirilməsi və sonrakı dövrde qiymətləndirilməsi: pul axınlarının xüsusiyyətləri.** Biznes model müqavilə üzrə pul axınlarının əldə edilmesi və ya müqavilə üzrə pul axınlarının əldə edilmesi və maliyyə aktivlərinin satılması üçün aktivlərin saxlanılmasını nəzərdə tutduqda, Bank nağd pul axınlarının yalnız əsas borc və faiz ödənişlərindən ibarət olub-olmadığını qiymətləndirir (SPPI təhlili).

Müqavilə şərtləri əsas kredit sazişinin şərtlərinə uyğun olmayan riskə və ya dəyişkənliyə məruz qalmanın nəzərdə tutduqda, müvafiq maliyyə aktiv FVTPL kateqoriyasında təsnifləşdirilir və qiymətləndirilir. SPPI təhlili aktivin ilkin tanınması zamanı həyata keçirilir və sonradan yenidən qiymətləndirilmir. Bankın öz maliyyə aktivləri üçün SPPI təhlili həyata keçirdiyi zaman istifadə etdiyi əsas mülahizələr Qeyd 4-de göstərilir.

**Maliyyə aktivlərinin yenidən təsnifləşdirilməsi.** Maliyyə aktivlərinin idarə edilməsi üzrə biznes model tam dəyişdirildikdə, bütün maliyyə alətləri yenidən təsnifləşdirilir. Aktivlərin yenidən təsnifləşdirilməsi perspektiv qaydada - biznes modeldəki dəyişiklikdən sonrakı ilk hesabat dövrünün əvvəlindən tətbiq edilir. Bank cari və müqayisəli dövr ərzində öz biznes modelini dəyişdirməmiş və maliyyə aktivlərini yenidən təsnifləşdirməmişdir.

**Maliyyə aktivlərinin dəyərsizləşməsi: gözlənilən kredit zərərləri üzrə ehtiyat.** Bank amortizasiya olunmuş dəyerlə və FVOCl kateqoriyasında ölçülülmüş borc alətləri, eləcə də kredit öhdəlikləri və maliyyə zəmanəti müqavilələrindən yaranan risklər üzrə gözlənilən kredit zərərlərini (ECL) proqnozlar əsasında qiymətləndirir. Bank hər bir hesabat tarixində gözlənilən kredit zərərlərini qiymətləndirir və kredit zərərləri üzrə ehtiyatı tanır. Gözlənilən kredit zərərlərinin qiymətləndirilməsi aşağıdakılardır: (i) bir sərə məmkün nəticələrin qiymətləndirilməsi yolu ilə müəyyən edilmiş obyektiv və ehtimal ilə ölçülülmüş məbləğ, (ii) pulun zaman dəyəri və (iii) hesabat tarixində keçmiş hadisələr, cari şərtlər və proqnozlaşdırılan gələcək iqtisadi vəziyyət haqqında artıq xərc çekmədən və ya çalışmadan əldə edilə bilən əsaslandırılmış və təsdiqlənmiş məlumat.

### **3. Əsas uçot siyaseti (davamı)**

Amortizasiya olunmuş dəyərlər ölçülən borc alətləri gözlenilən kredit zərərləri üzrə ehtiyat çıxılmaqla, maliyyə vəziyyəti haqqında hesabatda göstərilir. Kredit öhdəlikləri və maliyyə zəmanətləri üzrə gözlenilən kredit zərərləri üçün maliyyə vəziyyəti haqqında hesabatda öhdəliyin tərkibində ayrıca ehtiyat tanınır. FVOCl kateqoriyasında qiymətləndirilən borc alətlərinin amortizasiya olunmuş dəyərində dəyişikliklər gözlenilən kredit zərərləri üçün ehtiyat çıxılmaqla menfəet və ya zərerdə tanınır. Balans dəyərindəki digər dəyişikliklər sair məcmu gəlirlərdə FVOCl kateqoriyasında qiymətləndirilən borc alətləri üzrə "zərər çıxılmaqla gəlir" kimi tanınır.

Bank maliyyə aktivlərinin ilkin tanınmasından etibarən kredit keyfiyyətindəki dəyişikliklərə əsaslanaraq üç mərhələli dəyərsizləşmə modeli tətbiq edir. Ilkin tanınma zamanı dəyərsizləşməmiş maliyyə aləti 1-ci Mərhələyə təsnifləşdirilir. 1-ci Mərhələdə maliyyə aktivləri üzrə gözlenilən kredit zərərləri növbəti 12 ay ərzində və ya müqavilədə nəzərdə tutulan ödəniş tarixinə qədər (12 ay bitənə qədər) baş verə bilən defolt hadisələri nəticəsində yaranmış bütöv müddət üçün gözlenilən kredit zərərləri ("12 aylıq gözlenilən kredit zərəri") məbleğində qiymətləndirilir. Bank ilkin tanınma vaxtından etibarən kredit riskində əhəmiyyətli dərəcədə artımın ("SICR") baş verdiyini müəyyən edərək, aktiv 2-ci Mərhələyə köçürülrək və həmin aktiv üzrə gözlenilən kredit zərərləri bütöv müddət üçün gözlenilən kredit zərərləri əsasında, yeni müqavilədə göstərilən ödəme tarixinə qədər, lakin gözlenilən hər hansı qabaqcadan ödənişləri nəzərə almaqla ("bütöv müddət üçün gözlenilən kredit zərərləri") qiymətləndirilir. Kredit riskində əhəmiyyətli dərəcədə artımın baş vermesinin Bank tərefindən müəyyən edilməsi qaydası Qeyd 24-də təqdim edilir. Bank maliyyə aktivinin dəyərsizləşməsini müəyyən edərək aktiv 3-cü Mərhələyə köçürülrək və həmin aktiv üzrə gözlenilən kredit zərərləri bütöv müddət üçün gözlenilən kredit zərərləri kimi qiymətləndirilir. Dəyərsizləşmiş aktivlərin və defolt hadisəsinin Bank tərefindən müəyyən edilməsi qaydası Qeyd 24-də izah edilir. Həmin Qeyddə gözlenilən kredit zərərlərinin qiymətləndirilməsində istifadə edilən ilkin məlumatlar, fərziyyələr və hesablama üsulları haqqında məlumat, eləcə də Bank tərefindən proqnoz məlumatlarının gözlenilən kredit zərərləri modellərinə daxil edilməsi qaydası göstərilir.

Kredit və istifadə olunmamış kredit xəttindən ibaret olan kredit kartları kimi müəyyən maliyyə alətləri üzrə istisna olaraq kredit zərərləri Bankın kredit riskinə məruz qaldığı müddət, yeni bełə kredit zərərlərinin kredit riskinin idarə edilməsi tədbirləri vasitəsilə azaldılmasına qədər olan dövr ərzində (bu dövr kredit müqaviləsinin maksimum müddətindən artıq olsa bełə) qiymətləndirilir. Bu, kreditin ödənilməsinin tələb edilməsi və istifadə olunmamış kredit xəttinin leğv edilməsinə görə kredit zərərinə məruz qalan məbleğin müqavilədə nəzərdə tutulan bildiriş müddəti ilə məhdudlaşmaması ilə əlaqədardır.

**Maliyyə aktivlərinin silinməsi.** Maliyyə aktivlərini bərpa etmək üçün Bankın bütün praktiki imkanları tükəndikdə və Bank bełə aktivlərin bərpasına dair gözləntilərin əsaslandırılmadığı qənaətinə gəldikdə, maliyyə aktivləri tam və ya qismən silinir. Aktivlərin silinməsi tanınmanın dayandırılması əks etdirir. Bank müqaviləyə əsasən ödənilməli məbleğləri bərpa etməye cəhd etdikdə, lakin həmin məbleğlərin bərpası ilə bağlı əsaslandırılmış gözləntiləri olmadıqda, barəsində hələ də məcburi bərpa tədbirləri görülen maliyyə aktivlərini sile bilər.

**Maliyyə aktivlərinin tanınmasının dayandırılması.** Bank aşağıdakı hallarda maliyyə aktivlərinin tanınmasını dayandırır: (a) aktivlər geri alındıqda və ya bu aktivlərlə əlaqədar pul vəsaitlərinin hərəkəti üzrə hüquqların müddəti başa çatdıqda və ya (b) Bank maliyyə aktivlərindən daxil olan pul vəsaitlərinin axını üzrə mülkiyyət hüququnu ötürdükdə və ya ötürülmə haqqında müqavilə bağladıqda və bu zaman (i) həmin aktivlərin mülkiyyət hüququ ilə əlaqədar bütün risk və faydalari əsas etibarilə başqa tərəfe ötürdükdə və ya (ii) bu aktivlərin mülkiyyət hüququ ilə əlaqədar bütün risk və faydalari əsas etibarilə ötürmədikdə və ya saxlamadıqda, lakin, həmin aktivlər üzrə nezəret hüququnu özündə saxlamadıqda. Qarşı tərif satışa mehdudiyyətlər qoymadan aktiv tam olaraq əlaqəli olmayan üçüncü tərəfe satmaq imkanına malik olmadıqda nezareti özündə saxlayır.

**Maliyyə aktivlərinin modifikasiyası.** Bank bəzən maliyyə aktivləri üzrə müqavilə şərtlərinə yenidən baxır və ya onları dəyişdirir. Bu zaman Bank aşağıdakı amilləri nəzərə alaraq, müqavilə üzrə pul axınlarının modifikasiyasının əhəmiyyətli olduğunu qiymətləndirir: aktivin risk profilinə əhəmiyyətli dərəcədə təsir göstərən hər hansı yeni müqavilə şərtləri (məsələn, mənfəətdə pay və ya kapital üzrə gəlirlilik), faiz dərəcəsindəki əhəmiyyətli dəyişikliklər, valyutada dəyişikliklər, aktivlə bağlı kredit riskinə əhəmiyyətli dərəcədə təsir göstərən yeni və ya əlavə kredit təminatının yaranması və ya borcalanın maliyyə çətinliyi olduqda kreditin müddətinin əhəmiyyətli dərəcədə artırılması.

Yeni şərtlər əhəmiyyətli dərəcədə fərqləndikdə əvvəlki aktiv üzrə pul axınlarını əldə etmək hüququ başa çatdığını görə Bank əvvəlki maliyyə aktivinin tanınmasını dayandırır və yeni aktivi ədalətli dəyerle tanır. Müqavilə şərtlərinə yenidən baxılması tarixi növbəti dəyərsizləşmənin hesablanması, o cümlədən kredit riskinin əhəmiyyətli dərəcədə artması faktının müəyyən edilməsi üçün ilkin tanınma tarixi hesab edilir.

### **3. Üçot siyaseti (davamı)**

Bundan eləvə, Bank yeni kreditin və ya borc alətinin SPPI meyarına uyğunluğunu qiymətləndirir. Tanınması dayandırılmış ilkin aktivin balans dəyeri ilə əhəmiyyətli dərəcədə modifikasiya edilmiş yeni aktivin ədalətli dəyeri arasındaki hər hansı fərq (fərqli mahiyyəti sehmardarlarla həyata keçirilən kapital əməliyyatına aid edilmədiyi təqdirdə) mənfəət və ya zərərdə tanınır.

Müqavilə şərtlərinə qarşı tərəfin maliyyə çətinlikləri və əvvəlcədən razılaşdırılmış ödənişləri həyata keçirə bilməməsi səbəbindən yenidən baxılarsa, Bank aktiv üzrə risklərin və faydalara müqavilə şərtlərinin dəyişdirilməsi nəticəsində əhəmiyyətli dərəcədə fərqləndiyini müəyyən etmek üçün aktivlər üzrə ilkin və düzəliş edilmiş gözlənilən nağd pul axınlarını müqayisə edir. Risklər və faydalalar dəyişmədikdə, modifikasiya edilmiş aktiv ilkin aktivdən əhəmiyyətli dərəcədə fərqlənmir və bu modifikasiya tanınmanın dayandırılması gətirib çıxarmır. Bank modifikasiya edilmiş müqavilə üzrə pul axınlarını ilkin effektiv faiz dərəcəsi ilə diskontlaşdırmaqla, ümumi balans dəyerini yenidən hesablayır və modifikasiya nəticəsində yaranan gəlir və ya zərəri mənfəət və ya zərərdə tanır.

Mümkün olduqda Bank girova yiyeleñmek evezine kredit şərtlərini dəyişdirməyə çalışır. Buna müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətlərinin uzadılması və yeni kredit şərtlərinin razılaşdırılması daxildir.

Bu restrukturizasiyanın üçot qaydası aşağıda təqdim olunur:

- Kreditin valyutası dəyişmişdirse, köhnə kredit uçotdan çıxarılır və yeni kredit tanınır.
- Əgər kredit şərtlərinin dəyişməsi borcalanın maliyyə çətinlikləri ilə bağlı deyilse, yeni şərtlər müəyyən edildikdən sonra, kredit artıq vaxtı keçmiş hesab olunmur.
- Əgər kredit şərtlərinin dəyişməsi borcalanın maliyyə çətinlikləri ilə bağlırsa və şərtlər dəyişdirildikdən sonra kredit dəyərsizləşsə, Bank ilkin effektiv faiz dərəcəsindən istifadə etməklə diskontlaşdırılmış yeni pul vəsaitlərinin hərəkətinin cari dəyeri ilə şərtlər dəyişdirildikdən evvel balans dəyeri arasındaki fərqi dövr üzrə ehtiyat ayırmalarında tanır. Kreditin şərtləri dəyişdirildikdən sonra kredit dəyərsizləşmirse, Bank effektiv faiz dərəcəsini yenidən hesablayır.

Bütün meyarların qarşılanması və gelecek ödənişlərin mümkünüyündə əmin olmaq məqsədilə Bankın rəhbərliyi restrukturizasiya edilmiş kreditləri daim nəzərdən keçirir. Belə kreditlər fərdi və ya ümumi qaydada dəyərsizləşməyə məruz qalmaqdə davam edir və onların ödənilən dəyeri kredit üzrə ilkin və ya cari effektiv faiz dərəcəsi istifadə etməklə hesablanır.

**Maliyyə öhdəliklərinin qiymətləndirilmə kateqoriyaları.** Maliyyə öhdəlikləri aşağıdakılardan istisna olmaqla, sonradan amortizasiya olunmuş dəyərlə təsnifləşdirilir: (i) FVTPL kateqoriyasında qiymətləndirilən maliyyə öhdəlikləri və; (ii) maliyyə zəmanəti müqavilələri və kredit öhdəlikləri.

**Maliyyə öhdəliklərinin tanınmasının dayandırılması.** Maliyyə öhdəliyinin tanınması öhdəlik icra edildiyi halda dayandırılır (yəni, müqavilədə göstərilən öhdəlik yerinə yetirildikdə, ləğv edildikdə və ya icra müddəti başa çatıqdə).

Bank ilə onun əvvəlki kreditorları arasında şərtləri əhəmiyyətli dərəcədə fərqli olan borc alətlərinin mübadiləsi, eləcə də mövcud maliyyə öhdəliklərinin şərtlərinin əhəmiyyətli dərəcədə dəyişdirilməsi ilkin maliyyə öhdəliyinin icrası və yeni maliyyə öhdəliyinin tanınması kimi uçota alınır. Şərtlər o halda əhəmiyyətli dərəcədə dəyişmiş hesab olunur ki, alınmış və ilkin effektiv faiz metodu ilə dikontlaşdırılmış bütün ödənilmiş komissiyalar daxil olmaqla, yeni şərtlərə əsasən nağd pul axınlarının diskontlaşdırılmış cari dəyeri ilkin maliyyə öhdəliyi üzrə qalan nağd pul axınlarının diskontlaşdırılmış cari dəyerindən en azı 10% fərqlənsin. Bundan eləvə, alətin ifadə edildiyi valyuta, faiz dərəcəsinin növündə dəyişikliklər, alətin konvertasiyası ilə bağlı yeni şərtlər və kredit üzrə xüsusi şərtlərdə dəyişikliklər kimi digər keyfiyyət amilleri nəzərə alınır. Borc alətlərinin mübadiləsi və ya şərtlərinin dəyişdirilməsi öhdəliyin icrası kimi nəzəre alınarsa, bütün xərclər və ya ödənilmiş komissiyalar öhdəliyin icrası üzrə mənfəət və ya zərərdə tanınır. Borc alətinin mübadiləsi və ya şərtlərinin dəyişdirilməsi öhdəliyin icrası kimi nəzəre alınmadıqda, bütün xərclər və ya ödənilmiş komissiyalar öhdəliyin balans dəyərinə düzəliş kimi eks etdirilir və modifikasiya edilmiş öhdəliyin qalan müddəti ərzində amortizasiya edilir.

Öhdəliklərin icrası ilə nəticələnəməyən dəyişikliklər əvvəlki tarixlə məcmu amortizasiyanın hesablanması metodu ilə təxminin göstəricisinin dəyişməsi kimi uçota alınır və bu zaman gəlir və ya zərər balans dəyerindəki fərqli iqtisadi mahiyyəti sehmardar ilə kapital əməliyyatlarına aid edilmədiyi təqdirdə, mənfəət və ya zərərdə eks etdirilir.

### **3. Əsas uçot siyaseti (davamı)**

**Pul vəsaitləri və onların ekvivalentləri.** Pul vəsaitləri və onların ekvivalentləri pul vəsaitlərinin əvvəlcədən məlum olan məbləğinə asan çevirile bilən və dəyerin cüzi dəyişməsi kimi riskə məruz qalan qısamüddətli qoyuluşlardır. Pul vəsaitləri və onların ekvivalentlərinə nağd pul, məcburi ehtiyatlar istisna olmaqla, Azərbaycan Respublikası Mərkəzi Bankından alınacaq vəsaitlər, müxbir hesablar üzrə məhdudiyyət qoyulmamış vəsaitlər, eləcə də overnaty depozitlər və ilkin ödəniş müddəti üç aydan az olan depozitlər daxildir. Verilme tarixində istifadəsi üç aydan çox müddətə məhdudiyyət qoyulmuş vəsaitlər maliyyə vəziyyəti və pul vəsaitlərinin hərəketi haqqında hesabatlarda pul vəsaitləri və onların ekvivalentlərinə aid edilmir. Pul vəsaitləri və onların ekvivalentləri aşağıdakı səbəblərə görə amortizasiya olunmuş dəyerlə qeydə alınır: (i) müqavilə üzrə nağd pul axınlarını əldə etmək məqsədilə saxlanılır və həmin nağd pul axınları yalnız əsas borc və faiz ödənişlərindən ibarətdir, və (ii) FVTPL kateqoriyasında qiymətləndirilir.

**Mərkəzi Bankdakı məcburi ehtiyatlar.** Mərkəzi Bankdakı məcburi ehtiyatlar amortizasiya olunmuş dəyerlə ucota alınır və Bankın gündəlik əməliyyatlarının maliyyələşdirilməsi üçün nəzərdə tutulmayan faizsiz məcburi ehtiyat depozitlərini eks etdirir və bu sebebdən pul vəsaitlərinin hərəketi haqqında hesabatın tərtib edilmesi məqsədilə pul vəsaitləri və onların ekvivalentlərinə aid edilmir.

**Kredit təşkilatlarından alınacaq vəsaitlər.** Kredit təşkilatlarından alınacaq vəsaitlər Mərkəzi Bankdakı məcburi ehtiyatlardan və digər banklarda və kredit təşkilatlarında yerləşdirilmiş ilkin ödəmə müddəti üç aydan artıq olan depozitlərdən ibarətdir. Kredit təşkilatlarından alınacaq vəsaitlər (i) müqavilə üzrə pul axınlarını əldə etmək məqsədilə saxlanıldıqda və həmin pul axınları yalnız əsas borc və faiz ödənişlərini eks etdirdikdə, və (ii) FVTPL kateqoriyasında qiymətləndirilmədikdə amortizasiya olunmuş dəyerlə ucota alınır.

**Borc qiymətli kağızlara investisiyalar.** Biznes modelə və pul axınlarının xüsusiyyətinə əsasən Bank borc qiymətli kağızları AC, FVOCI və ya FVTPL kateqoriyaları üzrə təsnifləşdirir. Borc qiymətli kağızları müqavilə üzrə pul axınlarını əldə etmək məqsədilə saxlanıldıqda, həmin pul axınları yalnız əsas borc və faiz ödənişlərini eks etdirdikdə və uçot uyğunsuzluğunu əhəmiyyətli dərəcədə azaltmaq üçün FVTPL kateqoriyasında qiymətləndirilmədikdə amortizasiya olunmuş dəyerlə ucota alınır.

Borc qiymətli kağızları müqavilə üzrə pul axınlarını əldə etmək və satmaq üçün saxlanıldıqda, həmin pul axınları yalnız əsas borc və faiz ödənişlərini eks etdirdikdə və FVTPL kateqoriyasında qiymətləndirilmədikdə FVOCI kateqoriyasında ucota alınır. Bu aktivlər üzrə faiz gəlirləri effektiv faiz dərəcəsi metodu ilə hesablınır və mənfəət və ya zərərdə tanınır. Gözlənilən kredit zərərləri modelinə əsasən müəyyən edilmiş dəyərsizləşmə ehtiyatı il üzrə mənfəət və ya zərərdə tanınır. Balans dəyərindəki bütün digər dəyişikliklər sair məcmu gəlirdə qeydə alınır. Borc qiymətli kağızların tanınması dayandırıldıqda əvvəl sair məcmu gəlirdə tanınan məcmu gəlir və ya zərər sair məcmu gəlirdən mənfəət və zərərə yenidən təsnifləşdirilir.

Borc qiymətli kağızlara investisiyalar amortizasiya olunmuş dəyerlə qiymətləndirilən və ya FVOCI kateqoriyasına aid olunan maliyyə aktivləri üzrə tanınma meyarlarına cavab vermədikdə, FVTPL kateqoriyasında ucota alınır. Bank, həmçinin ilkin tanınma zamanı yenidən təsnifləşdirmə hüququ olmadan öz mülahizəsinə əsasən borc qiymətli kağızlara investisiyaları FVTPL kateqoriyasına təsnifləşdirə bilər (əgər bu, fərqli uçot metodları ilə tanınan və ya qiymətləndirilən maliyyə aktivləri və öhdəlikləri arasında uçot uyğunsuzluğunu əhəmiyyətli dərəcədə azaldarsa).

**Müştərilərə verilmiş kreditlər və avanslar.** Müştərilərə verilmiş kreditlər və avanslar müştərinin kreditini almaq və ya müştəriyə kredit vermək məqsədilə Bank tərefindən müştərilərə avans şəklində nağd pul verildiyi zaman ucota alınır. Biznes model və pul axınlarının xüsusiyyətini nəzərə alaraq, Bank müştərilərə verilmiş kreditləri və avansları aşağıdakı kateqoriyalardan birinə təsnifləşdirir: (i) AC: kreditlər müqavilə üzrə pul axınlarını əldə etmək məqsədilə saxlanıldıqda, həmin pul axınları yalnız əsas borc və faiz ödənişlərini eks etdirdikdə və könülüllə olaraq FVTPL kateqoriyasına aid edilmədikdə və (ii) FVTPL: kreditlər SPPI, AC və ya FVOCI kateqoriyasında qiymətləndirmə meyarlarına uyğun olmadıqda FVTPL kateqoriyasında ölçülür.

Dəyərsizləşmə üzrə ehtiyatlar gözlənilən kredit zərərləri üzrə proqnoz modellərə əsasən müəyyən edilir. Gözlənilən kredit zərərlərinin qiymətləndirilməsində istifade edilən ilkin məlumatlar, fərziyyələr və hesablama üsulları haqqında məlumat, eləcə də Bank tərefindən proqnoz məlumatlarının gözlənilən kredit zərərləri modellərinə daxil edilmesi qaydası Qeyd 24-də göstərilir.

**Borclar.** Buraxılmış maliyyə aletləri və ya onların komponentləri o halda öhdəlik kimi təsnif edilir ki, müqavilə razılışması Bankın üzərinə aşağıdakı öhdəliklərdən birinin qoyulması ilə nəticələnsin: sahibə pul vəsaitləri və ya öhdəliyi müəyyən məbləğdə pul vəsaitinin və ya digər maliyyə aktivinin müəyyən sayıda xüsusi kapital aletlərinə mübadilə etməkdən fərqli olan yolla ödəmək. Belə aletlərə müştərilərə ödəniləcək vəsaitlər, Azərbaycan Respublikası Mərkəzi Bankı, dövlət təşkilatları və kredit təşkilatlarına ödəniləcək vəsaitlər daxildir.

### **3. Əsas uçot siyaseti (davamı)**

**Lizing. Əməliyyat lizingi – Bank lizingalan qismində.** Lizing obyektlərinin mülkiyyət hüququ ilə əlaqədar risk və gəlirlər lizingverən tərəfindən Banka ötürülmədikdə, aktivlərin lizingi əməliyyat lizingi hesab olunur. Əməliyyat lizingi əsasında ödənişlər lizingin müddəti ərzində bərabər hissələrə bölmək metoduna əsasən ümumi və inzibati xərclərin tərkibinə daxil edilir.

**Maliyyə zəmanətləri.** Maliyyə zəmanətləri müəyyən debitorun borç aleti üzrə ilkin və ya dəyişdirilmiş şərtlərə əsasən ödənişləri vaxtında həyata keçirə bilmədiy halda zəmanet sahibinə dəymmiş zərərin əvəzinin ödənilməsini Bankda tələb edir. Maliyyə zəmanətləri ilkin olaraq adətən alınan komissiya məbləğinə berabər olan ədalətli dəyerle tanınır. Bu məbləğ zəmanətin müddəti ərzində düz xətt metodu ilə amortizasiya edilir. Hər bir hesabat dövrünün sonunda zəmanətlər aşağıdakı məbleğlərdən daha yüksək olanı ilə qiymətləndirilir: (i) zəmanet üzrə zərər məbləği üçün gözənlənən zərər modeli ilə müəyyən edilən ehtiyat və (ii) ilkin tanınma zamanı amortizasiya olunmamış məbləğin qalığı. Bundan əlavə, maliyyə vəziyyəti haqqında hesabatda aktiv kimi tanınan alınacaq komissiyalar üçün gözənlənən kredit zərərləri üzrə ehtiyat tanınır.

**Vergilər.** Hazırkı maliyyə hesabatlarında mənfəət vergisi qüvvədə olan və ya hesabat dövrünün sonuna qüvvəyə minmiş qanunvericiliyin tələblərinə uyğun olaraq eks etdirilir. Mənfəət vergisi xərci cari və təxirə salınmış mənfəət vergisindən ibarət olub, il üzrə mənfəət və ya zərərdə tanınır. Lakin həmin və ya başqa dövrde sair məcmu gelirde və ya birbaşa kapitalda tanınan əməliyyatlara aid olan vergilər sair məcmu gelirde və ya birbaşa kapitalda tanınır. Cari il üzrə mənfəət vergisi xərci/geliri Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq hesablanır.

Təxirə salınmış mənfəət vergisi öhdəlik metodundan istifadə etməklə keçmiş illərin vergi zərərləri və maliyyə hesabatlarında aktiv və öhdəliklərin vergi bazası və balans dəyəri arasında yaranan müvəqqəti fərqlər üçün hesablanır.

İlkin tanınma zamanı istisna hal olaraq, əger əməliyyat maliyyə mənfəəti və vergi cəlb edilən mənfəətə təsir göstərmirsə, aktiv və öhdəliyin ilkin qeydə alınması nəticəsində yaranan müvəqqəti fərqlər üzrə təxirə salınmış vergi hesablanması (müəssisələrin birləşməsi halları istisna olmaqla). Təxirə salınmış mənfəət vergisi aktiv və öhdəlikləri, hesabat tarixinə qüvvədə olan və ya əsas etibarı ilə qüvvədə olan vergi dərəcələri və vergi qanunları əsasında aktivlərin satıldığı və ya öhdəliklərin yerinə yetirildiyi müddətdə tətbiq edilən vergi dərəcələri ilə ölçülür.

Gelirdən çıxılan müvəqqəti fərqlər üzrə təxirə salınmış vergi aktivləri və keçmiş illərin vergi zərərləri vergi tutulan gelecek gelirlərin yaranması və bu gelirlər üzrə çıxılmaların istifadə edilməsi ehtimalını nézəre alaraq tanınır.

Bundan əlavə, Bankın əməliyyatları ilə bağlı Azərbaycanda müxtəlif əməliyyat vergiləri, məsələn ƏDV, əmlak vergisi, mənbədə tutulan vergi və s. tutulur. Bu vergilər digər əməliyyat xərclərinin tərkibinə daxil edilir.

**Əmlak və avadanlıqlar.** Avadanlıqlar, gündəlik xidmət xərcləri istisna olmaqla, yiğilmiş köhnəlməni və hər hansı tanınmış dəyərsizləşmə zərərini çıxməqla ilkin dəyerle tanınır. Tanınma meyarına uyğun gələndə, avadanlıqların bir hissəsinin əvəz edilmesi xərcləri yarandığı zaman həmin dəyərə daxil edilir.

Avadanlıqların balans dəyəri dəyərsizləşmə baxımından balans dəyərinin bərpa olunmayacağıni göstəren hadisələr baş verəndə və ya şəraitlər dəyişəndə yenidən qiymətləndirilir.

İlk olaraq ilkin dəyerle tanındıqdan sonra nəqliyyat vasitəleri yenidən qiymətləndirilmiş dəyərlə ucota alınır. Həmin yenidən qiymətləndirilmiş dəyer yenidən qiymətləndirmə tarixində ədalətli dəyerden sonradan yiğilmiş köhnəlməni və sonradan yiğilmiş dəyərsizləşmə zərərlerini çıxməqla müəyyən edilir. Qiymətləndirmə ələ tezlikdə aparılır ki, yenidən qiymətləndirilən aktivin ədalətli dəyərinin balans dəyərindən çox fərqli olmaması təmin olunsun.

Yenidən qiymətləndirmə tarixinə yiğilmiş köhnəlmə aktivin ümumi balans dəyərindən silinir və xalis məbləğ aktivin yenidən qiymətləndirilmiş dəyərine aid edilir. Yenidən qiymətləndirmə üzrə hər hansı əlavə vəsait sair məcmu gelirə daxil edilmiş əmlak və avadanlıqlar üçün yenidən qiymətləndirmə ehtiyatına aid edilir. Lakin yenidən qiymətləndirmə üzrə hər hansı əlavə vəsait əvvəller mənfəət və ya zərərdə eks etdirilmiş həmin aktivin dəyərinin yenidən qiymətləndirmə neticesində azalmasını ləğv etdiyi halda, bu artma mənfəət və ya zərərdə eks etdirilir. Yenidən qiymətləndirmə üzrə kəsir mənfəət və ya zərərdə eks etdirilir, lakin bu halda həmin aktiv üzrə əvvəlki əlavə vəsaitlə birbaşa əvəzləşdirilən kəsir əmlak və avadanlıqlar üçün yenidən qiymətləndirmə ehtiyatında əlavə vəsaitlə birbaşa əvəzləşdirilir. Satış zamanı satılan konkret aktivə aid olan hər hansı yenidən qiymətləndirmə ehtiyatı bölüşdürülməmiş mənfəətə köçürülür.

### **3. Əsas uçot siyaseti (davamı)**

Aktiv istifadəyə hazır vəziyyətə getirildikdə onun üçün amortizasiya hesablanır. Amortizasiya aktivlərin balans dəyerini aşağıda göstərilən ehtimal edilən istifadə müddətləri üzrə bərabər hissələrə bölməklə hesablanır:

	ii
Binalar	40-50
Mebel və avadanlıqlar	4-7
Kompyuterlər və digər ofis avadanlığı	4-5
Nəqliyyat vasitələri	4-7
Diger əsas vəsaitlər	5
Icarəyə götürülmüş aktivlərin əsaslı təmiri	5

Aktivlərin qalıq dəyeri, istifadə müddəti və metodlarına hər maliyyə ilinin sonunda yenidən baxılır və lazımlı olduqda dəyişdirilir.

Temir və rekonstruksiya xərcləri çəkildikcə xərcə silinir və kapitallaşdırılmalı olduğu hallar istisna olmaqla, digər əməliyyat xərclərinə daxil edilir.

Tikilməkde olan aktivlərə hal-hazırda Bank tərəfindən tikilməkde olan aktivlər və tamamlanmamış, lakin təyinatı üzrə istifadəyə hazır olmayan aktivlər aiddir. Aktivlər "Tamamlanmamış aktivlər" kateqoriyasından müvafiq "Əmlak və avadanlıqlar" kateqoriyasına köçürürlər və həmin aktivlər üzrə köhnəlmə aktivlər istifadəyə veriləndə hesablanması başlayır.

**Mülkiyyətə keçmiş əmlak.** Bank ümidsiz kreditlər qarşılığında mülkiyyətə aldığı və satmağa hazır olduğu uzunmüddəli aktivi mülkiyyətə keçmiş əmlak kimi o halda təsnif edir ki, onların balans dəyerinin əsas etibarı ilə istifadə zamanı deyil, satış əməliyyatı neticesində ödənilməsi planlaşdırılsın.

Bank mülkiyyətə keçmiş əmlakı balans dəyerinin və ya satış xərclərini çıxməqla ədalətli dəyerin ən aşağı məbləği ilə eks etdirir. Aktivin balans dəyerinin dəyərsizleşməsinə işaret edən hər hansı hadisə və ya şəraitin dəyişməsi baş verərsə, Bank, satış xərclərini çıxməqla, dəyerin ədalətli dəyərə qədər ilkin və ya sonrakı silinməsi zamanı dəyərsizləşmə zərərini eks etdirir.

**Qeyri-maddi aktivlər.** Qeyri-maddi aktivlər kompüter proqramlarından və lisenziyalardan ibarətdir. Ayrıca alınmış qeyri-maddi aktivlər ilk olaraq ilkin dəyerle ilə tanınır. İlkin tanımadan sonra qeyri-maddi aktivlər yüksəlmiş amortizasiya və yüksəlmiş dəyərdən düşmə zərərlərini çıxməqla ilkin dəyerlə eks etdirilir. Qeyri-maddi aktivlərin istifadə müddətləri məhdud və ya qeyri-müəyyən müddətlər kimi müəyyən edilmişdir. Məhdud istifadə müddəti olan qeyri-maddi aktivlərə 10 illik istifadə müddəti üzrə amortizasiya hesablanır və həmin qeyri-maddi aktivlər üzrə mümkün dəyərdən düşmə əlamətləri mövcud olanda dəyərdən düşmə baxımından qiymətləndirmə aparılır. Qeyri-müəyyən istifadə müddəti olan qeyri-maddi aktivlərlə bağlı amortizasiya müddəti və metodları ən azından hər maliyyə ilinin sonunda yenidən baxılır.

**Müşterilərə və kredit təşkilatlarına ödəniləcək vəsaitlər.** Müşterilərə və kredit təşkilatlarına ödəniləcək vəsaitlər fiziki şəxsler, dövlət və korporativ müşterilərin müştəri hesabları və müddətli depozitlərindən, eləcə də digər kredit təşkilatları və Azərbaycan İpoteqa və Kredit Zəmaneti Fonduna ödəniləcək vəsaitlərdən ibarətdir. Bu məbləğlər qeyri-törəmə öhdəlikləri eks etdirir və amortizasiya olunmuş dəyərə qeydə alınır.

**Ehtiyatlar.** Bank keçmiş hadisələr neticesində hüquqi və ya işgüzar praktikadan irəli gelən öhdəliklərə malik olduqda, bu öhdəliklərin yerinə yetirilməsi üçün iqtisadi resursların sərf olunmasının ehtimalı böyük olduqda və öhdəliklərin məbləği kifayət qədər dəqiq ehtimal edilə bildikdə ehtiyatlar uçota alınır.

**Nizamname kapitalı.** Adı səhmlər nizamnamə kapitalı kimi təsnif edilir. Biznesin birləşməsi istisna olmaqla, yeni səhmlərin buraxılması ilə birbaşa bağlı olaraq üçüncü tərəflərə ödənişlərə çəkilən xərclər kapitalın tərkibində həmin emissiya neticesində əldə edilmiş məbləğin azalması kimi eks etdirilir. Əldə edilmiş vəsaitlərin ədalətli dəyerinin buraxılmış səhmlərin nominal dəyərindən artıq olan hissəsi əlavə kapital kimi eks etdirilir.

Dividendlər yalnız hesabat tarixindən gec olmayıaraq elan edildiyi halda, öhdəlik kimi eks etdirilir və hesabat tarixinə kapitalın məbləğindən çıxılır. Dividendlər haqqında məlumat hesabat tarixində əvvəl və eləcə də hesabat tarixindən sonra, lakin maliyyə hesabatları təsdiq edildikdən əvvəl teklif və ya elan edildikdə açıqlanır.

**Şərti öhdəliklər.** Şərti öhdəliklər maliyyə vəziyyəti haqqında hesabatda eks etdirilmir, lakin onların ödənilməsi üçün ehtiyatların xərclənməsi ehtimalı az olanda, maliyyə hesabatlarında açıqlanır. Şərti aktivlər maliyyə vəziyyəti haqqında hesabatda eks etdirilmir, lakin onlarla bağlı iqtisadi faydalaların daxil olması ehtimal ediləndə maliyyə hesabatlarında açıqlanır.

### **3. Əsas uçot siyaseti (davamı)**

**Gelir və xərclərin tanınması.** Gelirlər Bank tərəfindən iqtisadi səmərənin elde edilməsi ehtimal edildikdə və xərclər etibarlı şəkilde ölçülə bildikdə tanınır.

**Faiz və oxşar gelir və xərclər.** FVTPL kateqoriyasına aid olan maliyyə alətləri istisna olmaqla, bütün borc alətləri üzrə faiz gelirləri və xərcləri effektiv faiz metoduna əsasən hesablama metodu ilə qeydə alınır. Bu metoda əsasən, faiz gelirləri və xərclərinə müqavilə tərefləri arasında ödənilmiş və ya alınmış və effektiv faiz dərəcəsinin tərkib hissəsi olan bütün komissiya və haqlar, sövdəleşmə xərcləri, eləcə də bütün digər mükafat və ya güzəştlər daxildir.

Faiz gelirləri dəyərsizləşmiş maliyyə aktivləri (3-cü Mərhələ) istisna olmaqla, maliyyə aktivlərinin ümumi balans dəyərinə effektiv faiz dərəcəsini tətbiq etməklə hesablanır. Belə aktivlər üzrə faiz gelirləri hesablayarkən dəyərsizləşmə üzrə ehtiyat çıxılmaqla, aktivin amortizasiya olunmuş dəyərinə effektiv faiz dərəcəsi tətbiq edilir.

**Haqq və komissiya gelirləri.** Bank haqq və komissiya gelirlərini müştərilərə göstərdiyi xidmətlərdən elde edir. Haqlardan elde edilən gəlir aşağıdakı iki kateqoriyaya bölüne bilər:

- Müəyyən zaman anında göstərilmiş xidmətlərdən komissiya gəliri**

Haqq və komissiya gelirləri müştərinin Bank tərəfindən göstərilən xidmətlərin faydasını eyni anda qəbul və istifadə etdiyi müəyyən dövr ərzində düz xətt metodu ilə tanınır. Müəyyən müddətə göstərilmiş xidmətlərdən komissiya gəliri həmin müddət ərzində hesablanır. Bu haqlara komissiya gəliri daxildir. Kreditlərin verilməsi öhdəlikləri ilə bağlı haqlar (bu kreditlərin istifadə edilməsi ehtimalı yüksək olanda) və kreditlərlə bağlı digər haqlar (hər hansı əlavə xərclərlə birlikdə) gələcək dövrlərə aid edilir və kredit üzrə faktiki faiz dərəcəsinə düzəliş kimi tanınır.

- Əməliyyat xidmətlərinin göstərilməsindən komissiya gəliri**

Haqq və komissiya gelirləri Bank öz icra öhdəliyini yerine yetirdiyi anda, adətən müvafiq əməliyyatı həyata keçirdikdən sonra tanınır. Alınmış və ya alınacaq haqq və komissiya məbleği fərqli icra öhdəlikləri kimi müəyyən edilmiş xidmətlər üzrə əməliyyat qiymətini eks etdirir. Üçüncü tərif adından hər hansı əməliyyat və ya danışılarda iştirak müvafiq əməliyyat başa çatdıqdan sonra tanınır. Müəyyən gelirlilik göstəriciləri ilə bağlı olan haqlar və ya haqqın komponentləri müvafiq meyarlar yerinə yetirildikdən sonra tanınır.

**Xarici valyutaların alqı-satqısı və konvertasiyası.** Bank xarici valyutaların alqı-satqısı və mübadiləsi üzrə əməliyyatları kassa və bank hesabları vasitəsilə həyata keçirir. Əməliyyatlar Bank tərəfinden müəyyən edilən və əməliyyat tarixlərində rəsmi məzənnədən fərqli olan məzənnə ilə aparılır. Rəsmi məzənnə ilə Bankın müəyyən etdiyi məzənnə arasındaki fərqlər müəyyən icra öhdəliyi yerinə yetirildiyi anda xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə zərər çıxılmaqla gəlir kimi tanınır.

**Xarici valyutanın çevirilməsi.** Hazırkı maliyyə hesabatlarındakı məbleğlər Bankın əməliyyat və təqdimat valyutası olan Azərbaycan manatı ilə ("AZN") təqdim edilir. Xarici valyutada aparılan əməliyyatlar ilk önce əməliyyat tarixində qüvvədə olan valyuta məzənnəsindən istifadə etməklə funksional valyutada qeydə alınır. Xarici valyuta ilə olan monetar aktivlər və öhdəliklər hesabat tarixinə qüvvədə olan məzənnədən istifadə etməklə funksional valyutaya yenidən çevirilir. Xarici valyutada olan əməliyyatların çevrilməsindən yaranan bütün gəlirlər və zərərlər mənfəet və ya zərər və sair məcmu gəlir haqqında hesabatda xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə xalis gəlir (zərər) sətir maddəsi kimi tanınır. Xarici valyuta ilə olan və maya dəyəri ilə qiymətləndirilən qeyri-monetary maddələr ilkin əməliyyatların tarixlərinə mövcud olan məzənnə ilə çevirilir. Xarici valyuta ilə olan və ədalətli dəyərlə qiymətləndirilən qeyri-monetary maddələr ədalətli dəyərin təyin edildiyi tarixdə mövcud olan məzənnə ilə çevirilir.

Xarici valyuta ilə aparılan əməliyyatın müqavilə üzrə valyuta məzənnəsi ilə Mərkəzi Bankın əməliyyat tarixində qüvvədə olan məzənnəsi arasında fərqlər xarici valyuta ilə dilin qəməliyyatları üzrə gəlir/zərərin tərkibində eks etdirilir.

31 dekabr tarixinə Bank hazırkı maliyyə hesabatlarının hazırlanması üçün aşağıdakı rəsmi xarici valyuta məzənnələrindən istifadə etmişdir:

	2018	2017
1 ABŞ dolları	AZN 1.7000	AZN 1.7001
1 Avro	AZN 1.9468	AZN 2.0307

**"Expressbank" ASC**  
**31 dekabr 2018-ci il tarixinə maliyyə hesabatları üzrə qeydlər**

**4. Yeni və ya yenidən işlənmiş standartların və onlara dair şəhərlərin tətbiqi**

**BMHS 9 "Maliyyə alətləri".** Bank 1 yanvar 2018-ci il tarixindən BMHS 9 "Maliyyə alətləri" standartını tətbiq etmişdir. Bank müqayiseli dövrün rəqəmlərini deyişdirməmək və standartın ilk tətbiq olunma tarixinə (1 yanvar 2018-ci il) maliyyə aktivləri və öhdəliklərinin balans dəyərinə düzəlişləri dövrün əvvəlində bölüşdürülməmiş mənfeətin tərkibində tanımaq yanaşmasını seçmişdir. Müvafiq olaraq, BMHS 7-nin "Maliyyə alətləri: Açıqlamalar" yenidən işlənmiş teləbləri yalnız cari dövər tətbiq edilmişdir. Müqayiseli dövr üzrə məlumatlar ondan əvvəlki ildə açıqlanan məlumatları tekrarlayır. 1 yanvar 2018-ci il tarixinə qədər qəbul edilmiş və müqayiseli məlumatlara tətbiq edilən uçot siyaseti Qeyd 28-də açıqlanır:

Min Azərbaycan manatı ilə	Qiymətləndirme kateqoriyası		BMS 39-a uyğun balans dəyeri - 31 dekabr 2017	BMHS 9-un tətbiqinin təsiri				BMHS 9-a uyğun balans dəyeri - 1 yanvar 2018
	BMS 39	BMHS 9		Yenidən təsnifləşdirmə	Məcburi	Könüllü	Yenidən qiymətləndirmə	
Pul vesaitləri və onların ekvivalentləri	Kreditlər və debitor borcları	AC	97,685	-	-	-	-	97,685
Kredit təşkilatlarından alınacaq vəsaitlər	Kreditlər və debitor borcları	AC	4,787	-	-	-	-	4,787
<b>Cəmi pul vesaitləri və onların ekvivalentləri</b>			<b>102,472</b>	-	-	-	-	<b>102,472</b>
Müştərilərə verilmiş kreditlər və avanslar:								
- Korporativ kreditlər	Kreditlər və debitor borcları	AC	136,963	-	-	(5,863)	-	131,100
- Ümumi məqsədli istehlak kreditləri	Kreditlər və debitor borcları	AC	27,754	-	-	1,388	-	29,142
- İpoteka kreditləri	Kreditlər və debitor borcları	AC	12,390	-	-	320	-	12,710
- Mikro kreditlər	Kreditlər və debitor borcları	AC	9,537	-	-	206	-	9,743
<b>Cəmi müştərilərə verilmiş kreditlər və avanslar</b>			<b>186,644</b>	-	-	(3,949)	-	<b>182,695</b>
Sair maliyyə aktivləri:								
- Zəmanətlər və akkreditivlər üzrə hesablanmış alınacaq faizlər	Kreditlər və debitor borcları	AC	1,362	-	-	-	-	1,362
- Pul köçümmələri üzrə hesablaşmalar	Kreditlər və debitor borcları	AC	3,361	-	-	-	-	3,361
- Hesablanmış alınacaq komissiyalar	Kreditlər və debitor borcları	AC	85	-	-	-	-	85
<b>Cəmi sair maliyyə aktivləri</b>			<b>4,808</b>	-	-	-	-	<b>4,808</b>
<b>Cəmi maliyyə aktivləri</b>			<b>293,924</b>	-	-	(3,949)	-	<b>289,975</b>

Yuxarıdakı cədvəldə maliyyə aktivlərinin her bir növünün balans dəyərinin BMS 39-a uyğun olaraq əvvəlki qiymətləndirmə kateqoriyaları ilə 1 yanvar 2018-ci il tarixindən BMHS 9-a keçidə əlaqədar tətbiq edilən qiymətləndirmə kateqoriyalarının üzləşdirilməsi göstərilir.

**"Expressbank" ASC**  
**31 dekabr 2018-ci il tarixinə maliyyə hesabatları üzrə qeydlər**

**4. Yeni və ya yenidən işlənmiş standartların və onlara dair şərhlerin tətbiqi (davamı)**

- Ölçülmə üsulunda dəyişiklik olmadan, ləğv edilmiş kateqoriyalardan yenidən təsnifləşdirmə. Yuxarıda qeyd olunanlardan əlavə, BMHS 9-a kecid çərvəsində aşağıdakı borc alətləri BMS 39-a əsasən əvvəlki kateqoriyalar ləğv edildiyinə görə ölçülmə üsulunda dəyişiklik olmadan yeni kateqoriyalara yenidən təsnifləşdirilmişdir.
  - əvvəlki dövrlerde satılı bilən investisiyalar (AFS) kimi təsnifləşdirilən və hazırda FVOCI kateqoriyasına aid edilən; və
  - əvvəlki dövrde ödəniş tarixinədək saxlanılan investisiyalar (HTM) kimi təsnifləşdirilən və hazırda amortizasiya olunmuş dəyerlə ölçülən.

**31 dekabr 2017-ci il tarixinə dəyərsizləşmə üzrə ehtiyatın və 1 yanvar 2018-ci il tarixinə kredit zərərləri üzrə ehtiyatın üzləşdirilməsi.** Aşağıdakı cədvəldə BMS 39-a uyğun olaraq çəkilmiş zərər modelindən istifadə etməklə qiymətləndirilmiş əvvəlki dövrün sonuna olan dəyərsizləşmə üzrə ehtiyatın 1 yanvar 2018-ci il tarixinə BMHS 9-a uyğun olaraq gözlənilen zərər modelindən istifadə etməklə qiymətləndirilmiş kredit zərərləri üzrə yeni ehtiyat ilə üzləşdirilməsi göstərilir.

	BMS 39 üzrə 31 Dekabr 2017-ci il tarixinə ehtiyat	Çəkilmiş zərərdən gözlənilən zərərə kecid üzrə yenidən qiymətləndirmə	BMHS 9 üzrə 1 Yanvar 2018-ci il tarixinə kredit zərərləri üzrə ehtiyat
<i>Min Azerbaijan manatı ilə</i>			
Müşterilərə verilmiş kreditlər və avanslar Maliyyə zəmanətləri və kredit öhdəlikləri	(9,770)	(3,949)	(13,719)
	-	(669)	(669)

31 dekabr 2017-ci il tarixinə Bankın bütün maliyyə öhdəlikləri amortizasiya olunmuş dəyerlə ucota alınmışdır. Maliyyə öhdəliklərinin təsnifləşdirilməsinə və qiymətləndirilməsinə təsir göstərən dəyişikliklər gözlənilmir.

Aşağıdakı cədvəldə 1 yanvar 2018-ci il tarixinə BMHS 9-a kecidin ehtiyatlara və bölüşdürülməmiş mənfəətə vergi çıxılmaqla təsiri təhlil edilir.

	Nizamname kapitalı	Əmlak və avadanlıqlar üzrə yenidən qiymətləndirmə ehtiyatı	Bölüşdürülməmiş mənfəət	Cəmi kapital
<i>Min Azerbaijan manatı ilə</i>				
<b>BMHS 9-a kecidən əvvəl 31 dekabr 2017-ci il tarixinə məbleğlər</b>	<b>137,257</b>	<b>702</b>	<b>6,004</b>	<b>143,963</b>
Amortizasiya olunmuş dəyerlə ölçülən borc maliyyə aktivləri üzrə ECL-in BMHS 9-a uyğun tanınması	-	-	(3,159)	(3,159)
Maliyyə zəmanətləri və kredit öhdəlikləri üzrə ECL-in BMHS 9-a uyğun tanınması	-	-	(535)	(535)
<b>1 yanvar 2018-ci il tarixinə (BMHS 9-a uyğun)</b>	<b>137,257</b>	<b>702</b>	<b>2,310</b>	<b>140,269</b>

**BMHS 15 "Müşterilər ilə müqavilələrdən yaranan gəlir".** BMHS 15-in tətbiqi uçot siyasetində əhəmiyyətli dəyişikliklərə və maliyyə hesabatlarında düzəlişlərin edilməsinə səbəb olmamışdır.

**Qəbul edilmiş, lakin qüvvəyə minməmiş standartlar və onlara dair şəhərlər**

Bankın maliyyə hesabatlarının təsdiqləndiyi tarixe qəbul edilmiş, lakin qüvvəyə minməmiş standartlar və onlara dair şəhərlər aşağıda göstərilir. Bank həmin standartları qüvvəyə mindikdən sonra tətbiq etmək niyyətindədir:

**4. Yeni və ya yenidən işlənmiş standartların və onlara dair şərhlerin tətbiqi (davamı)**

**BMHS 16 "Lizing"** (*13 yanvar 2016-ci ildə dərc olunub və 1 yanvar 2019-cu il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir*). Yeni standart lizingin tanınması, qiymətləndirilməsi, təqdimatı və açıqlanması ilə bağlı prinsipləri müəyyən edir. Bütün lizing müqaviləleri icarənin başlandığı tarixdən icarəyə götürənin aktivdən istifadə hüququ, eləcə də müvafiq dövrler ərzində icarə ödənişləri həyata keçirildiyi halda maliyyələşdirme əldə etməsinə gətirib çıxarır. Müvafiq olaraq, BMHS 16 lizingin BMS 17-də nəzərdə tutulduğu kimi eməliyyat və ya fəaliyyət lizingi kimi təsnifləşdirilməsini ləğv edir və bunun əvezində icarəyə götürənlər üçün vahid uçot metodu təqdim edir. İcarəyə götürənlər aşağıdakılardır: (a) icarəyə verilən aktivin dəyerinin aşağı olduğu hallar istisna olmaqla, 12 aydan artıq müddəti olan bütün icarə müqavilələrindəki aktiv və öhdəlikləri və (b) mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabatda icarəyə verilmiş aktivlərin icarəyə verilmiş öhdəliklər üzrə faizlərdən ayrıca amortizasiyası. BMHS 16 maliyyət etibarilə icarəyə verən BMS 17-də nəzərdə tutulan uçot tələbin qüvvədə saxlayır. Müvafiq olaraq, icarəyə verən lizing müqavilələrini eməliyyat və ya maliyyə lizingi kimi təsnifləşdirməkdə və onları ayrıca uçota almaqda davam edir. BMHS 16-nın ilk dəfə tətbiq olunmasının məcmu təsiri 2019-cu ilin əvvəline olan bölüşdürülməmiş mənfəət qalığına düzəliş kimi tanınacaqdır. Bankda aparılan təhlilə əsasən borcların və istifadə hüququ formasında aktivlərin məbləğləri hələ müəyyən edilməmişdir. Belə ki, bu təhlillər mövcud proseslərə və sistem konfiqurasiyasına dəyişikliklərin edilməsini tələb edir. Hazırda Bank yeni standartın tətbiqinin onun maliyyə hesabatlarında təsirini qiymətləndirir.

**BMHSK 23 "Mənfəət vergisinin uçotundan yaranan qeyri-müəyyənlik"** (*7 iyun 2017-ci ildə dərc olunub və 1 yanvar 2019-cu il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir*). BMS 12 mənfəət vergisinin uçotu ilə bağlı qeyri-müəyyənliyin effektinin eks etdirilməsini deyil, cari və təxirə salınmış vergilərin uçotu qaydalarını göstərir. Bu Şərh mənfəət vergisinin uçotu zamanı qeyri-müəyyənlik yarandıqda BMS 12-ye uyğun olaraq tanınma və qiymətləndirmə tələblərinin tətbiqi qaydasını izah edir. Müəssisə vergi uçotu ilə bağlı qeyri-müəyyənliyin ayrıca yaxud bir və ya bir neçə qeyri-müəyyənlik hali ilə birləşdə, qeyri-müəyyənliyin həllini daha yaxşı proqnozlaşdırmağa imkan verən yanaşmadan asılı olaraq nəzərdən keçirilməsini müəyyən etmelidir. Müəssisə ferz etməlidir ki, vergi orqanları yoxlama hüququ olan məbləğləri yoxlayacaq və yoxlama zamanı müvafiq məlumatlara dair tam biliyə malik olacaqlar. Müəssisə vergi orqanının qeyri-müəyyən vergi mülahizəsini qəbul etməsi ehtimalının az olması nəticəsinə gələrsə, qeyri-müəyyənliyin həll olunmasının proqnozlaşdırılması üçün müəssisənin daha uyğun hesab etdiyi üsuldan asılı olaraq, ən münasib məbləğ və ya gözənlənilən dəyər istifadə olunaraq, bu qeyri-müəyyənliyin təsiri vergiye cəlb olunan müvafiq mənfəət və zərərin, vergi bazaları, istifadə edilməmiş vergi zərərləri, istifadə edilməmiş vergi güzeştləri və ya vergi dərecelərinin müəyyənleşdirilmesi zamanı eks etdirilecek. Müəssisə faktlar və şəraitdəki dəyişikliyin və yaxud Şərh ilə tələb edilen mülahizələrə və təxminlərə təsir göstərən yeni məlumatların effektini uçot təxminlərində dəyişiklik kimi eks etdirəcək. Faktlar və şəraitlər yaxud mülahizələrin və ya təxminlərin yenidən qiymətləndirilməsinə sebəb ola bilən yeni məlumatlarda dəyişikliklərə dair nümunələrə aşağıdakılardaxil olmaqla, lakin bunlarla məhdudlaşmamaqla, vergi orqanları tərefindən aparılan yoxlamalar və ya hərəkətlər, vergi orqanları tərefindən müəyyən edilən qaydalarda dəyişikliklər və ya mənfəət vergisinin uçotu üzrə konkret məsələnin yoxlanılması və ya təkrar yoxlanılması üçün vergi orqanlarının hüquqlarının qüvvədə olma müddətinin başa çatması daxildir. Vergi orqanlarının vergi uçotu ilə bağlı hər hansı məsələyə dair ayrıca bir qərarla razılığının və ya fikir ayrılığının olmaması Şərh ilə tələb olunan mülahizələrə və təxminlərə təsir edən faktlar və şəraitdə yaxud yeni məlumatlarda dəyişiklikləri nəzərdə tutmur.

**BMHS 17 "Sığorta müqavilələri"** (*18 may 2017-ci ildə dərc olunub və 1 yanvar 2021-ci il və ya bu tarixdən sonra başlanan illik dövrlər üçün qüvvəyə minir*). BMHS 17 şirkətlərə sığorta müqavilələrinin uçotu üzrə mövcud praktikanı tətbiq etməyə icazə verən BMHS 4-ü əvəz edir. BMHS 4-ə əsasən investorlar analoji sığorta şirkətlərində maliyyə nəticələrini müqayisə etmək və üzləşdirməkdə çətinlik çəkirdilər. BMHS 17 sığortaçının təkrar sığorta müqavilələri daxil olmaqla, bütün növ sığorta müqavilələrinin uçotu standartının prinsiplərinə əsaslanan yegane standartdır. Bu standartın tələbinə görə sığorta müqavilələri qrupları (i) müqavilələrin yerinə yetirilməsi üçün nağd pul axınları üzrə mövcud olan bütün məlumatları müşahidə edilebilən bazar məlumatlarına uyğun olaraq nəzərə alan riskə görə düzəldilmiş gələcək nağd pul axınlarının diskont dəyəri ilə (müqavilələrin yerinə yetirilməsi üzrə nağd pul axınları); (ii) müqavilələr qrupu üzrə bölüşdürülməmiş mənfəəti (müqavilələr üzrə servis marjası) toplamaqla (dəyər öhdəlik olduqda) və ya çıxməqla (dəyər aktiv olduqda) tanınmalı və qiymətləndirilməlidir. Sığortaçılar sığorta müqavilələri qrupundan yaranan geliri sığorta programını təqdim etdiyi dövr ərzində, eləcə də riskdən azad olunduğu halda eks etdirecəklər. Müqavilələr qrupu üzrə zərər mövcuddursa və ya mövcud olarsa müəssisə dərhal zərəri eks etdirəcək.

#### **4. Yeni və ya yenidən işlənmiş standartların və onlara dair şəhərlərin tətbiqi (davamı)**

**BMS 28-ə dəyişikliklər "Asılı və birgə müəssisələrdə uzunmüddətli iştirak payları" (12 oktyabr 2017-ci ildə dərc olunub və 1 yanvar 2019-cu il və ya bu tarixdən sonra başlanan illik dövrlər üçün qüvvəyə minir).** Bu dəyişikliklərə əsasən hesabat veren müəssisələr BMHS 9-u investisiya obyektiində iştirak payı metodu ilə hesablanan xalis investisiyanın bir hissəsini təşkil edən uzunmüddətli kreditlərə, imtiyazlı sehmlərə və oxşar alətlərə tətbiq etmelidir. Bu yanaşma həmin investisiya obyektiinin payına düşən zərərlərin investorun adı sehmlərdəki iştirak payının balans dəyerindən artıq olan hissəsi çıxılmazdan əvvəl tətbiq olunmalıdır. Bank bu dəyişikliklərin onun maliyyə hesabatlarına əhəmiyyətli təsirini gözləmir.

**BMHS 3, BMHS 11, BMS 12 və BMS 23-ə dəyişikliklər - 2015-2017-ci illər üzrə BMHS-lərin təkmilləşdirilməsi (12 oktyabr 2017-ci ildə dərc olunub və 1 yanvar 2019-cu il və ya bu tarixdən sonra başlanan illik dövrlər üçün qüvvəyə minir).** Bu xüsusi dəyişikliklər dörd standartı əhatə edir. BMHS 3 üzrə düzəlişlərə əsasən alıcı birgə əməliyyatda əvvəller ona məxsus olan iştirak payını biznes üzrənində nəzareti əldə etdikdə yenidən qiymətləndirməlidir. BMHS 11-ə edilmiş düzəlişə əsasən investor asılı müəssisə birgə müəssisəyə əvərildikdə və ya əvərilmədikdə tətbiq edilən mövcud tələblərdə olduğu kimi, əvvəller ona məxsus olan iştirak payını birgə əməliyyat üzrənində nəzareti əldə etdikdə yenidən qiymətləndirməlidir. BMS 12-yə edilmiş düzəlişə əsasən müəssisə mənfəət vergisi üzrə dividendlerin elan edilməsi və ödənilməsi neticələrini o, müvafiq bölüşdürülen mənfəət yaratmış əməliyyatları və ya hadisələri tanıdırıqda (məsələn, mənfəət və ya zərərde və ya sair məcmu gelirlərin tərkibində) uçot alır. Artıq aydın olduğu kimi, bu tələb yalnız vergi neticələri bölüşdürülen və ya bölüşdürülməyən mənfəət üzrə müxtəlif vergi dərəcələrinin dəyişməsi neticəsi ilə bağlı olduğu hallarda deyil, həmcinin sehmdar kapitalı kimi təsnifləşdirilən maliyyə alətləri üzrə ödənişlər mənfəətin bölüşdürülməsini eks etdiridiyi bütün hallarda tətbiq edilir. BMS 23-ə edilmiş düzəlişlərə xüsusi olaraq müəyyən aktivin maliyyələşdirilməsi üçün əldə edilmiş kreditlər və borcların həmin aktivin əhəmiyyətli dərəcədə tamamlanmasına qədər kapitallaşdırma üçün icazə verilən ümumi borclar üzrə xərclərdən çıxılmasına dair aydın təlimat daxil edilmişdir.

**BMS 19-a dəyişikliklər "Pensiya planının dəyişdirilməsi, azaldılması və tənzimlənməsi" (7 fevral 2018-ci ildə dərc olunub və 1 yanvar 2019-cu il və ya bu tarixdən sonra başlanan illik dövrlər üçün qüvvəyə minir).** Bu düzəlişlər müəyyən edilmiş ödənişlər üzrə pensiya planında dəyişikliklər baş verdikdə pensiya xərclərinin müəyyən edilməsi qaydasını eks etdirir. Pensiya planına düzəliş edildikdə (dəyişiklik, azalma və tənzimlənmə) BMS 19-un tələblərinə əsasən müəyyən edilmiş ödənişlər üzrə xalis öhdəlik və ya aktiv yenidən qiymətləndirməlidir. Bu düzəlişlər cari dövr üzrə xidmet xərclərini və pensiya planı dəyişdikdən sonrakı hesabat dövrünün qalan hissəsi üzrə xalis faizləri müəyyən etmək üçün həmin yenidən qiymətləndirmə ilə bağlı yeni fərziyyələrin istifadəsini tələb edir. Bu düzəlişlərdən əvvəl, BMS 19-da pensiya planı dəyişdikdən sonrakı dövr üzrə qeyd olunan xərclərin müəyyən edilməsi qaydası göstərilmirdi. Yeni fərziyyələrin istifadə edilməsi tələbinin maliyyə hesabatlarının istifadəçilərini faydalı məlumatla təmin edəcəyi gözlənilir. Hazırda Bank bu dəyişikliklərin onun maliyyə hesabatlarına təsirini qiymətləndirir.

**Maliyyə hesabatlarının hazırlanması və təqdim olunması üzrə Konseptual Əsaslara düzəlişlər (29 mart 2018-ci ildə dərc olunub və 1 yanvar 2020-ci il və ya bu tarixdən sonra başlanan illik dövrlər üçün qüvvəyə minir).** Yenidən işlənmiş Konseptual Əsaslara qiymətləndirməye dair yeni bölmə, hesabatlarda maliyyə neticələrinin eks etdirilməsinə dair tövsiyələr, təkmilləşdirilmiş anlayışlar və tövsiyələr (xüsusi, öhdəliklər ilə bağlı anlayış) və maliyyə hesabatlarının hazırlanmasında idarəetmə rolü, ehtiyatlılıq və qiymətləndirmə ilə bağlı qeyri-müəyyənlik kimi mühüm məsələlərin izahı daxildir.

Yuxarıda başqa cür nəzərdə tutulmadığı hallarda, yeni standartlar və şəhərlərin Bankın maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə təsiri gözlənilmir.

#### **5. Uçot siyasetinin tətbiqi zamanı əhəmiyyətli ehtimallar və mülahizələr**

Bankın mühasibat uçotu prinsiplərini tətbiq edərək, rəhbərlik maliyyə hesabatlarında eks etdirilmiş məbleğləri müəyyən etmek üçün öz mühakimələrindən istifadə etmiş və qiymətləndirmələr etmişdir. Ən mühüm mühakimələrə və qiymətləndirmələrə aşağıdakılardır daxildir:

**Fəaliyyətin fasilesizliyi.** Rəhbərlik hazırkı maliyyə hesabatlarını fəaliyyətin fasilesizliyi prinsipi əsasında hazırlanmışdır. 31 dekabr 2018 və 2017-ci il tarixinə Bank iki əlaeqəli tərəfə (2017: iki əlaqəli tərəfə) müvafiq olaraq 105,150 min AZN və 109,742 min AZN məbleğində kredit vermişdir.

Bu konsentrasiya Maliyyə Bazarlarına Nezarət Palatası (Palata) tərəfindən müəyyən edilmiş bəzi normativlərə riayət olunmamasına getirib çıxarır. 31 dekabr 2018-ci il tarixinə aşağıdakılardır istisna olmaqla, Bank bu normativlərə riayət etmişdir:

**5. Uçot siyasetinin tətbiqi zamanı əhəmiyyətli ehtimallar və mülahizələr (davamı)**

a) Kredit tələblərinin təminatının bazar dəyeri bu kredit tələbinin məbləğinin 100 faizindən, daşınmaz emlakla təmin olunmuş kreditlər üzrə isə girovun bazar dəyeri kreditin 150%-dən az olduğu halda bir borcalan ve ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə risklərin maksimum həddi bankın 1-ci dərəcəli kapitalının 7 faizindən artıq olmamalıdır, ve

b) Banka aidiyyəti olan şəxslərə və onların adından hərəket edən şəxslərə verilmiş kreditin maksimum məbləğinin bankın məcmu kapitalına nisbeti 20 faizdən artıq olmamalıdır.

c) Banka aidiyyəti olan bir ən mühüm hüquqi şəxsə verilmiş kreditin maksimum məbləğinin bankın məcmu kapitalına nisbeti 10 faizdən artıq olmamalıdır.

31 dekabr 2018-ci il tarixinə Bankın normativləri müvafiq olaraq 77.55% (2017: 89.08%), 78.95% (2017: 87.24%) və 39.5% (2017: 44.74%) olmuşdur.

Bu kreditlər üzrə qalıqların 2019-cu ilin dekabr ayına qədər azaldılması Palata ilə müzakirə edilmişdir. Rəhbərlik bu kreditlər üzrə ilin sonuna olan qalıqları yeni tədbirlər planına uyğun olaraq azaldacağını və fəaliyyətin fasilesizliyi prinsipinin tətbiq edilməsi ilə bağlı əhəmiyyətli dərəcədə şübhə yarada bilecek qeyri-müyyənliyin mövcud olmadığını hesab edir.

**Gözlənilən kredit zərərlərinin qiymətləndirilməsi.** Gözlənilən kredit zərərlərinin qiymətləndirilməsi müvafiq metodologiya, modeller və ilkin məlumatlardan istifadə etməklə aparılan əhəmiyyətli hesablamadır. Gözlənilən kredit zərərlərinin qiymətləndirilməsi metodologiyasına dair ətraflı məlumat Qeyd 24-də təqdim edilir. Aşağıdakı komponentlər kredit zərərləri üzrə ehtiyata əhəmiyyətli dərəcədə təsir göstərir: defolt anlayışı, kredit riskinin əhəmiyyətli dərəcədə artması (SICR), defolt ehtimalı (PD), defolta məruz qalan dəyər (EAD), defolt baş verəcəyi halda itirilməsi gözlənilən məbləğ (LGD), eləcə də makroiqtisadi ssenarilər. Bank gözlənilən kredit zərərləri üzrə ehtimallar və faktiki kredit zərərləri arasındaki fərqlərin azaldılması məqsədile modelləri və modeller üzrə məlumatları müntəzəm olaraq təhlil edir və təsdiqləyir. ECL-in qiymətləndirilməsi və proqnoz məlumatlarının ECL modellərinə daxil edilmesi haqqında ətraflı məlumat Qeyd 24-də açıqlanır.

**Bərpa olunan kreditlər (məs: kredit kartları, overdraftlar) üzrə borc qalığı.** Müyyəyen kredit mexanizmləri üzrə Bankın məruz qaldığı kredit riskinin həcmi kredit müqaviləsinin maksimum müddətindən artıq ola bilər. Bu istisna kredit və istifadə olunmamış kredit komponentindən ibarət olan müyyəyen bərpa olunan kreditlərə, eləcə də Bankın müqavilə üzrə kreditin ödənişini tələb etməsi və istifadə olunmamış kredit komponentini ləğv etməsi ilə əlaqədar kredit zərərləri üzrə məruz qaldığı riski məhdudlaşdırıldığı hallara tətbiq edilir.

Bele kredit mexanizmləri üçün Bank gözlənilən kredit zərərlərini kredit riskine məruz qaldığı dövr ərzində qiymətləndirir və ECL-lər kredit riskinin idarə edilmesi tədbirləri hesabına azalmır. Bu istisnanın tətbiq edilməsi mülahizəyə əsaslanır. Rəhbərlik bu istisnanın tətbiq edildiyi fərdi və kommersiya kreditləri kimi kredit mexanizmlərinin müyyəyen edilmesi üçün mülahizə irəli sürmüdüür. Bank bu istisnanı aşağıdakı xüsusiyyətlərə malik kredit mexanizmlərinə tətbiq etmişdir: (a) sabit ödəmə müddəti və ya strukturunun olmaması, (b) müqaviləyə müqaviləde nezerdə tutulan qaydada xitam verilməsi imkanının kredit riskinə məruz qalmanın gündəlik idarə edilmesi məqsədile istifadə edilməməsi və yalnız ayrıca kredit mexanizmi səviyyəsində kredit riskinin artması Banka məlum olduqda müqaviləyə xitam verilməsi, və (c) risklərin qrup şəklində idarə edilmesi. Bundan əlavə, Bank ECL-in qiymətləndirilməsi dövrünün, o cümlədən risklərə məruz qalmanın başlanma və gözlənilən başa çatma tarixinin müyyəyen edilmesi üçün mülahizə irəli sürmüdüür.

Bank əvvəlki dövrlər üzrə məlumat və təcrübə ilə bağlı aşağıdakıları nəzərdən keçirmişdir: (a) Bankın analoji alətlər üzrə kredit riskinə məruz qaldığı dövr, o cümlədən kredit riskindəki əhəmiyyətli dərəcədə artımın qiymətləndirildiyi dövrün başlanğıcını müyyəyen edən kredit mexanizmindəki son əhəmiyyətli modifikasiya tarixi (b) kredit riskinin əhəmiyyətli dərəcədə artmasından sonra analoji maliyyə alətləri üzrə defolt hallarının baş verə biləcəyi müddət və (c) kredit riskinin idarə edilmesi tədbirləri (məs: istifadə edilməmiş kredit limitlərinin azaldılması və ya ləğv edilməsi), vaxtından əvvəl ödəniş əmsalı və kreditlərin gözlənilən ödəmə müddətine təsir göstərən digər amillər. Bu amillərdən istifadə edərkən Bank bərpa edilən kredit mexanizmləri portfellərini alt-qruplara bölür və əvvəlki dövrlərin məlumatları və təcrübəsinə, eləcə də proqnoz məlumatlara əsasən ən uyğun amilləri tətbiq edir.

## **5. Uçot siyasetinin tətbiqi zamanı əhəmiyyətli ehtimallar və mülahizələr (davamı)**

**Kredit riskinin əhəmiyyətli dərəcədə artması.** Kredit riskinin əhəmiyyətli dərəcədə artması ilə bağlı qiymətləndirmə aparmaq üçün Bank hesabat və ilkin tanınma tarixlərinə maliyyə aktivi üzrə hesablanmış müvafiq defolt risklərini müşayisə edir. Qiymətləndirmə zamanı hesabat tarixinə kredit riskinin müəyyən səviyyəsi deyil, kredit riskinin nisbətən artması nəzərdən keçirilir. Bank eldə olunması əlavə xərc tələb etməyən dəstekləyici və əsaslandırılmış məlumatları, o cümlədən müəyyən müştəri portfellərinin davranış aspektləri daxil olmaqla, bir sıra amilləri nəzərə alır. Bank defolt anına qədər kredit riskinin artması ilə bağlı davranış əlamətlərini müəyyən müəyyən edir və müvafiq proqnoz məlumatlarını fərdi maliyyə aləti və ya portfel səviyyəsində kredit riskinin qiymətləndirilməsində istifadə edir. Qeyd 24-ə baxın.

**Biznes modelin qiymətləndirilməsi.** Maliyyə aktivləri biznes model əsasında təsnifləşdirilir. Biznes modeli qiymətləndirirkən rəhbərlik birləşmə səviyyesini və maliyyə alətləri üzrə portfelləri müəyyən etmək üçün mülahizələrdən istifadə etmişdir. Satış əməliyyatlarını qiymətləndirirkən Bank onların əvvəlki dövrlerdə baş verme tezliyini, müddətini və dəyərini, satış səbəblərini və gələcək satışlar ilə bağlı gözləntiləri nəzərə alır. Kredit keyfiyyətinin pisleşməsinə görə potensial zərərlərin azaldılmasına yönəldilmiş satış əməliyyatları "pul axınlarının eldə edilməsi" biznes modelinə uyğun hesab edilir. Kredit riskinin idarə olunması tədbirləri ilə bağlı olmayan ödəmə müddətinə qədər həyata keçirilen digər satışlar da nadir hallarda baş vermesi və dəyərinin ayrıraqda və ya məcmu olaraq əhəmiyyətli olmaması şətirlə, "pul axınlarının eldə edilməsi" biznes modelinə uyğun hesab edilir. Bank satış əməliyyatlarının əhəmiyyətini satışların hecmi ilə portfelin orta müddəti ərzində biznes modeli qiymətləndirilən portfelin dəyərini müşayisə etməklə qiymətləndirir. Bundan əlavə, yalnız "stress" ssenarilərdə və ya Bankın nəzarətində olmayan, təkrar baş verməyən və Bank tərəfindən proqnozaşdırıla bilməyən ayrıca hadisə ilə bağlı gözlənilən maliyyə aktivlərinin satışı biznes modelin məqsədi ilə əlaqəli olmayan satış əməliyyatı hesab olunur və müvafiq maliyyə aktivlərinin təsnifatına təsir göstərmir.

"Pul axınlarının eldə edilməsi və satılması" biznes modelində aktivlərin pul axınlarının eldə edilməsi üçün saxlanması nəzərdə tutulsa da, aktivlərin biznes modelin məqsədlərinə (liqvidlik ehtiyaclarının idarə olunması, müəyyən faiz gəlirlərinin eldə edilmesi və ya maliyyə aktivlərinin müddətinin həmin aktivlərin maliyyələşdiriyi öhdəliklərin müddəti ilə uyğunlaşdırılması) nail olmaq üçün satışı onun tərkib hissəsi hesab edilir.

Diger kateqoriyaya əsasən satış vasitəsilə mənfəət eldə etmek üçün nağd pul axınlarının reallaşdırılması məqsədilə idarə olunan maliyyə aktivləri üzrə portfellər daxildir. Bu biznes model adətən müqavilədə nəzərdə tutulan pul axınlarının eldə edilməsi ilə əlaqəlidir.

**Pul axınlarının yalnız əsas borc və faiz ödənişləri ("SPPI") meyarına uyğunluğunun qiymətləndirilməsi.** Maliyyə aktivi üzrə pul axınlarının yalnız əsas borc və faiz ödənişləri meyarına uyğunluğunu müəyyən etmek üçün mülahizələrin irəli sürülməsi tələb edilir.

Pulun zaman dəyəri elementi aşağıdakı hallarda dəyişdirilə bilər, məsələn, müqavilə üzrə faiz dərəcəsi mütəmadi olaraq dəyişildikdə, lakin bu dəyişikliyin müddəti borc aləti üzrə faiz dərəcəsinin qüvvədə olduğu müddətə uyğun gəlmədikdə (məsələn, kredit üç aylıq banklararası faiz dərəcəsinə əsaslanır, lakin həmin faiz dərəcəsi hər ay dəyişdirilir). Pulun zaman dəyərinin dəyişdirilməsi effektiv hər bir dövrə və məcmu olaraq maliyyə alətinin istifadə müddəti ərzində müvafiq alet üzrə nağd pul axınlarını yalnız əsas borc və faiz ödənişləri meyarına uyğun olan nağd pul axınlarından ibarət baza borc aləti ilə müşayisə etməklə qiymətləndirilmişdir. Qiymətləndirmə maliyyə bazarlarında baş verə bilən əsaslandırılmış mümkün maliyyə stress-ssenariləri daxil olmaqla, bütün əsaslandırılmış mümkün ssenarilər üçün həyata keçirilmişdir. Ssenaridə nəzərdə tutulan nağd pul axınları bazadan əhəmiyyətli dərəcədə fərqləndikdə, qiymətləndirilən alet üzrə nağd pul axınları yalnız əsas borc və faiz ödənişləri meyarına uyğun gəlmir və maliyyə aləti sonradan FVTPL kateqoriyasında qeyde alınır.

Bank müqavilə üzrə nağd pul axınlarının müddətini və ya məbleğini dəyişən müqavilə şərtlərini müəyyən etmiş və nəzərdən keçirmişdir. Nağd pul axınları o halda yalnız əsas borc və faiz ödənişləri meyarına uyğun hesab edilir ki, kreditin şərtlərinə görə onu vaxtından əvvəl ödəmək mümkün olsun, vaxtından əvvəl ödənilən məbleğ əsas borcu və hesablanmış faizləri, elece də müqaviləyə vaxtından əvvəl xitam verilməsinə görə əsaslandırılmış əlavə kompensasiyanı özündə eks etdirsin. Aktiv üzrə əsas məbleğ əsas borc üzrə sonrakı ödənişlər (yəni, effektiv faiz metodundan istifadə etməklə müəyyən edilmiş faizsiz ödənişləri) çıxılmaqla, ilkin tanınma zamanı ədalətli dəyərə bərabərdir. Bu qaydada istisna hal olaraq standart, həmçinin qabaqcadan ödəniş elementlərinə malik olan aletlərə yalnız əsas borc və faiz ödənişləri meyarına uyğun olmaq üçün aşağıdakı şərtlərə cavab verməye imkan yaradır: (i) aktiv mükafat və ya güzəştə verildikdə (ii) qabaqcadan ödəniş məbleği müqavilə üzrə nominal dəyərdən və hesablanmış faizlərdən, elece də müqaviləyə vaxtından əvvəl xitam verilməsinə görə əsaslandırılmış əlavə kompensasiyanadan ibarət olduqda və (ii) ilkin tanınma zamanı vaxtından əvvəl ödəniş elementinin ədalətli dəyəri əhəmiyyətsiz olduqda.

**5. Uçot siyasetinin tətbiqi zamanı əhəmiyyətli ehtimallar və mülahizələr (davamı)**

**Maliyyə aktivlərinin modifikasiyası.** Maliyyə aktivləri müqavilə şərtlərinə uyğun olaraq modifikasiya edildikdə (məs: onların şərtlərinə yenidən baxıldıqda), Bank bu modifikasiyanın əhəmiyyətli olub olmadığını və ilkin aktivin tanınmasının dayandırılmasına və yeni aktivin ədaletli dəyerlə tanınmasına getirib çıxarmalı olub-olmadığını qiymətləndirir. Bu qiymətləndirmə əsasən müvafiq uçot siyasetində qeyd olunan keyfiyyət amillərinə əsaslanır və əhəmiyyətli mülahizələrin tətbiq olunmasını tələb edir. Xüsusilə, Bank şərtlərinə yenidən baxılmış dəyərsizləşmiş kredit müqaviləlerinin tanınmasının dayandırılması, elecə də yeni tanınmış kreditlərin ilkin tanınma zamanı dəyərsizləşmiş kreditlər kimi nezərdən keçirilməsi kimi məsələlərə dair qərar qəbul edərkən mülahizə irəli sürür. Tanınmanın dayandırılması zərurəti ilə bağlı qərar belə modifikasiya nəticəsində risk və faydalaların, yəni, gözlənilən nağd pul axınlarının (müqavilədə nəzərdə tutulmayan nağd pul axınları) dəyişməsindən asılıdır. Rəhbərlik belə kreditlərin modifikasiyası nəticəsində risk və faydalaların dəyişmədiyini və buna görə də mahiyyət etibarilə bütün bu dəyişikliklərin və kreditlərin tanınmasının dayandırılmadığını və dəyərsizləşmiş kreditlər mərhələsindən yeniden təsnifləşdirilmədiyini müəyyən etmişdir.

**Əmlak və avadanlıqların faydalı istifadə müddətinin yenidən nəzərdən keçirilməsi.** Əmlak və avadanlıqların faydalı istifadə müddətinin müəyyən edilməsi oxşar aktivlərlə bağlı mövcud təcrübəye əsasən peşəkar mülahizələr tətbiq etməklə aparılmışdır. Belə aktivlərlə bağlı gələcək iqtisadi faydalalar əsasən onların istifadəsi nəticəsində əldə ediləcəkdir. Lakin avadanlığın texniki və kommersiya baxımından köhnəlməsi və aşınması kimi digər amillər bu aktivlərlə bağlı iqtisadi faydalaların azaldılmasına getirib çıxarır. Rəhbərlik aktivlərin cari texniki vəziyyətini və bu aktivlərin Banka iqtisadi fayda gətirəcəyi təxmin edilən dövrü nəzərə alaraq, əsas vəsaitlərin qalan faydalı istifadə müddətini müəyyən edir. Bu zaman aşağıdakı əsas amillər nəzərə alınır: (a) aktivlərin gözlənilən istifadə müddəti; (b) istismar göstəriciləri və texniki xidmət qaydalarından asılı olan gözlənilən fiziki köhnəlmə və aşınma; və (c) bazar şərtlərindəki dəyişikliklər nəticəsində avadanlığın texnoloji və kommersiya baxımından köhnəlməsi və aşınması.

II ərzində əmlak və avadanlıqlar üzrə ümumi faydalı istifadə müddətinə yenidən baxılmış və cari maliyyə lində amortizasiya xərcləri 688,000 AZN dəyerində azalmışdır.

**Maliyyə aktivlərinin silinmə siyasəti.** Maliyyə aktivlərini bərpa etmək üçün Bankın bütün praktiki imkanları tükəndikdə və Bank belə aktivlərin bərpasına dair gözləntilərin əsaslandırılmışlığı qənaəetine geldikdə, maliyyə aktivləri tam və ya qismən silinir. Bərpasına dair əsaslandırılmış gözləntiləri olmayan pul axınlarının müəyyən edilməsi mülahizə tələb edir. Rehberlik bərpasına dair əsaslandırılmış gözləntiləri olmayan aktivlər üçün aşağıdakı amilləri nəzərdən keçirmişdir: orta hesabla 455 gündən çox gecikdirilmiş korporativ kreditlər, 305 gündən artıq gecikdirilmiş ümumi məqsədli istehlak kreditləri, 345 gündən artıq gecikdirilmiş mikro kreditlər, likvidasiya prosesi və ya müflis olma proseduru, elecə də təminatın ədaletli dəyerinin onun Bankın mülkiyyətinə keçməsi və ya məcburi şəkildə alınması üçün işlərin tamamlanmasına çəkilən xerclərdən az olması. Bu səbəbdən defolt olmuş kreditlərin ümumi balans dəyeri silinmişdir.

**Vergilər.** Azərbaycanın qanunvericiliyi müxtəlif şərhlərə və tez-tez edilən dəyişikliklərə məruz qalır. Cari ilin mənfəeti kapitallaşdırılsara, maliyyə təşkilatlarının 1 yanvar 2009-cu ildən etibarən (3 ardıcılı ilde) mənfəet vergisinin ödənilməsindən azad edilməsinə yol verən və Bankın fəaliyyətinə tətbiq edilən yeni qanun da daxil olmaqla, həmin qanunvericiliyin və dəyişikliklərin rəhbərlik tərəfindən şəhər müvafiq orqanlar tərəfindən mübahisələndirilə bilər. Neticədə, eləvə iri vergi, cərimə və faiz hesablana bilər. Vergi yoxlamaları yoxlamalanın keçirildiyi il də daxil olmaqla, vergi ödəyicisinin son üç təqvim ilindən çox olmayan fəaliyyətini əhatə edə bilər. Rəhbərlik hesab edir ki, 31 dekabr 2017-ci il tarixinə müvafiq qanunvericiliyin rəhbərlik tərəfindən tətbiq edilən şəhər münasibdir və Bankın vergi mövqeyi qəbul edilecekdir.

**Təminatın dəyerinin müəyyən edilməsi.** Rəhbərlik təminatın bazar dəyerini müntəzəm olaraq nəzərdən keçirir. Rəhbərlik təminatın ədaletli dəyerini cari vəziyyətə uyğunlaşdırmaq üçün öz mülahizəsindən və ya müstəqil reydən istifadə edir. Tələb edilən təminat məbleği və ya girov kontragentin kredit riskinin qiymətləndirməsindən asılıdır.

**Əlaqəli tərəflərlə əməliyyatların ilkin tanınması.** Bank adı fəaliyyəti gedişində əlaqəli tərəflərlə əməliyyatlar aparır. BMHS 9-a uyğun olaraq maliyyə aletleri ilkin olaraq ədaletli dəyərdə tanınmalıdır. Lakin həmin əməliyyatların bazar və ya qeyri-bazar faiz dərəcələrində həyata keçirilməsini müəyyən etmək məqsədilə bu cür əməliyyatlar üçün aktiv bazar mövcud olmadıqda peşəkar mülahizələrdən istifadə etmək lazımlı gelir. Mülahizələrin irəli sürülməsinin əsasını əlaqəli olmayan tərəflərlə analoji əməliyyatların qiymətinin müəyyən edilməsi və effektiv faiz dərəcəsinin təhlili təşkil edir. Əlaqəli tərəflərlə əməliyyatların şərtləri haqqında məlumat Qeyd 26-da açıqlanır.

**"Expressbank" ASC**  
**31 dekabr 2018-ci il tarixinə maliyyə hesabatları üzrə qeydlər**

**6. Pul vəsaitləri və onların ekvivalentləri**

Pul vəsaitləri və onların ekvivalentləri aşağıdakılardan ibarətdir:

<i>Min Azərbaycan manatı ilə</i>	<b>2018</b>	<b>2017</b>
Nağd pul	25,528	17,245
ARMB-dəki qalıqlar (məcburi ehtiyat depozitlərindən başqa)	91,175	17,953
Digər banklardakı müxbir hesablar və overnaty depozitlər	22,698	62,487
<b>Pul vəsaitləri və onların ekvivalentləri</b>	<b>139,401</b>	<b>97,685</b>

Diger kredit teşkilatlarındakı cari hesablar rezident və qeyri-rezident banklarda müvafiq olaraq 2,001 min AZN (2017: 325 min AZN) və 3,524 min AZN (2017: 4,355 min AZN) məbləğində müxbir hesablar üzrə faiz hesablanmayan qalıqlardan ibarətdir.

31 dekabr 2018-ci il tarixinə Bank hər birinin ümumi qalığı 100 min AZN-dən çox olan pul vəsaitləri və onların ekvivalentlərini 6 qarşı tərəf bankda (2017: 4 bank) yerləşdirmişdir. Həmin pul vəsaitlərinin cəmi 5,468 min AZN (2017: 4,405 min AZN) və ya pul vəsaitləri və onların ekvivalentlərinin 3.9%-ni (2017: 4.5%) təşkil etmişdir.

31 dekabr 2018-ci il tarixinə pul vəsaitləri və onların ekvivalentləri üzrə kredit riskinin ödəmə qabiliyyəti dərəcələrinə görə təhlili aşağıdakı cədveldə göstərilir. Bankın kredit riskinin təsnifatı sistemi Qeyd 24-də təsvir edilir.

<i>Min Azərbaycan manatı ilə</i>	<b>ARMB-dəki qalıqlar, məcburi ehtiyatlar çıxılmaqla</b>	<b>Müxbir hesablar və overnaty depozitlər</b>	<b>Cəmi</b>
- Ən yüksək dərəcə	-	20,493	20,493
- Yüksek dərəcə	91,175	2,027	93,202
- Orta dərəcə	-	172	172
- Xüsusi monitorinq tələb edir	-	6	6
<b>Nağd pul çıxılmaqla, cəmi pul vəsaitləri və onların ekvivalentləri</b>	<b>91,175</b>	<b>22,698</b>	<b>113,873</b>

Gözlənilən kredit zərərlərinin qiymətləndirilməsi məqsədilə pul vəsaitləri və onların ekvivalentləri 1-ci Mərheleyə aid edilmişdir. Bu qalıqlar üzrə gözlənilən kredit zərərlərinin məbləği əhəmiyyətsiz olduğuna görə Bank pul vəsaitləri və onların ekvivalentləri üzrə kredit zərərləri üçün ehtiyat yaratmamışdır. Gözlənilən kredit zərərlərinin qiymətləndirilməsi yanaşması Qeyd 24-də göstərilir.

31 dekabr 2017-ci il tarixinə pul vəsaitləri və onların ekvivalentlərinin kredit keyfiyyətinə görə təhlili aşağıdakı cədveldə göstərilir:

<i>Min Azərbaycan manatı ilə</i>	<b>ARMB-dəki qalıqlar, məcburi ehtiyatlar çıxılmaqla</b>	<b>Müxbir hesablar və overnaty depozitlər</b>	<b>Cəmi</b>
<b>Vaxtı keçməmiş və dəyərsizleşməmiş</b>			
- ARMB-de	17,953	-	17,953
- Reytinqi B3 dən Baa1 dək	-	62,413	62,413
- Reytinqi B3 dən aşağı	-	6	6
- Reytinqsiz	-	68	68
<b>Nağd pul çıxılmaqla, cəmi pul vəsaitləri və onların ekvivalentləri</b>	<b>17,953</b>	<b>62,487</b>	<b>80,440</b>

**"Expressbank" ASC**  
**31 dekabr 2018-ci il tarixinə maliyyə hesabatları üzrə qeydlər**

**7. Kredit təşkilatlarından alınacaq vəsaitlər**

Kredit təşkilatlarından alınacaq məbləğlər aşağıdakılardan ibarətdir:

<i>Min Azərbaycan manatı ilə</i>	<b>2018</b>	<b>2017</b>
ARMB-dəki məcburi ehtiyatlar	1,536	1,035
Digər banklarda və kredit təşkilatlarında yerləşdirilmiş ödəmə müddəti üç aydan çox olan depozitlər	1,279	3,780
Dəyərsizləşmə üzrə ehtiyat çıxılmaqla <b>Kredit təşkilatlarından alınacaq məbləğlər</b>	<b>(28)</b> <b>2,787</b>	<b>(28)</b> <b>4,787</b>

Kredit təşkilatları müştərilərdən müvafiq olaraq milli və xarici valyutada cəlb etdiyi vəsaitlərin əvvəlki ay üzrə orta həcmimin 0.5% və 1%-i (2017: 0.5% və 1%) məbləğində faiz hesablanmayan pul depozitini (məcburi ehtiyatlar) Mərkəzi Bankda saxlamalıdır.

Aşağıdakı cədveldə 31 dekabr 2018-ci il tarixinə kredit riski səviyyələri əsasında kredit təşkilatlarından alınacaq vəsaitlər üzrə qalıqların kredit keyfiyyətinə görə təhlili, eləcə də gözlenilen kredit zərərlərinin qiymətləndirilməsi məqsədilə onların üç mərhələ üzrə açıqlanması göstərilir. Bank tərefindən istifadə edilən kredit riskinin təsnifikasi sistemi və gözlenilən kredit zərərlərinin (ECL) qiymətləndirilməsi yanaşması, o cümlədən digər banklardan alınacaq vəsaitlər üzrə qalıqlara tetbiq edilən defolt və kredit riskinin əhəmiyyətli dərəcədə artması (SICR) anlayışı haqqında məlumat Qeyd 24-də açıqlanır.

Aşağıdakı cədveldə 31 dekabr 2018-ci il tarixinə kredit təşkilatlarından alınacaq vəsaitlər üzrə qalıqların balans dəyəri, həmçinin bu aktivlər üzrə Bankın məruz qaldığı kredit riskinin maksimal dərəcəsini eks etdirir:

<i>Min Azərbaycan manatı ilə</i>	<b>1-ci Mərhələ (12 aylıq ECL)</b>	<b>3-cü Mərhələ (deyərsizləşmiş aktivlər üzrə bütöv müddət üçün ECL)</b>	<b>Cəmi</b>
Diger banklardakı depozitlər			
- Ən yüksək dərəce	1,251	-	<b>1,251</b>
- Yüksek dərəce	1,536	-	<b>1,536</b>
- Defolt	-	28	<b>28</b>
<b>Ümumi balans dəyəri</b>	<b>2,787</b>	<b>28</b>	<b>2,815</b>
Kredit zərərləri üzrə ehtiyat	-	(28)	<b>(28)</b>
<b>Balans dəyəri</b>	<b>2,787</b>	-	<b>2,787</b>

**"Expressbank" ASC**  
**31 dekabr 2018-ci il tarixinə maliyyə hesabatları üzrə qeydlər**

**7. Kredit təşkilatlarından alınacaq vəsaitlər (davamı)**

31 dekabr 2017-ci il tarixinə kredit təşkilatlarından alınacaq vəsaitlərin kredit keyfiyyətinə görə təhlili aşağıdakı cədvəldə göstərilir:

<i>Min Azərbaycan manatı ilə</i>	<i>Digər banklardakı depozitlər</i>	<i>Cəmi</i>
<i>Vaxtı keçməmiş və dəyərsizləşməmiş</i>		
- ARMB	1,035	1,035
- Reytinqi A3 dən A1 dək	340	340
- Reytinqsiz	3,412	3,412
<b>Cəmi vaxtı keçməmiş və dəyərsizləşməmiş</b>	<b>4,787</b>	<b>4,787</b>
<i>Fərdi şəkildə dəyərsizləşmiş qalıqlar (ümumi məbləğ)</i>		
- ödənişi 360 gündən çox gecikdirilmiş	28	28
<b>Fərdi şəkildə dəyərsizləşmiş (ümumi məbləğ)</b>	<b>28</b>	<b>28</b>
Dəyərsizləşme üzrə ehtiyat çıxılmaqla	(28)	(28)
<b>Cəmi kredit təşkilatlarından alınacaq vəsaitlər</b>	<b>4,787</b>	<b>4,787</b>

**8. Müşterilərə verilmiş kreditlər və avanslar**

Müşterilərə verilmiş kreditlər və avanslar aşağıdakılardan ibarətdir:

<i>Min Azərbaycan manatı ilə</i>	<i>2017</i>	<i>2016</i>
Amortizasiya olunmuş dəyerdə müşterilərə verilmiş kreditlər və avansların ümumi balans dəyəri Kredit zərərləri üzrə ehtiyat çıxılmaqla	265,146 (33,709)	196,414 (9,770)
<b>Cəmi müşterilərə verilmiş kreditlər və avanslar</b>	<b>231,437</b>	<b>186,644</b>

31 dekabr 2018 və 31 dekabr 2017-ci il tarixinə amortizasiya olunmuş dəyerdə müşterilərə verilmiş kreditlər və avansların ümumi balans dəyəri və kredit zərərləri üzrə ehtiyatın kateqoriyalar üzrə təhlili aşağıdakı cədvəldə göstərilir:

<i>Min Azərbaycan manatı ilə</i>	<i>31 dekabr 2018</i>			<i>31 dekabr 2017</i>		
	<i>Ümumi balans dəyəri</i>	<i>Kredit zərərləri üzrə ehtiyat</i>	<i>Balans dəyəri</i>	<i>Ümumi balans dəyəri</i>	<i>Dəyərsizləşme üzrə ehtiyat</i>	<i>Balans dəyəri</i>
<i>Korporativ müşterilərə verilmiş kreditlər</i>						
Korporativ kreditlər	161,025	(31,816)	129,209	143,895	(6,932)	136,963
<i>Fiziki şəxslərə verilmiş kreditlər</i>						
Ümumi məqsədli istehlak kreditləri	57,835	(1,462)	56,373	29,781	(2,027)	27,754
İpoteka kreditləri	22,751	(26)	22,725	12,771	(381)	12,390
Mikro kreditlər	23,535	(405)	23,130	9,967	(430)	9,537
<b>Cəmi amortizasiya olunmuş dəyerdə müşterilərə verilmiş kreditlər və avanslar</b>	<b>265,146</b>	<b>(33,709)</b>	<b>231,437</b>	<b>196,414</b>	<b>(9,770)</b>	<b>186,644</b>

**"Expressbank" ASC**  
**31 dekabr 2018-ci il tarixinə maliyyə hesabatları üzrə qeydlər**

**8. Müşterilərə verilmiş kreditlər və avanslar (davamı)**

Əlaqəli tərəflərlə əməliyyatlar haqqında ətraflı məlumat Qeyd 26-da açıqlanır.

Hesabat dövrünün əvvəli və sonu arasındaki müddətdə amortizasiya olunmuş dəyərdə müşterilərə verilmiş kreditlər və avanslar üçün kredit zərərləri üzrə ehtiyatda və ümumi balans dəyərində dəyişikliklər aşağıdakı cədvəldə göstərilir.

	Kredit zərərləri üzrə ehtiyat			Cəmi	Ümumi balans dəyəri			Cəmi
	1-ci Mərhələ (12 aylıq ECL)	2-ci Mərhələ (SICR zamanı bütöv müddət fürün ECL)	3-cü Mərhələ (dəyərsiz- leşmiş aktivlər üzrə bütöv müddət fürün ECL)		1-ci Mərhələ (12 aylıq ECL)	2-ci Mərhələ (SICR zamanı bütöv müddət fürün ECL)	3-cü Mərhələ (dəyərsiz- leşmiş aktivlər üzrə bütöv müddət fürün ECL)	
<i>Min Azerbaycan manatı ilə</i>								
<b>Korporativ kreditlər</b>								
<b>1 yanvar 2018-ci il tarixinə</b>	<b>7,605</b>	<b>2,246</b>	<b>2,944</b>	<b>12,795</b>	<b>132,120</b>	<b>5,410</b>	<b>6,365</b>	<b>143,895</b>
<i>Dövr üzrə kredit zərərləri üçün ehtiyat tesir edən dəyişikliklər:</i>								
Köçürmələr:								
- bütöv müddət üçün gözlənilən kredit zərərinə (1-ci Mərhələdən 2-ci Mərhələyə) (6,354)		22,884		-	16,530	(109,613)	109,613	-
- dəyərsizleşmiş aktivlərə (1-ci və 2-ci Mərhələdən 3-cü Mərhələyə) (3)		(1,773)	2,177	401	(98)	(4,354)	4,452	-
- 12 aylıq gözlənilən kredit zərərinə (2-ci və 3-cü Mərhələdən 1-ci Mərhələyə) -		(102)		-	(102)	281	(281)	-
Yeni yaradılmış və ya alınmış <i>Tanınması</i> dayandırılmış və ya ödenmiş (264)	607	2,112	18	2,737	33,494	9,008	95	<b>42,597</b>
Ehtiyat üzrə digər herəkətlər	(848)	55	1,602	809	3,483	6,321	1,103	<b>10,907</b>
<b>Dövr üzrə kredit zərərləri üçün ehtiyat ayırmalarına tesir edən cəmi dəyişikliklər</b>	<b>743</b>	<b>25,246</b>	<b>6,741</b>	<b>32,730</b>	<b>44,130</b>	<b>106,575</b>	<b>11,234</b>	<b>161,939</b>
<i>Dövr üzrə kredit zərərləri üçün ehtiyat ayırmalarına tesir etmeyən dəyişikliklər: Silinmələr</i>	-	(231)	(683)	(914)	-	(231)	(683)	(914)
<b>31 dekabr 2018-ci il tarixinə</b>	<b>743</b>	<b>25,015</b>	<b>6,058</b>	<b>31,816</b>	<b>44,130</b>	<b>106,344</b>	<b>10,551</b>	<b>161,025</b>

**"Expressbank" ASC**  
**31 dekabr 2018-ci il tarixinə maliyyə hesabatları üzrə qeydlər**

**8. Müşterilərə verilmiş kreditlər və avanslar (davamı)**

	Kredit zərərləri üzrə ehtiyat			Cəmi	Ümumi balans dəyeri			Cəmi
	1-ci Mərhələ (12 aylıq ECL)	2-ci Mərhələ (SICR zamanı bütöv müddət üçün ECL)	3-cü Mərhələ (dəyərsiz- laşmiş aktivlər üzrə bütöv müddət üçün ECL)		1-ci Mərhələ (12 aylıq ECL)	2-ci Mərhələ (SICR zamanı bütöv müddət üçün ECL)	3-cü Mərhələ (dəyərsiz- laşmiş aktivlər üzrə bütöv müddət üçün ECL)	
<i>Min Azərbaycan manatı ilə</i>								
<b>Ümumi məqsədli istehlak kreditləri</b>								
<b>1 yanvar 2018-ci il tarixinə</b>	<b>345</b>	<b>139</b>	<b>155</b>	<b>639</b>	<b>28,680</b>	<b>635</b>	<b>46</b>	<b>29,781</b>
<i>Dövr üzrə kredit zərərləri üçün ehtiyata tesir edən dəyişikliklər:</i>								
Köçürmələr:								
- bütöv müddət üçün gözlənilen kredit zərərine (1-ci Mərhələdən 2-ci Mərhələyə)	(14)	123	-	109	(792)	792	-	-
- dəyərsizleşmiş aktivlərə (1-ci və 2-ci Mərhələdən 3-cü Mərhələyə)	(8)	(41)	115	66	(147)	(97)	244	-
- 12 aylıq gözlənilen kredit zərərine (2-ci və 3-cü Mərhələdən 1-ci Mərhələyə)	2	(12)	(2)	(12)	38	(35)	(3)	-
<i>Yeni yaradılmış və ya alınmış Tanınması</i>	<b>769</b>	<b>105</b>	<b>83</b>	<b>957</b>	<b>42,292</b>	<b>309</b>	<b>247</b>	<b>42,848</b>
<i>dayandırılmış və ya ödenilmiş Ehtiyat üzrə digər hərəkətlər</i>	(180)	(70)	(58)	(308)	(17,374)	(508)	(237)	(18,119)
<b>Ehtiyat üzrə kredit zərərləri üçün ehtiyat ayırmalarına təsir edən cəmi dəyişikliklər</b>	<b>62</b>	<b>7</b>	<b>41</b>	<b>110</b>	<b>3,115</b>	<b>259</b>	<b>50</b>	<b>3,424</b>
<b>Dövr üzrə kredit zərərləri üçün ehtiyat ayırmalarına təsir edən cəmi dəyişikliklər</b>	<b>976</b>	<b>251</b>	<b>334</b>	<b>1,561</b>	<b>55,812</b>	<b>1,355</b>	<b>767</b>	<b>57,934</b>
<i>Dövr üzrə kredit zərərləri üçün ehtiyat ayırmalarına təsir etməyen dəyişikliklər: Silinmələr</i>	(27)	(9)	(63)	(99)	(27)	(9)	(63)	(99)
<b>31 dekabr 2018-ci il tarixinə</b>	<b>949</b>	<b>242</b>	<b>271</b>	<b>1,462</b>	<b>55,785</b>	<b>1,346</b>	<b>704</b>	<b>57,835</b>

**"Expressbank" ASC**  
**31 dekabr 2018-ci il tarixinə maliyyə hesabatları üzrə qeydlər**

**8. Müştərilərə verilmiş kreditlər və avanslar (davamı)**

	Kredit zərərləri üzrə ehtiyat					Ümumi balans dəyeri			
	1-ci Mərhələ (12 aylıq ECL)	2-ci Mərhələ (SICR zamanı bütöv müddət fürün ECL)	3-cü Mərhələ (dəyərsiz- leşmiş aktivlər üzrə bütöv müddət fürün ECL)	Cəmi	1-ci Mərhələ (12 aylıq ECL)	2-ci Mərhələ (SICR zamanı bütöv müddət fürün ECL)	3-cü Mərhələ (dəyərsiz- leşmiş aktivlər üzrə bütöv müddət fürün ECL)	Cəmi	
<i>Min Azerbaycan manatı ilə</i>									
<b><i>İpoteka kreditləri</i></b>									
<b>1 yanvar 2018-ci il tarixinə Dövr üzrə kredit zərərləri üçün ehtiyata təsir edən dəyişikliklər:</b>	<b>45</b>	<b>1</b>	<b>15</b>	<b>61</b>	<b>11,773</b>	<b>563</b>	<b>435</b>	<b>12,771</b>	
Köçürmələr:									
- bütöv müddət üçün gözlənilen kredit zərərinə (1-ci Mərhəledən 2-ci Mərhəleyə)	-	-	-	-	(256)	256	-	-	-
- dəyərsizləşmiş aktivlərə (1-ci və 2-ci Mərhəledən 3-cü Mərhəleyə)	-	-	-	-	-	-	-	-	-
- 12 aylıq gözlənilen kredit zərərinə (2-ci və 3-cü Mərhəledən 1-ci Mərhəleyə)	1	(1)	-	-	422	(333)	(89)	-	-
Yeni yaradılmış və ya alınmış Tanınması:	-	-	-	-	10,771	87	-	<b>10,858</b>	
dayandırılmış və ya ödənilmiş Ehtiyat üzrə digər hərəkətlər	(31)	-	(4)	(35)	(8)	(13)	(5)	<b>(830)</b>	
<b>Dövr üzrə kredit zərərləri üçün ehtiyat ayırmalarına təsir edən cəmi dəyişikliklər</b>	<b>15</b>	-	<b>11</b>	<b>26</b>	<b>21,890</b>	<b>578</b>	<b>283</b>	<b>22,751</b>	
<b><i>Dövr üzrə kredit zərərləri üçün ehtiyat ayırmalarına təsir etməyən dəyişikliklər:</i></b>									
Silinmələr	-	-	-	-	-	-	-	-	-
<b>31 dekabr 2018-ci il tarixinə</b>	<b>15</b>	-	<b>11</b>	<b>26</b>	<b>21,890</b>	<b>578</b>	<b>283</b>	<b>22,751</b>	

**"Expressbank" ASC**  
**31 dekabr 2018-ci il tarixinə maliyyə hesabatları üzrə qeydlər**

**8. Müşterilərə verilmiş kreditlər və avanslar (davamı)**

	Kredit zərərləri üzrə ehtiyat			Cəmi	Ümumi balans dəyəri			Cəmi
	1-ci Mərhələ (12 aylıq ECL)	2-ci Mərhələ (SICR zamanı bütöv müddət üçün ECL)	3-cü Mərhələ (dəyərsiz- leşmiş aktivlər üzrə bütöv müddət üçün ECL)		1-ci Mərhələ (12 aylıq ECL)	2-ci Mərhələ (SICR zamanı bütöv müddət üçün ECL)	3-cü Mərhələ (dəyərsiz- leşmiş aktivlər üzrə bütöv müddət üçün ECL)	
Min Azərbaycan manatı ilə								
<b>Mikro kreditlər</b>								
<b>1 yanvar 2018-ci il tarixinə</b> <i>Dövr üzrə kredit zərərləri üçün ehtiyat təsir edən dəyişikliklər:</i>	<b>115</b>	<b>23</b>	<b>86</b>	<b>224</b>	<b>9,720</b>	<b>105</b>	<b>142</b>	<b>9,967</b>
Köçürmələr:								
- bütöv müddət üçün gözlənilən kredit zərərinə (1-ci Mərhələdən 2-ci Mərhəleyə)	(1)	4	-	3	(70)	70	-	-
- dəyərsizləşmiş aktivlərə (1-ci və 2-ci Mərhələdən 3-cü Mərhəleyə)	-	(11)	35	24	(28)	(49)	77	-
- 12 aylıq gözlənilən kredit zərərinə (2-ci və 3-cü Mərhələdən 1-ci Mərhəleyə)	-	(1)	-	(1)	2	(2)	-	-
Yeni yaradılmış və ya alınmış <i>Tanınması dayandırılmış ve ya ödənişmiş Ehtiyat üzrə digər hərəkətlər</i>	318	4	1	323	21,195	27	1	<b>21,223</b>
	(76)	(8)	(18)	(102)	(7,679)	(76)	(55)	(7,810)
	(23)	(2)	19	(6)	204	(5)	16	<b>215</b>
<b>Dövr üzrə kredit zərərləri üçün ehtiyat ayırmalarına təsir edən cəmi dəyişikliklər</b>	<b>333</b>	<b>9</b>	<b>123</b>	<b>465</b>	<b>23,344</b>	<b>70</b>	<b>181</b>	<b>23,595</b>
<b>Dövr üzrə kredit zərərləri üçün ehtiyat ayırmalarına tesir etməyən dəyişikliklər:</b>								
Silinmələr	-	(1)	(59)	(60)	-	(1)	(59)	(60)
<b>31 dekabr 2018-ci il tarixinə</b>	<b>333</b>	<b>8</b>	<b>64</b>	<b>405</b>	<b>23,344</b>	<b>69</b>	<b>122</b>	<b>23,535</b>
2017-ci il ərzində hüquqi şəxslərə verilmiş kreditlərin dəyərsizləşməsi üzrə ehtiyatda hərəkət aşağıdakı kimi olmuşdur:								
Min Azərbaycan manatı ilə	Korporativ kreditlər	Ümumi məqsədli istehlak kreditləri	İpoteka kreditləri	Mikro kreditlər	Cəmi			
<b>1 yanvar 2017-ci il tarixinə</b> <i>dəyərsizləşmə üzrə ehtiyat</i>	<b>1,181</b>	<b>5,601</b>	<b>2,402</b>	<b>1,874</b>	<b>11,058</b>			
II üzrə ehtiyat ayırması	2,738	(620)	(266)	(208)	1,644			
II ərzində silinmiş məbləğlər	(43)	(3,765)	(1,755)	(1,293)	(6,856)			
Bərpa olunmuş məbləğlər	3,056	811	-	57	<b>3,924</b>			
<b>31 dekabr 2017-ci il tarixinə</b> <i>dəyərsizləşmə üzrə ehtiyat</i>	<b>6,932</b>	<b>2,027</b>	<b>381</b>	<b>430</b>	<b>9,770</b>			

**"Expressbank" ASC**  
**31 dekabr 2018-ci il tarixinə maliyyə hesabatları üzrə qeydlər**

**8. Müşterilərə verilmiş kreditlər və avanslar (davamı)**

Dövr ərzində müşterilərə verilmiş kreditlər və avanslar üzrə kredit zərərləri üçün ehtiyata müxtəlif amillər təsir göstərir və gözlənilen kredit zərərlərinin qiymətləndirilməsi haqqında məlumat Qeyd 24-də göstərilir. Əsas dəyişikliklər aşağıdakı cədveldə təqdim edilir:

- Dövr ərzində kredit riskinin əhəmiyyətli dərəcədə artması (və ya azalması) və ya dəyərsizləşməsi və sonradan 12 aylıq və bütöv müddət üçün gözlənilen kredit zərərlərinin artması (və ya azalması) səbəbindən 1-ci, 2-ci və 3-cü Mərhələlər arasında köçürmələr;
- Dövr ərzində tanınmış yeni maliyyə alətləri üzrə əlavə ehtiyatların hesablanması, eləcə də dövr ərzində maliyyə alətlərinin tanınmasının dayandırılması nəticəsində ehtiyatın azaldılması;
- Dövr ərzində silinmiş aktivlər üzrə ehtiyatların silinməsi.

Aşağıdakı cədveldə amortizasiya olunmuş dəyərdə qiymətləndirilən və ECL üzrə ehtiyat tanınan müşterilərə verilmiş kreditlər və avanslar ilə bağlı kredit riskinin təhlili göstərilir. Müşterilərə verilmiş kreditlər və avansların balans dəyəri, həmçinin bu aktivlər üzrə Bankın məruz qaldığı kredit riskinin maksimal dərəcəsini əks etdirir.

31 dekabr 2018-ci il tarixinə kreditlərin keyfiyyətinə görə təhlili aşağıdakı cədveldə göstərilir:

	<b>1-ci Mərhələ (12 aylıq ECL)</b>	<b>2-ci Mərhələ (SICR zamanı bütöv müddət üçün ECL)</b>	<b>3-cü Mərhələ (dəyərsiz- leşmiş aktivlər üzrə bütöv müddət üçün ECL)</b>	<b>Cəmi</b>
<i>Min Azərbaycan manatı ilə</i>				
<i>Korporativ kreditlər</i>				
Ödənişi 30 gündən az gecikdirilmiş	44,130	106,295	3,935	154,360
Ödənişi 30-90 gün gecikdirilmiş	-	49	-	49
Ödənişi 91-180 gün gecikdirilmiş	-	-	332	332
Ödənişi 181-360 gün gecikdirilmiş	-	-	78	78
Ödənişi 360 gündən çox gecikdirilmiş	-	-	6,206	6,206
<i>Ümumi balans dəyəri</i>	<b>44,130</b>	<b>106,344</b>	<b>10,551</b>	<b>161,025</b>
<i>Kredit zərərləri üzrə ehtiyat</i>	<b>(743)</b>	<b>(25,015)</b>	<b>(6,058)</b>	<b>(31,816)</b>
<i>Balans dəyəri</i>	<b>43,387</b>	<b>81,329</b>	<b>4,493</b>	<b>129,209</b>

Əlaqəli tərəflərə verilmiş korporativ kreditlər haqqında ətraflı məlumat Qeyd 26-da və səhifə 31-də açıqlanır.

**"Expressbank" ASC**  
**31 dekabr 2018-ci il tarixinə maliyyə hesabatları üzrə qeydlər**

**8. Müşterilərə verilmiş kreditlər və avanslar (davamı)**

	<b>1-ci Mərhələ (12 aylıq ECL)</b>	<b>2-ci Mərhələ (SICR zamanı bütöv müddət üçün ECL)</b>	<b>3-cü Mərhələ (dəyərsiz- leşmiş aktivlər üzrə bütöv müddət üçün ECL)</b>	<b>Cəmi</b>
<i>Ümumi məqsədli istehlak kreditləri</i>				
ödənişi 30 gündən az gecikdirilmiş	55,785	1,123	99	57,007
ödənişi 30-90 gün gecikdirilmiş	-	223	14	237
ödənişi 91-180 gün gecikdirilmiş	-	-	214	214
ödənişi 181-360 gün gecikdirilmiş	-	-	163	163
ödənişi 360 gündən çox gecikdirilmiş	-	-	214	214
<i>Ümumi balans dəyeri</i>	<b>55,785</b>	<b>1,346</b>	<b>704</b>	<b>57,835</b>
<i>Kredit zərərləri üzrə ehtiyat</i>	(949)	(242)	(271)	(1,462)
<i>Balans dəyeri</i>	<b>54,836</b>	<b>1,104</b>	<b>433</b>	<b>56,373</b>
<i>İpoteka kreditləri</i>				
ödənişi 30 gündən az gecikdirilmiş	21,890	536	283	22,709
ödənişi 30-90 gün gecikdirilmiş	-	42	-	42
<i>Ümumi balans dəyeri</i>	<b>21,890</b>	<b>578</b>	<b>283</b>	<b>22,751</b>
<i>Kredit zərərləri üzrə ehtiyat</i>	(15)	-	(11)	(26)
<i>Balans dəyeri</i>	<b>21,875</b>	<b>578</b>	<b>272</b>	<b>22,725</b>
<i>Mikro kreditlər</i>				
ödənişi 30 gündən az gecikdirilmiş	23,344	18	8	23,370
ödənişi 30-90 gün gecikdirilmiş	-	51	-	51
ödənişi 91-180 gün gecikdirilmiş	-	-	1	1
ödənişi 181-360 gün gecikdirilmiş	-	-	32	32
ödənişi 360 gündən çox gecikdirilmiş	-	-	81	81
<i>Ümumi balans dəyeri</i>	<b>23,344</b>	<b>69</b>	<b>122</b>	<b>23,535</b>
<i>Kredit zərərləri üzrə ehtiyat</i>	(333)	(8)	(64)	(405)
<i>Balans dəyeri</i>	<b>23,011</b>	<b>61</b>	<b>58</b>	<b>23,130</b>

**8. Müşterilərə verilmiş kreditlər və avanslar (davamı)**

31 dekabr 2017-ci il tarixinə kreditlərin keyfiyyətinə görə təhlili aşağıdakı cədvəldə göstərilir:

	Korporativ kreditlər	Ümumi məqsədli istehlak kreditləri	İpoteka kreditləri	Mikro kreditlər	Cəmi
<i>Min Azərbaycan manatı ilə</i>					
<b>Vaxtı keçməmiş və dəyərsizləşməmiş</b>					
- Yüksək reytingli	125,786	26,795	12,740	9,553	174,874
- Standart reytingli	2,909	151	-	7	3,067
- Qeyri-standart reytingli	-	404	-	-	404
<b>Cəmi vaxtı keçməmiş və dəyərsizləşməmiş</b>	<b>128,695</b>	<b>27,350</b>	<b>12,740</b>	<b>9,560</b>	<b>178,345</b>
<b>Vaxtı keçmiş, lakin dəyərsizləşməmiş</b>					
- Ödənişi 30 gündən az gecikdirilmiş	8,268	1,971	-	231	10,470
- Ödənişi 30-90 gün gecikdirilmiş	25	120	-	44	189
- Ödənişi 91-180 gün gecikdirilmiş	83	44	-	22	149
- Ödənişi 181-360 gün gecikdirilmiş	429	293	31	110	863
- Ödənişi 360 gündən çox gecikdirilmiş	-	-	-	-	-
<b>Cəmi vaxtı keçmiş, lakin dəyərsizləşməmiş</b>	<b>8,805</b>	<b>2,428</b>	<b>31</b>	<b>407</b>	<b>11,671</b>
<b>Fərdi şəkildə dəyərsizləşmiş kreditlər (Ümumi məbləğ)</b>					
- Ödənişi 30 gündən az gecikdirilmiş	6,395	3	-	-	6,398
<b>Cəmi fərdi şəkildə dəyərsizləşmiş kreditlər (Ümumi məbləğ)</b>	<b>6,395</b>	<b>3</b>	<b>-</b>	<b>-</b>	<b>6,398</b>
Dəyərsizləşmə üzrə ehtiyatlar çıxılmaqla	(6,932)	(2,027)	(381)	(430)	(9,770)
<b>Cəmi müşterilərə verilmiş kreditlər və avanslar</b>	<b>136,963</b>	<b>27,754</b>	<b>12,390</b>	<b>9,537</b>	<b>186,644</b>

Müşteri hesablarının iqtisadi sektorlara üzrə təhlili aşağıda göstərilir:

	2018		2017	
<i>Min Azərbaycan manatı ilə</i>	<i>Məbləğ</i>	<i>%</i>	<i>Məbləğ</i>	<i>%</i>
Fiziki şəxslər	137,532	52%	79,031	40%
İstehsal	62,141	23%	60,873	31%
Energetika	43,085	16%	49,329	25%
Ticarət və xidmətlər	15,744	6%	5,271	3%
Maliyyə təşkilatları	3,994	2%	-	-
Kənd təsərrüfatı və qida sənayesi	1,537	1%	1,544	1%
Tikinti	968	-	366	-
Daşınmaz əmlak	145	-	-	-
<b>Cəmi amortizasiya olunmuş dəyerde müşterilərə verilmiş kreditlər və avanslar</b>	<b>265,146</b>		<b>196,414</b>	

**"Expressbank" ASC**  
**31 dekabr 2018-ci il tarixinə maliyyə hesabatları üzrə qeydlər**

**8. Müştərilərə verilmiş kreditlər və avanslar (davamı)**

31 dekabr 2018-ci il tarixinə Bank ilə əlaqəli tərəf olan iki ən iri borcalana verilmiş kreditlərin cəmi 105,150 AZN olmuşdur ki, bu da ümumi kredit portfelinin 40%-ni təşkil etmişdir (2017: 109,742 min AZN və ya 56%). Bu kreditlər 2-ci Mərhələyə aid edilmişdir və 31 dekabr 2018-ci il tarixinə həmin kreditlər üzrə 24,681 min AZN məbləğində ehtiyat tanınmışdır.

Maliyyə Bazarlarına Nəzarət Palatasının qaydalarına uyğun olaraq kreditlər yalnız İdare Heyətinin qərarı ilə və ya xüsusi hallarda, mehkəmə qərarı ilə silinə bilər.

Tələb olunan girovun məbləği və növü biznes tərəfdəsinin kredit riskinin qiymətləndirilməsindən asılıdır. Girov növlərinin münasibliyi və girovların qiymətləndirilməsi müvafiq qaydalarla tənzimlənir.

Rəhbərlik girovun bazar dəyərinə nəzarət edir, müvafiq razılaşmaya uyğun olaraq əlavə girov tələb edir və kreditin dəyərsizləşməsi üçün ehtiyatın münasibliyini nəzərdən keçirdiyi zaman əldə etdiyi girovun bazar dəyərinə nəzarət edir.

Kreditlər üzrə təminatın alınması ilə bağlı Bankın siyaseti hesabat dövrü ərzində əhəmiyyətli dərəcədə dəyişməmiş və əvvəlki dövrdən etibarən Bankın saxladığı təminatın ümumi keyfiyyətində ciddi dəyişiklik olmamışdır.

31 dekabr 2018-ci il tarixinə amortizasiya olunmuş dəyərdə müştərilərə verilmiş kreditlər üzrə təminat haqqında məlumat aşağıda göstərilir:

<i>Min Azərbaycan manatı ilə</i>	<b>Korporativ kreditlər</b>	<b>Ümumi məqsədli istehlak kreditləri</b>	<b>İpoteka kreditləri</b>	<b>Mikro kreditlər</b>	<b>Cəmi</b>
Daşınmaz əmlak Digər tərəflərin zəmanəti ilə verilmiş kreditlər	41,194 -	4,573 49	21,819 -	11,053 8	<b>78,639 57</b>
Pul depozitləri	4,185	3,639	-	8	<b>7,832</b>
Sair aktivlər	97	4,385	-	1,993	<b>6,475</b>
<b>Cəmi</b>	<b>45,476</b>	<b>12,646</b>	<b>21,819</b>	<b>13,062</b>	<b>93,003</b>
Təminatsız kreditlər	84,164	41,279	-	7,820	<b>133,263</b>
<b>Cəmi amortizasiya olunmuş dəyərdə müştərilərə verilmiş kreditlər və avansların balans dəyəri (amortizasiya olunmuş dəyərdə ölçülən hər bir kredit kateqoriyası üzrə kredit riskini eks etdirən məbləğ)</b>	<b>129,640</b>	<b>53,925</b>	<b>21,819</b>	<b>20,882</b>	<b>226,266</b>

**"Expressbank" ASC**  
**31 dekabr 2018-ci il tarixinə maliyyə hesabatları üzrə qeydlər**

**8. Müşterilərə verilmiş kreditlər və avanslar (davamı)**

31 dekabr 2017-ci il tarixinə amortizasiya olunmuş dəyerde müşterilərə verilmiş kreditlər üzrə təminat haqqında məlumat aşağıda göstərilir:

<i>Min Azərbaycan manatı ilə</i>	Korporativ kreditlər	Ümumi məqsədli istehlak kreditləri	İpoteka kreditləri	Mikro kreditlər	Cəmi
Daşınmaz əmlak	29,367	2,654	11,817	3,878	<b>47,716</b>
Diger tərəflərin zəmaneti ilə verilmiş kreditlər	12,000	33	-	14	<b>12,047</b>
Pul depozitləri	7	4,807	-	1,102	<b>5,916</b>
Sair aktivlər	3	72	-	294	<b>369</b>
<b>Cəmi</b>	<b>41,377</b>	<b>7,566</b>	<b>11,817</b>	<b>5,288</b>	<b>66,048</b>
Təminatsız kreditlər	75,160	19,870	-	3,405	<b>98,435</b>
<b>Cəmi amortizasiya olunmuş dəyerde müşterilərə verilmiş kreditlər və avansların balans dəyeri (amortizasiya olunmuş dəyerde ölçülən hər bir kredit kateqoriyası üzrə kredit riskini eks etdirən məbləğ)</b>	<b>116,537</b>	<b>27,436</b>	<b>11,817</b>	<b>8,693</b>	<b>164,483</b>

Sair aktivlər əsasən avtomobil, avadanlıq və qiymətli metaldan ibarətdir. Yuxarıda qeyd olunan məlumatda kreditin və ya qoyulmuş girovun balans dəyeri (bunlardan hansı daha aşağı olarsa) göstərilmişdir; digər məlumatlar isə təminatsız kreditlərin tərkibində açıqlanmışdır. Kreditlərin balans dəyeri girov qoyulmuş aktivlərin likvidlik səviyyesinə görə bölüşdürülmüşdür.

Aşağıdakı cədvəldə təminatın dəyerinin kreditlərin ümumi balans dəyerindən əhəmiyyəti dərəcədə artıq olmasına görə Bankın gözlənilən kredit zərərləri üzrə ehtiyat tanımadığı kreditlərin balans dəyeri haqqında məlumat təqdim edilir.

<i>Min Azərbaycan manatı ilə</i>	<b>31 dekabr 2018</b>
<b>Korporativ müşterilərə verilmiş kreditlər</b>	
Korporativ kreditlər	18,454
<b>Fiziki şəxslərə verilmiş kreditlər</b>	
Ümumi məqsədli istehlak kreditlər	6,372
İpoteka kreditləri	14,664
Mikro kreditlər	4,674
<b>Cəmi amortizasiya olunmuş dəyerde müşterilərə verilmiş əhəmiyyəti dərəcədə artıq təminatlı kreditlər və avanslar</b>	<b>44,164</b>

Təminat və kreditin keyfiyyətini artırın digər mexanizmlər vasitəsilə amortizasiya olunmuş dəyerlə ölçülən dəyərsizləşmiş maliyyə aktivləri üzrə kredit riskinin azalma səviyyəsi aşağıdakı aktivlər üçün təminatın dəyerini ayrıca açıqlamaqla göstərilir: (i) girov təminatı və kreditin keyfiyyətini artırın digər mexanizmlər aktivin balans dəyerinə bərabər və ya ondan artıq olan aktivlər ("dəyerindən artıq təminatlı aktivlər") və (ii) təminat və kreditin keyfiyyətini artırın digər mexanizmlər aktivin balans dəyerindən az olan aktivlər ("dəyerindən az təminatlı aktivlər").

**"Expressbank" ASC**  
**31 dekabr 2018-ci il tarixinə maliyyə hesabatları üzrə qeydlər**

**8. Müşterilərə verilmiş kreditlər və avanslar (davamı)**

31 dekabr 2018-ci il tarixinə dəyərsizləşmiş aktivlər üzrə təminatın effekti aşağıda göstərilir.

<i>Min Azərbaycan manatı ilə</i>	Dəyerindən artıq təminatlı aktivlər		Dəyerindən az təminatlı aktivlər	
	Aktivlərin balans dəyəri	Təminatın ədalətli dəyəri	Aktivlərin balans dəyəri	Təminatın ədalətli dəyəri
<b>Dəyərsizləşmiş aktivlər:</b>				
<i>Amortizasiya olunmuş dəyərdə korporativ müşterilərə verilmiş kreditlər</i>				
Korporativ kreditlər	37,328	107,057	91,881	10,935
<i>Amortizasiya olunmuş dəyərdə fiziki şəxslərə verilmiş kreditlər</i>				
Ümumi məqsədli istehlak kreditləri	12,930	47,046	43,443	245
İpoteka kreditləri	22,725	33,525	-	-
Mikro kreditlər	12,094	41,211	11,036	1,485
<b>Cəmi</b>	<b>85,077</b>	<b>228,839</b>	<b>146,360</b>	<b>12,665</b>

31 dekabr 2017-ci il tarixinə dəyərsizləşməsindən asılı olmayaraq bütün kreditlər üzrə təminatın effekti aşağıda göstərilir:

<i>Min Azərbaycan manatı ilə</i>	Dəyerindən artıq təminatlı aktivlər		Dəyerindən az təminatlı aktivlər	
	Aktivlərin balans dəyəri	Təminatın ədalətli dəyəri	Aktivlərin balans dəyəri	Təminatın ədalətli dəyəri
<b>Dəyərsizləşmiş aktivlər:</b>				
<i>Amortizasiya olunmuş dəyərdə korporativ müşterilərə verilmiş kreditlər</i>				
Korporativ kreditlər	26,346	79,586	110,617	15,811
<i>Amortizasiya olunmuş dəyərdə fiziki şəxslərə verilmiş kreditlər</i>				
Ümumi məqsədli istehlak kreditləri	7,544	28,894	20,210	253
İpoteka kreditləri	12,390	19,753	-	-
Mikro kreditlər	4,546	17,743	4,991	852
<b>Cəmi</b>	<b>50,826</b>	<b>145,976</b>	<b>135,818</b>	<b>16,916</b>

**"Expressbank" ASC**  
**31 dekabr 2018-ci il tarixinə maliyyə hesabatları üzrə qeydlər**

**9. Borc qiymətli kağızlara investisiyalar**

<i>Min Azərbaycan manatı ilə</i>	<b>2018</b>
FVOCI kateqoriyasına aid edilən borc qiymətli kağızlar	511
Amortizasiya olunmuş dəyerlə ölçülən borc qiymətli kağızlar	2,402
<b>Cəmi borc qiymətli kağızlara investisiyalar</b>	<b>2,913</b>

31 dekabr 2018-ci il tarixinə borc qiymətli kağızlara investisiyaların qiymətləndirmə kateqoriyaları və növleri üzrə təhlili aşağıdakı cədveldə göstərilir:

<i>Min Azərbaycan manatı ilə</i>	<b>FVOCI kateqoriyasına aid edilən qiymətli kağızlar</b>	<b>Amortizasiya olunmuş dəyerlə ölçülən qiymətli kağızlar</b>	<b>Cəmi</b>
Dövlət istiqrazları	-	2,402	2,402
Korporativ istiqrazlar	511	-	511
<b>31 dekabr 2018-ci il tarixinə cəmi borc qiymətli kağızlara investisiyalar (ədalətli dəyer və ya ümumi balans dəyeri)</b>	<b>511</b>	<b>2,402</b>	<b>2,913</b>
Kredit zərərləri üzrə ehtiyat	-	-	-
<b>31 dekabr 2018-ci il tarixinə cəmi borc qiymətli kağızlara investisiyalar (balans dəyeri)</b>	<b>511</b>	<b>2,402</b>	<b>2,913</b>

**(a) FVOCI kateqoriyasına aid edilən borc qiymətli kağızlara investisiyalar**

Aşağıdakı cədveldə 31 dekabr 2018-ci il tarixinə FVOCI kateqoriyasına aid edilən borc qiymətli qiymətli kağızlar ilə bağlı kredit riskinin təhlili göstərilir. Bu borc qiymətli kağızlar üçün gözlənilən kredit zərərləri üzrə ehtiyat kredit riski seviyyələri əsasında tanınır. Bank tərefindən istifadə edilən kredit riskinin təsnifatı sistemi və ECL-in qiymətləndirilməsi yanaşması, o cümlədən FVOCI kateqoriyasına aid edilən borc qiymətli kağızlara tətbiq edilən defolt və SICR anlayışları haqqında məlumat üçün Qeyd 24-ə baxın:

<i>Min Azərbaycan manatı ilə</i>	<b>1-ci Mərhələ (12 aylıq ECL)</b>	<b>Cəmi</b>
<b>Korporativ istiqrazlar</b>		
- Orta dərəcə	511	511
Cəmi amortizasiya olunmuş dəyerlə qiymətləndirilən aktivlərin ümumi balans dəyeri	511	511
<b>Balans dəyeri (ədalətli dəyer)</b>	<b>511</b>	<b>511</b>

FVOCI kateqoriyasına aid edilən borc qiymətli kağızlar üçün təminat alınmır.

FVOCI kateqoriyasına aid edilən borc qiymətli kağızların müddəti hesabat tarixindən sonrakı bir il ərzində başa çatır. Bu qalıqlar üzrə gözlənilən kredit zərərlərinin məbləği əhəmiyyətsiz olduğuna görə Bank kredit zərərləri üzrə ehtiyat yaratmamışdır.

**9. Borc qiymətli kağızlara investisiyalar (davamı)**

**(b) Amortizasiya olunmuş dəyərdə ölçülən borc qiymətli kağızlara investisiyalar**

Aşağıdakı cədveldə 31 dekabr 2018-ci il tarixinə kredit riski səviyyələri əsasında amortizasiya olunmuş dəyərdə ölçülən borc qiymətli kağızların kredit keyfiyyətinə görə təhlili, eləcə də ECL-in qiymətləndirilməsi məqsədile onların üç mərhələ üzrə açıqlanması göstərilir. Bank tərəfindən istifadə edilən kredit riskinin təsnifatı sistemi və ECL-in qiymətləndirilməsi yanaşması, o cümlədən amortizasiya olunmuş dəyərlərə ölçülən borc qiymətli kağızlara tətbiq edilən defolt və SICR anlayışları haqqında məlumat üçün Qeyd 24-e baxın. 31 dekabr 2018-ci il tarixinə amortizasiya olunmuş dəyərlərə ölçülən borc qiymətli kağızların balans dəyəri, həmçinin bu aktivlər üzrə Bankın məruz qaldığı kredit riskinin maksimal dərəcəsini eks etdirir:

<i>Min Azerbaycan manatı ilə</i>	<b>1-ci Mərhələ (12 aylıq ECL)</b>	<b>Cəmi</b>
<b>Dövlət istiqrazları</b> - Yüksek dərəcə	2,402	2,402
<b>Ümumi balans dəyəri</b>	<b>2,402</b>	<b>2,402</b>
<b>Balans dəyəri</b>	<b>2,402</b>	<b>2,402</b>

Amortizasiya olunmuş dəyərdə ölçülən borc qiymətli kağızlar üçün təminat alınmır.

Bu qiymətli kağızlar Azərbaycan manatı ilə emissiya olunur və həmin qiymətli kağızların ödənişinə dövlət zəmanəti verilir. Amortizasiya olunmuş dəyərdə ölçülən borc qiymətli kağızların müddəti hesabat tarixindən sonrakı bir ay ərzində başa çatır. Bu qalıqlar üzrə gözənlənilən kredit zərərlərinin məbləği əhəmiyyətsiz olduğuna görə Bank kredit zərərləri üzrə ehtiyat yaratmamışdır.

**"Expressbank" ASC**  
**31 dekabr 2018-ci il tarixinə maliyyə hesabatları üzrə qeydlər**

**10. Əmlak və avadanlıqlar**

Əmlak və avadanlıqların hərəkəti aşağıdakı kimi olmuşdur:

<i>Min Azerbaycan manatı ilə</i>	<b>Torpaq və binalar</b>	<b>Mebel və avadanlıqlar</b>	<b>Kompyuter və ofis avadanlığı</b>	<b>Nəqliyyat vasitələri</b>	<b>Diger əsas vəsaitler</b>	<b>İcarıyə götürülmüş aktivlərin əsaslı təmiri</b>	<b>Tikilmək- də olan aktivlər</b>	<b>Cəmi</b>
<b>İllik dəyer</b>								
<b>31 dekabr 2016-ci il</b>	<b>444</b>	<b>10,233</b>	<b>7,608</b>	<b>853</b>	<b>576</b>	<b>7,174</b>	<b>1,227</b>	<b>28,115</b>
Əlavələr	-	776	246	264	24	115	-	1,425
Yenidən qiymətləndirmənin təsiri	-	-	-	(85)	-	-	-	(85)
Silinmələr	-	(322)	(128)	-	(83)	-	-	(533)
<b>31 dekabr 2017-ci il</b>	<b>444</b>	<b>10,687</b>	<b>7,726</b>	<b>1,032</b>	<b>517</b>	<b>7,289</b>	<b>1,227</b>	<b>28,922</b>
Əlavələr	-	1,226	-	189	48	586	2,743	4,792
Yenidən qiymətləndirmənin təsiri	-	-	-	22	-	-	-	22
Silinmələr	(347)	(279)	(167)	(158)	(64)	-	(331)	(1,346)
<b>31 dekabr 2018-ci il</b>	<b>97</b>	<b>11,634</b>	<b>7,559</b>	<b>1,085</b>	<b>501</b>	<b>7,875</b>	<b>3,639</b>	<b>32,390</b>
<b>Yığılmış amortizasiya</b>								
<b>31 dekabr 2016-ci il</b>	<b>(52)</b>	<b>(6,290)</b>	<b>(3,896)</b>	<b>-</b>	<b>(383)</b>	<b>(4,439)</b>	<b>-</b>	<b>(15,060)</b>
Amortizasiya xərci	(8)	(1,602)	(1,217)	(278)	(65)	(931)	-	(4,101)
Yenidən qiymətləndirmənin təsiri	-	-	-	278	-	-	-	278
Silinmələr	-	319	125	-	72	-	-	516
<b>31 dekabr 2017-ci il</b>	<b>(60)</b>	<b>(7,573)</b>	<b>(4,988)</b>	<b>-</b>	<b>(376)</b>	<b>(5,370)</b>	<b>-</b>	<b>(18,367)</b>
Amortizasiya xərci	(2)	(1,280)	(1,058)	(55)	(59)	(749)	-	(3,203)
Yenidən qiymətləndirmənin təsiri	-	-	-	44	-	-	-	44
Silinmələr	63	251	151	11	57	-	-	533
<b>31 dekabr 2018-ci il</b>	<b>1</b>	<b>(8,602)</b>	<b>(5,895)</b>	<b>-</b>	<b>(378)</b>	<b>(6,119)</b>	<b>-</b>	<b>(20,993)</b>
<b>Xalis balans dəyeri</b>								
<b>31 dekabr 2016-ci il</b>	<b>392</b>	<b>3,943</b>	<b>3,712</b>	<b>853</b>	<b>193</b>	<b>2,735</b>	<b>1,227</b>	<b>13,055</b>
<b>31 dekabr 2017-ci il</b>	<b>384</b>	<b>3,113</b>	<b>2,738</b>	<b>1,032</b>	<b>141</b>	<b>1,919</b>	<b>1,227</b>	<b>10,554</b>
<b>31 dekabr 2018-ci il</b>	<b>98</b>	<b>3,032</b>	<b>1,664</b>	<b>1,085</b>	<b>123</b>	<b>1,756</b>	<b>3,639</b>	<b>11,397</b>

**Nəqliyyat vasitələrinin yenidən qiymətləndirilməsi**

31 dekabr 2013-cü il tarixindən etibarən Bank nəqliyyat vasitələrinin qiymətləndirilməsi üçün tətbiq etdiyi uçot siyasetini yenidən qiymətləndirme modelinə dəyişdirmişdir.

Nəqliyyat vasitəleri illik dəyer modeli ilə qiymətləndirilmiş olsaydı, balans dəyeri aşağıdakı kimi olardı:

<i>Min Azerbaycan manatı ilə</i>	<b>2018</b>	<b>2017</b>
İllik dəyer	1,287	1,256
Yığılmış amortizasiya	395	391
<b>Xalis balans dəyeri</b>	<b>892</b>	<b>865</b>

**"Expressbank" ASC**  
**31 dekabr 2018-ci il tarixinə maliyyə hesabatları üzrə qeydlər**

**10. Əmlak və avadanlıqlar (davamı)**

Nəqliyyat vasitələrinin ədalətli dəyəri bazarın müqayisə metodundan istifadə etməklə müəyyən edilmişdir. Bu o deməkdir ki, qiymətləndiricinin apardığı qiymətləndirmələr konkret əmlakın xüsusiyyəti, yeri və ya vəziyyəti ilə fərqi nəzərə almaqla bazar əməliyyat qiymətlərinə əsaslanır. 31 dekabr 2018-ci il tarixinə, yəni yenidən qiymətləndirmə tarixinə əmlakın ədalətli dəyəri akkreditasiyalı müstəqil qiymətləndirici olan "Real Prays" tərəfindən aparılmış qiymətləndirmələrə əsaslanır.

Tam amortizasiya olunmuş əmlak və avadanlıqların ümumi balans dəyəri 5,509 min AZN (2017: 7,719 min AZN) təşkil edir.

**11. Qeyri-maddi aktivlər**

Qeyri-maddi aktivlərin hərəkəti aşağıdakı kimi olmuşdur:

<i>Min Azerbaycan manatı ilə</i>	<i>Lisenziyalar</i>	<i>Kompüter programları</i>	<i>Cəmi</i>
<b>İkinin dəyər</b>			
<b>31 dekabr 2016-ci il</b>	<b>2,122</b>	<b>2,830</b>	<b>4,952</b>
Əlavələr	55	303	358
<b>31 dekabr 2017-ci il</b>	<b>2,177</b>	<b>3,133</b>	<b>5,310</b>
Əlavələr	396	856	1,252
<b>31 dekabr 2018-ci il</b>	<b>2,573</b>	<b>3,989</b>	<b>6,562</b>
<b>Yığılmış amortizasiya</b>			
<b>31 dekabr 2016-ci il</b>	<b>(350)</b>	<b>(1,170)</b>	<b>(1,520)</b>
Amortizasiya xərci	(79)	(413)	(492)
<b>31 dekabr 2017-ci il</b>	<b>(429)</b>	<b>(1,583)</b>	<b>(2,012)</b>
Amortizasiya xərci	(335)	(346)	(681)
<b>31 dekabr 2018-ci il</b>	<b>(764)</b>	<b>(1,929)</b>	<b>(2,693)</b>
<b>Xalis balans dəyəri</b>			
<b>31 dekabr 2016-ci il</b>	<b>1,772</b>	<b>1,660</b>	<b>3,432</b>
<b>31 dekabr 2017-ci il</b>	<b>1,748</b>	<b>1,550</b>	<b>3,298</b>
<b>31 dekabr 2018-ci il</b>	<b>1,809</b>	<b>2,060</b>	<b>3,869</b>

**12. Mülkiyyətə keçmiş əmlak**

31 dekabr 2018 və 2017-ci il tarixinə Bankın mülkiyyətinə keçmiş və satış üçün nəzərdə tutulan əmlakı 1,444 min AZN və 1,998 min AZN məbləğində qırıq səkkiz və otuz mənzildən ibarət olmuşdur. 31 dekabr 2018 və 2017-ci il tarixinə Bankın mülkiyyətinə keçmiş əmlakın ədalətli dəyəri təxminən onun balans dəyərinə bərabər olmuşdur.

Bankın daxili siyasetinə uyğun olaraq, mülkiyyətə keçmiş əmlak adı qaydada satılmalıdır. Əmlakın satılmasından daxiləlmələr kredit qalıqlarının azaldılması və ya ödənilməsi üçün istifadə edilir. Bank əksər hallarda mülkiyyətə keçmiş əmlakdan biznes məqsədləri üçün istifadə etmir.

**“Expressbank” ASC**  
**31 dekabr 2018-ci il tarixinə maliyyə hesabatları üzrə qeydlər**

**13. Digər dəyərsizləşmə və ehtiyatlar**

Dəyərsizləşmə üzrə digər ehtiyatların hərəkəti aşağıdakı kimi olmuşdur:

<i>Min Azərbaycan manatı ilə</i>	Kredit təşkilatlarından alınacaq vesaitlər	Verilmiş zəmanətlər	Kreditlərə bağlı öhdəliklər	Mülkiyyətə keçmiş girov	Cəmi
<b>31 dekabr 2016</b>					
Ehtiyatın bərpası/(yaradılması)	(28)	434	-	-	406
Silinmələr	-	(434)	-	-	(434)
<b>31 dekabr 2017</b>	<b>(28)</b>	-	-	-	<b>(28)</b>
BMHS 9-a kecid	-	(562)	(107)	-	(669)
Ehtiyatın bərpası/(yaradılması)	-	127	(20)	(961)	(854)
Silinmələr	-	-	-	961	961
<b>31 dekabr 2018</b>	<b>(28)</b>	<b>(435)</b>	<b>(127)</b>	-	<b>(590)</b>

Aktivlərin dəyərsizləşməsi üçün ehtiyat müvafiq aktivlərin balans dəyərindən çıxılır (Qeyd 7). Zəmanətlər və kreditlərin verilməsi ilə bağlı öhdəliklər üçün ehtiyatlar sair öhdəliklərin tərkibində göstərilir (Qeyd 14).

**14. Sair aktivlər və öhdəliklər**

Sair aktivlər aşağıdakılardan ibarətdir:

<i>Min Azərbaycan manatı ilə</i>	2018	2017
<b>Sair maliyyə aktivləri</b>		
Zəmanətlər və akkreditivlər üzrə hesablanmış alınacaq faiz	406	1,362
Pul köçürmələri üzrə hesablaşmalar	4,032	3,361
Hesablanmış alınacaq komissiyalar	61	85
	<b>4,499</b>	<b>4,808</b>
<b>Sair qeyri-maliyyə aktivləri</b>		
Əmlak və avadanlıqların alınması üçün avans ödənişləri	337	2,466
Mənfəət vergisindən başqa vergiler	366	279
Avans ödənişləri və digər debitor borcları	1,599	2,551
Təxirə salılmış xərclər	164	71
Diger	1	50
	<b>2,467</b>	<b>5,417</b>
<b>Sair aktivlər</b>	<b>6,966</b>	<b>10,225</b>

Sair öhdəliklər aşağıdakılardan ibarətdir:

<i>Min Azərbaycan manatı ilə</i>	2018	2017
<b>Sair maliyyə öhdəlikləri</b>		
Ödənilməkdə olan məbləğlər	6,064	4,542
Hesablanmış xərclər	934	613
	<b>6,998</b>	<b>5,155</b>
<b>Sair qeyri-maliyyə öhdəlikləri</b>		
Digər verg öhdəlikləri	745	729
Təxirə salılmış gelir	259	162
Verilmiş zəmanətlər və kreditlərlə bağlı öhdəliklər üzrə ehtiyat	562	-
	<b>1,566</b>	<b>891</b>
<b>Sair öhdəliklər</b>	<b>8,564</b>	<b>6,046</b>

**"Expressbank" ASC**  
**31 dekabr 2018-ci il tarixinə maliyyə hesabatları üzrə qeydlər**

**14. Sair aktivlər və öhdəliklər (davamı)**

Əmlak və avadanlıqların, elcə də xidmətlərin alınması üçün verilmiş 957 min AZN (2017: 4,026 min AZN) məbləğində avanslar istisna olmaqla, yuxarıda qeyd olunan qeyri-maliyyə aktivlərinin hesabat tarixindən sonra altı ay və daha çox dövr ərzində qaytarılması gözlənilir.

Sair maliyyə aktivlərinin her bir kateqoriyasının ədalətli dəyəri haqqında məlumat üçün Qeyd 25-ə baxın. Əlaqəli tərəflərlə əməliyyatlar haqqında məlumat Qeyd 26-da açıklanır.

**15. Müşterilərə ödəniləcək vəsaitlər**

Müşterilərə ödəniləcək vəsaitlərə aşağıdakılardaxildir:

<i>Min Azerbaycan manatı ilə</i>	<i>2018</i>	<i>2017</i>
Cari hesablar	137,649	69,054
Müddətli depozitlər	106,028	81,832
<b>Müşterilərə ödəniləcək vəsaitlər</b>	<b>243,677</b>	<b>150,886</b>

31 dekabr 2018-ci il tarixinə müddətli depozitlər illik faiz dərəcəsi 0.01% - 16.5% (2017: 0.1% - 18%), ödəmə müddəti isə 2022-ci ildə (2017: 2022-ci il) başa çatan müşterilərə ödəniləcək vəsaitlərdən ibarətdir.

31 dekabr 2018-ci il tarixinə Bankın on ən iri müşterisinə ödəniləcək vəsaitlərin cəmi 118,168 min AZN olmuşdur ki, bu da müştəri portfelinin 48%-ni təşkil etmişdir (2017: 62,524 min AZN və ya 41%).

Müddətli depozitlər fiziki şəxslərə verilmiş 95,408 min AZN (2017: 76,413 min AZN) məbləğində depozitlərdən ibarətdir. Azərbaycanın Mülki Məcəlləsinə uyğun olaraq Bank bu depozitləri emanetçinin tələbi ilə qaytarmalıdır. Müddətli depozit emanetçinin tələbi ilə vaxtından əvvəl ödənilərsə və müqavilə digər faiz dərəcəsini nəzərdə tutmursa, bu depozit üzrə faiz tələb əsasında depozitlərə tətbiq edilən dərəcə ilə ödənilir.

Müşterilərə ödəniləcək vəsaitlərə aşağıdakı növ müştəri hesabları daxildir:

<i>Min Azerbaycan manatı ilə</i>	<i>2018</i>	<i>2017</i>
Fiziki şəxslər	119,206	92,234
Özel müəssisələr	41,007	14,657
Dövlət və büdcə təşkilatları	80,701	42,159
Fərdi sahibkarlar	2,763	1,836
<b>Müşterilərə ödəniləcək vəsaitlər</b>	<b>243,677</b>	<b>150,886</b>

Müştəri hesablarının iqtisadi sektorlar üzrə bölgüsü aşağıdakı kimi olmuşdur:

<i>Min Azerbaycan manatı ilə</i>	<i>2018</i>	<i>%</i>	<i>2017</i>	<i>%</i>
Fiziki şəxslər	119,206	49	92,234	61
Energetika	84,128	35	42,371	28
Sənaye və istehsal	13,821	6	1,456	1
Şigorta	11,257	5	5,464	4
Ticarət və xidmet	8,139	3	4,870	3
Fərdi sahibkarlar	2,763	1	1,836	1
Kənd təsərrüfatı	1,920	1	0	-
Nəqliyyat və rabitə	1,553	1	1,695	1
Digər	668	-	808	1
Tikinti	222	-	152	-
<b>Müşterilərə ödəniləcək vəsaitlər</b>	<b>243,677</b>	<b>100</b>	<b>150,886</b>	<b>100</b>

Müştəri hesablarının her bir kateqoriyasının ədalətli dəyəri haqqında məlumat üçün Qeyd 25-ə baxın. Əlaqəli tərəflərlə əməliyyatlar haqqında məlumat Qeyd 26-da açıklanır.

**16. Kredit təşkilatlarına ödəniləcək vəsaitlər**

Kredit təşkilatlarına ödəniləcək vəsaitlər aşağıdakılardan ibarət olmuşdur:

<u>Min Azərbaycan manatı ilə</u>	<b>2018</b>	<b>2017</b>
Cari hesablar	9	20
Azərbaycan İpoteka və Kredit Zəmanət Fonduna ödəniləcək vəsaitlər	20,608	10,665
Müddətli depozitlər	3,767	3,401
<b>Kredit təşkilatlarına ödəniləcək vəsaitlər</b>	<b>24,384</b>	<b>14,086</b>

31 dekabr 2018-ci il tarixinə Bank kredit təşkilatlarından kredit cəlb etməmişdir.

31 dekabr 2018-ci il tarixinə Bank Azərbaycan İpoteka və Kredit Zəmanəti Fondundan 2048-ci ilin noyabr ayına qədər (2017: 2047-ci ilin iyun ayına qədər) illik 1%-4% dərəcəsi ilə 20,608 min AZN məbləğində kredit vəsaiti cəlb etmişdir (2017: illik 1%-4% dərəcəsi ilə 10,665 min AZN məbləğində kredit vəsaiti cəlb edilmişdir).

**17. Vergilər**

Mənfəət vergisi xərci aşağıdakılardan ibarətdir:

<u>Min Azərbaycan manatı ilə</u>	<b>2018</b>	<b>2017</b>
Cari vergi xərci	-	-
Təxirə salınmış vergi geliri/xərci		
– müvəqqəti fərqlərin yaranması və ləğv edilməsi	(701)	172
Çıxılsın: sair məcmu gelirlərdə tanınmış təxirə salınmış vergi	13	39
<b>Mənfəət vergisi (xərci)/geliri</b>	<b>(688)</b>	<b>211</b>

İl ərzində sair məcmu gelirlərə aid edilmiş maddələrlə bağlı təxirə salınmış vergi aşağıda təqdim edilir:

<u>Min Azərbaycan manatı ilə</u>	<b>2018</b>	<b>2017</b>
Nəqliyyat vasitələrinin yenidən qiymətləndirilməsi	13	39
Satılı bilən investisiya qiymətli kağızlarının yenidən qiymətləndirilməsi	-	-
<b>Sair məcmu gelirlərə aid edilmiş mənfəət vergisi</b>	<b>13</b>	<b>39</b>

Azərbaycanda hüquqi şəxslər fərdi qaydada mənfəət vergisi beyannamələrini təqdim etməlidirlər. 2018 və 2017-ci il üzrə mənfəət vergisi dərəcəsi 20% olmuşdur. Effektiv mənfəət vergisi dərəcəsi yerli qanunvericiliyə uyğun mənfəət vergisi dərəcəsindən fərqlənir.

Aşağıdakı cədvəldə yerli qanunvericilik əsasında mənfəət vergisi xərci faktiki xərclərə üzləşdirilir:

<u>Min Azərbaycan manatı ilə</u>	<b>2018</b>	<b>2017</b>
Vergidən əvvəlki (zərər)/mənfəət	(16,045)	1,247
Yerli qanunvericiliyə uyğun mənfəət vergisi dərəcəsi	20%	20%
<b>Yerli qanunvericiliyə uyğun dərəcə ilə hesablanmalı olan mənfəət vergisi xərci</b>	<b>3,209</b>	<b>(250)</b>
Gelirdən çıxılmayan xərclərin vergi effekti	(318)	(114)
Diger	-	575
Keçmiş illərin zərəri	(3,579)	-
<b>Mənfəət vergisi (xərci)/geliri</b>	<b>(688)</b>	<b>211</b>

**“Expressbank” ASC**  
**31 dekabr 2018-ci il tarixinə maliyyə hesabatları üzrə qeydlər**

**17. Vergilər (davamı)**

Bankın keçmiş illerin istifadə olunmamış zərəri ilə bağlı 17,888 min AZN məbləğində tanınmamış təxirə salınmış vergi aktivləri yaranmışdır. Keçmiş illerin zərərinin 31 dekabr 2023-cü ilin sonuna qədər tanınması nəzərdə tutulur.

31 dekabr tarixinə təxirə salınmış vergi aktiv və öhdəlikləri və onların müvafiq illerdə hərəkəti aşağıdakı kimi olmuşdur:

Min Azərbaycan manatı ilə	Müvəqqəti fərqlərin yaranması və ləğv edilməsi			Müvəqqəti fərqlərin yaranması və ləğv edilməsi			31 dekabr 2018	
	31 dekabr 2016	Menfeət və zərərdə	Sair mecmu gəlirdə	31 dekabr 2017	Bölüşdürülməmiş mənfeətdə (BMHS 9-a kecid)	Menfeət və zərərdə	Sair mecmu gəlirdə	
<b>Vergi bazasını azaldan müvəqqəti fərqlərin vergi effekti</b>								
Pul vəsaitləri və onların ekvivalentləri	(31)	366	-	335	-	77	-	412
Satılıq bilen investisiya qiymətləri kağızları (yalnız müqayiseli məlumatlar üçün)	32	(32)	-	-	-	-	-	-
Sair aktivlər	80	742	-	822	-	(101)	-	721
Əmlak və avadanlıqlar	50	514	(39)	525	-	328	(13)	840
Qeyri-maddi aktivlər	(10)	24	-	14	-	44	-	58
Sair öhdəliklər	293	(293)	-	-	134	130	-	264
Keçmiş illerin zərəri	1,413	(610)	-	803	-	957	-	1,760
<b>Təxirə salınmış vergi aktivləri/(öhdəlikləri)</b>	<b>1,827</b>	<b>711</b>	<b>(39)</b>	<b>2,499</b>	<b>134</b>	<b>1,435</b>	<b>(13)</b>	<b>4,055</b>
<b>Vergi bazasını artırıb müvəqqəti fərqlərin vergi effekti</b>								
Müştərilərə verilmiş kreditlər və avanslar	(2,222)	(500)	-	(2,722)	790	(2,123)	-	(4,055)
<b>Təxirə salınmış vergi öhdəlikləri</b>	<b>(2,222)</b>	<b>(500)</b>	<b>-</b>	<b>(2,722)</b>	<b>790</b>	<b>(2,123)</b>	<b>-</b>	<b>(4,055)</b>
<b>Xalis təxirə salınmış vergi öhdəlikləri</b>	<b>(395)</b>	<b>211</b>	<b>(39)</b>	<b>(223)</b>	<b>924</b>	<b>(688)</b>	<b>(13)</b>	<b>-</b>

**18. Kapital**

Səhmdarların 13 oktyabr 2015-ci il tarixində keçirilmiş ümumi yiğincığında qəbul edilmiş qərara uyğun olaraq, bölüşdürülməmiş mənfeətin kapitala yönəldilmesi nəticəsində təsdiqlənmiş nizamnamə kapitalı 122,444 min AZN-dən 137,257 min AZN-dək 14,813 min AZN artırılmışdır. Bunun nəticəsində bir səhmin dəyəri 328.90 AZN-dən 368.69 AZN-dək artmışdır. 31 dekabr 2018-ci il tarixinə buraxılmış və tam ödənilmiş adı sehmlərin sayı 372,282 ədəd (2017: 372,282 ədəd) olmuşdur.

Səhmdarlar Bankın nizamnamə kapitalına qoyuluşlarını AZN ilə etmiş və dividend və hər hansı kapital ödənişlərini AZN ilə almaq hüququna malikdirlər.

**Əmlak və avadanlıqların yenidən qiymətləndirilməsi üzrə ehtiyat**

Əmlak və avadanlıqların yenidən qiymətləndirilməsi üzrə ehtiyat nəqliyyat vasitələrinin ədalətli dəyərində artmaları və əvvəllər kapitalda tanınmış eyni aktiv üzrə artmaya aid olan azalmaları uçota almaq üçün istifadə edilir.

## **19. Təəhhüdlər və şərti öhdəliklər**

### **Hüquqi məsələlər**

Adı fəaliyyəti zamanı Bank məhkəmə iddiaları və şikayətləri ilə üzleşir. Rəhbərlik hesab edir ki, belə iddia və ya şikayətlərdən irəli gələn öhdəlik (əgər olarsa) Bankın maliyyə vəziyyəti və ya gelecek əməliyyat nəticələrinə müüm manfi təsir göstərməyəcəkdir.

### **Vergilər**

Azərbaycanın vergi, valyuta və gömrük qanunvericiliyi müxtəlif şərhlərə və tez-tez edilən dəyişikliklərə məruz qalır. Bundan əlavə, Bankın əməliyyatları və fəaliyyətinə tətbiq edilən vergi qanunvericiliyinin vergi orqanları tərəfindən şərh edilməsi rəhbərliyin şərhi ilə üst-üstə düşmeye bilər. Azərbaycanda son zamanlar baş vermiş hadisələr göstərir ki, vergi orqanları qanunvericiliyin şərh edilməsi və vergi hesablamalarının yoxlanılmasında daha sərt mövqə tuta bilərlər. Nəticədə, vergi orqanları əməliyyat və fealiyyət növləri ilə bağlı əvvəl irəli sürmədikləri iddiaları irəli süre bilerlər. Nəticə etibarı ilə əlavə iri vergi, cərimə və faiz hesablana bilər. Vergi yoxlamaları həmin yoxlamaların keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son üç təqvim ilindən çox olmayan fəaliyyətini əhatə edə bilər.

Rəhbərlik hesab edir ki, 31 dekabr 2018-ci il tarixinə onun tərəfindən müvafiq qanunvericiliyin şərhi düzgündür və vergi, valyuta və gömrük qanunvericiliyi ilə bağlı Bankın mövqeləri dəyişilməyəcəkdir.

### **Maliyyə Bazarlarına Nəzarət Palatasının normativləri**

Maliyyə Bazarlarına Nəzarət Palatası banklardan yerli standartlara uyğun olan maliyyə hesabatları əsasında hesablanmış müəyyən normativlərə riayət etməyi tələb edir. 31 dekabr 2018-ci il tarixinə aşağıdakılardı istisna olmaqla, Bank bu normativlərə riayət etmişdir:

- Kredit tələblərinin təminatının bazar dəyeri bu kredit tələbinin məbləğinin 100 faizindən, daşınmaz əmlakla təmin olunmuş kreditlər üzrə isə girovun bazar dəyeri kreditin 150%-dən az olduğu halda bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə risklərin maksimum həddi bankın 1-ci dərəcəli kapitalının 7 faizindən artıq olmamalıdır, və
- Banka aidiyəti olan şəxslərə və onların adından hərəkət eden şəxslərə verilmiş kreditin maksimum məbləğinin bankın məcmu kapitalına nisbəti 20 faizdən artıq olmamalıdır.
- Banka aidiyəti olan bir en müüm hüquqi şəxsə verilmiş kreditin maksimum məbləğinin bankın məcmu kapitalına nisbəti 10 faizdən artıq olmamalıdır.

31 dekabr 2018-ci il tarixinə Bankın normativləri müvafiq olaraq 77.55% (2017: 89%), 78.9% (2017: 87.2%) və 39.5% (2017: 44.74%) olmuşdur.

Pozulmuş normativlərin aradan qaldırılmasına dair ətraflı məlumat Qeyd 5-də göstərilir.

31 dekabr tarixinə Bankın təəhhüdləri və şərti öhdəlikləri aşağıdakılardan ibarət olmuşdur:

<i>Min Azərbaycan manatı ilə</i>	<i>2018</i>	<i>2017</i>
<b>Kreditlərə bağlı öhdəliklər</b>		
Verilmiş zəmanətlər	12,120	25,964
Istifadə edilməmiş kreditlərə bağlı öhdəliklər	15,908	16,226
	<b>28,028</b>	<b>42,190</b>
<b>Əməliyyat lizinqi ilə bağlı öhdəliklər</b>		
1 ilədək	2,073	1,880
1 ildən 5 ilədək	399	1,143
	<b>2,472</b>	<b>3,023</b>
Çıxılsın: kreditlərə bağlı öhdəliklər üzrə ehtiyatlar (Qeyd 13)	(562)	-
<b>Təəhhüdlər və şərti öhdəliklər</b>		
	<b>29,938</b>	<b>45,213</b>

31 dekabr 2018-ci il tarixinə verilmiş zəmanətlərə tikinti sahəsində layihələrin maliyyələşdirilməsi məqsədile Bankın iki iri müştərisine verdiyi 11,232 min AZN (2017: Bankın iki iri müştərisine verilmiş 24,546 min AZN) məbləğində zəmanətlər daxildir.

### **Sığorta**

Bank hazırda səhvlerdən və ya təhriflərdən irəli gələn öhdəliklərlə əlaqədar sığorta təminatı almamışdır. Hazırda məsuliyyətin sığortalanması Azərbaycanda geniş yayılmayıb.

**"Expressbank" ASC**  
**31 dekabr 2018-ci il tarixinə maliyyə hesabatları üzrə qeydlər**

**20. Faiz gəlir və xərcləri**

Faiz gəlir və xərcləri aşağıdakılardan ibarətdir:

<i>Min Azərbaycan manatı ilə</i>	<b>2018</b>	<b>2017</b>
<b>Faiz gəlirləri</b>		
Müştərilərə verilmiş kreditlər və avanslar	30,371	24,871
Banklara verilmiş kreditlər	40	-
Satılı bilən investisiya qiymətli kağızları	-	160
Amortizasiya olunmuş deyərlə ölçülən investisiya qiymətli kağızlar	189	-
FVOCI kateqoriyasına aid edilən investisiya qiymətli kağızlar	12	-
Kredit təşkilatlarından alınacaq vəsaitlər	1,212	510
<b>Cəmi faiz gəlirləri</b>	<b>31,824</b>	<b>25,541</b>
<b>Faiz xərcləri</b>		
Müştərilərə ödəniləcək vəsaitlər	(7,772)	(4,195)
Kredit təşkilatlarına ödəniləcək vəsaitlər	(1,103)	(1,935)
<b>Cəmi faiz xərcləri</b>	<b>(8,875)</b>	<b>(6,130)</b>

**21. Xalis haqq və komissiya gəlirləri**

Xalis haqq və komissiya gəlirləri aşağıdakılardan ibarətdir:

<i>Min Azərbaycan manatı ilə</i>	<b>2018</b>	<b>2017</b>
<b>Haqq və komissiya gəlirləri</b>		
Hesablaşma əməliyyatları	3,541	2,530
Plastik kart əməliyyatları	3,470	2,236
Pul vəsaitləri ilə əməliyyatlar	873	494
Zəmanətlər və akkreditivlər	549	715
<b>Cəmi haqq və komissiya gəlirləri</b>	<b>8,433</b>	<b>5,975</b>
<b>Haqq və komissiya xərcləri</b>		
Plastik kart əməliyyatları	(3,270)	(1,690)
Hesablaşma əməliyyatları	(520)	(296)
Pul vəsaitləri ilə əməliyyatlar	(34)	(93)
Digər	(32)	(81)
<b>Cəmi haqq və komissiya xərcləri</b>	<b>(3,857)</b>	<b>(2,160)</b>
<b>Xalis haqq və komissiya gəlirləri</b>	<b>4,576</b>	<b>3,815</b>

**“Expressbank” ASC**  
**31 dekabr 2018-ci il tarixinə maliyyə hesabatları üzrə qeydlər**

**22. Sair gəlirlər**

Sair gəlirlər aşağıdakılardan ibarətdir:

<i>Min Azərbaycan manatı ilə</i>	<b>2018</b>	<b>2017</b>
Silinmiş kreditlər üzrə ödənişlər	4,756	-
Mastercard layihələrinin heyata keçirilməsindən gelir	259	21
Əmlak və avadanlıqların satışından gelir	68	24
Subicarə gəlirləri	33	27
Satış üçün nezərdə tutulan aktivlərin satışından gelir	2	60
Sair	3	2
<b>Cəmi sair gəlirlər</b>	<b>5,121</b>	<b>134</b>

**23. İşçi heyeti ilə bağlı xəclər, ümumi və inzibati xəclər**

İşçi heyeti ilə bağlı xəclər, ümumi və inzibati xəclər aşağıdakılardan ibarətdir:

<i>Min Azərbaycan manatı ilə</i>	<b>2018</b>	<b>2017</b>
Əmək haqqı və mükafatlar	(12,785)	(9,643)
Sosial sığorta xəcləri	(2,916)	(2,136)
Digər	(486)	(144)
<b>İşçi heyeti ilə bağlı xəclər</b>	<b>(16,187)</b>	<b>(11,923)</b>

Ümumi və inzibati xəclər aşağıdakılardan ibarətdir:

<i>Min Azərbaycan manatı ilə</i>	<b>2018</b>	<b>2017</b>
Köhnəlmə və amortizasiya xəcləri	(3,884)	(4,593)
Binadan istifadə və icarə xəcləri	(2,816)	(2,540)
Program təminatı ilə bağlı xəclər	(1,690)	(1,456)
Təmir və texniki xidmet xəcləri	(964)	(569)
Mühafizə xidmeti ilə bağlı xəclər	(780)	(744)
Marketing və reklam xəcləri	(720)	(856)
Hüquq və məsləhət xidmətləri üzrə xəclər	(646)	(615)
Mətbəə və ofis xəcləri	(588)	(487)
Rabitə xəcləri	(551)	(554)
Əmanətlərin sığortalanması haqqı	(470)	(341)
Üzvlük haqları	(408)	(260)
Ezamiyyə və əlaqəli xəclər	(358)	(124)
Nəqliyyat vasitələrinin istismarı xəcləri	(180)	(157)
Kommunal xəclər	(131)	(130)
Digər xəclər	(94)	(494)
Hərrac ilə bağlı xəclər	(39)	(64)
Əməliyyat vergisi üzrə xəclər	(32)	(336)
Peniya və cerimələr	(2)	(104)
<b>Ümumi və inzibati xəclər</b>	<b>(14,353)</b>	<b>(14,424)</b>

**24. Risklərin idarə edilməsi**

**Giriş**

Öz fəaliyyəti gedişində Bank müxtəlif risklərə məruz qalır və bunları daimi müəyyən etmə, ölçmə və müşahidə etmə prosesləri, kredit limitlərinin müəyyən edilməsi və digər daxili nəzarət tədbirləri vasitəsilə idarə edir. Risklərin idarə edilməsi Bankın möhkəmliyi və mənfeətliliyi üçün mühüm əhəmiyyət kəsb edir. Bankın hər bir əməkdaşı öz vəzifələri daxilində risklərə görə məsuliyyət daşıyır. Bank kredit riski, likvidlik riski, bazar riski və əməliyyat risklərinə məruz qalır.

Müstəqil riske nəzarət prosesine mühitdə, texnologiyada və sənayedə dəyişikliklər kimi biznes riskləri daxil deyildir. Onlar Bankın strateji planlaşdırma prosesi vasitəsilə nəzarət altında saxlanılır.

## **24. Risklərin idarə edilməsi (davamı)**

### **Risklərin idarə olunması strukturu**

İdarə Heyeti risklərin müəyyən edilməsi və nəzarət edilməsinə görə ümumi məsuliyyət daşıyır, lakin risklərin idarə olunması və izlənməsi üçün məsuliyyəti ayrıca müstəqil orqanlar daşıyır.

#### **İdarə Heyeti.**

İdarə Heyeti risklərin idarə olunmasında ümumi yanaşma, risk strategiyaları və prinsiplərinin təsdiq edilməsi üçün məsuliyyətlidir.

#### **Rəhbərlik.**

İdarə Heyeti Bankda ümumi risk prosesinə nəzarət etmək üçün məsuliyyət daşıyır.

#### **Aktiv və Passivlərin idarə Edilməsi ("APİK") Komitəsi.**

APİK Bankın maliyyə idareciliyinin bütün aspektləri ilə bağlı strategiya və aletlərin işləniləb hazırlanması və tətbiqi üçün məsuliyyət daşıyır.

#### **Risk Komitəsi**

Risk Komitəsi risk strategiyasının işləniləb hazırlanması və risk prinsipləri, konsepsiya, siyaseti və limitlərinin tətbiqi üçün ümumi məsuliyyət daşıyır. Komitə fundamental audit məsələləri üçün məsuliyyətlidir və müvafiq risk qərarlarını idarə və nəzarət edir.

#### **Risklərin idarə olunması**

Risklərin idarə olunması departamenti müstəqil nəzarət prosesini təmin etmək məqsədilə risklə bağlı prosedurların tətbiqi və dəsteklənməsi üçün məsuliyyət daşıyır.

#### **Bankın xəzinədarlığı**

Bankın xəzinədarlığı Bank aktivlərinin və öhdəliklərinin idarə olunması, eləcə də ümumi maliyyə strukturu üçün məsuliyyət daşıyır. Bundan əlavə, xəzinədarlıq Bankın maliyyələşdirmə və likvidlik riskləri üçün məsuliyyət daşıyır.

#### **Daxili Audit**

Daxili audit funksiyası hər il Bankda risklərin idarə olunması proseslərinin audit yoxlamasını apararaq, həm prosedurların münasibliyini, həm də Bankın prosedurlara riayet etməsini yoxlayır. Daxili Audit bütün qiymətləndirmələrin nəticələrini rəhbərliklə müzakirə edir və nəticə və tövsiyələr haqqında Audit Komitəsinə hesabat verir.

#### **Risklərin ölçülməsi və hesabat sistemləri**

Bankın riskləri hem adı şəraitdə yaranması ehtimal edilən zərəri, həm də statistik modeller əsasında maksimal faktiki zərərlərin qiymətləndirilməsi olan gözənlənməyən zərərləri eks etdirən metoddan istifadə etməkle ölçülür. Modellər keçmiş təcrübədən əldə edilmiş və iqtisadi şəraitləri nəzəre almaqla düzəlişlər edilmiş ehtimallardan istifadə edir. Bundan əlavə, Bank baş vermesi ehtimal edilməyən fövqələdə hadisələr baş verdiyi təqdirdə daha pis hadisələrin sənəarı modellərini hazırlayırlar.

Risklərin monitoringi və nəzarət edilməsi ilk önce Bankın müəyyən etdiyi limitlərə əsaslanır. Belə limitlər Bankın biznes strategiyasını və bazar mühitini, eləcə də Bankın qəbul etmək istədiyi risk səviyyəsini eks etdirir və bu zaman esas diqqət ayrı-ayrı sahələrə yetirilir. Bundan əlavə, Bank bütün risk və əməliyyat növləri üzrə məcmu risk həcmi ilə bağlı olaraq ümumi risk daşıməq qabiliyyətinə nəzarət edir və ölçür. Bütün fəaliyyət növləri üzrə əldə edilmiş məlumat risklərin təhlil və nəzarət edilməsi və tez aşkar olunması məqsədilə yoxlanılır və işlənilir. Müntəzəm olaraq fəaliyyət sahəsi və müştəri riskləri kəsiyində risklər haqqında məlumat təqdim edilir.

#### **Həddindən artıq risk konsentrasiyası**

Bu tip risklərin yaranma səbəbləri, biznes tərəfdaşlarının eyni və ya oxşar iş fəaliyyəti ilə məşğul olmasına, iş növünün eyni coğrafi regionda yer almاسından, eyni iqtisadi xüsusiyyətlərə malik olan, iqtisadi və siyasi şərtlərdə asılı olan və bu səbəbdən müqavilələrdə göstərilmiş şərtlərin pozulma ehtimalını artırın risklə nəzərdə tutulur. Bankın artan fəaliyyətinin xüsusi coğrafi yerlərdə və fəaliyyət sahələrində konsentrasiyası nisbi həssaslığın yaranmasına səbəb ola bilər.

Həddindən artıq risk konsentrasiyasının təsiri altına düşməmək üçün, Bank daxili prosedurlarında müxtəlif xüsusiyyətlərə malik olan portfellərin idarə edilməsi qaydaları ilə təmin olunur. Müəyyən edilmiş risk konsentrasiyası müvafiq qaydada nəzarət və idarə olunur.

## **24. Risklərin idarə edilməsi (davamı)**

### **Kredit riski**

Kredit riski – Bankın sifarişçiləri, müştəriləri və ya biznes tərefdaşları müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün Bankın zərər çəkməsi riskidir. Bank kredit riskini ayrı-ayrı biznes tərefdaşları və coğrafi və sənaye konsentrasiyaları üzrə Bankın qəbul etməyə hazır olduğu riskin həcmi üzrə limitləri müəyyən etməklə və həmin limitlərə riayət edilməni monitoring etməklə idarə edir və nəzarət altında saxlayır.

Bank kredit keyfiyyətinin yoxlanılması prosesini təsis etmişdir ki, girovun müntəzəm qaydada yenidən baxılması da daxil olmaqla biznes tərefdaşlarının krediti ödəmək qabiliyyətlərində mümkün dəyişikliklərin tez müəyyən edilməsi təmin edilsin. Biznes tərefdaşları üzrə limitlər hər bir biznes tərefdaşına risk reytingi verən kredit riskinin təsnifləşdirilməsi sistemində istifadə etməklə müəyyən edilir. Kredit keyfiyyətinin müntəzəm qaydada yenidən baxılması prosesi Banka məruz qaldığı risklər neticəsində potensial zərəri qiymətləndirmək və lazımi tədbirləri görmək imkanını yaradır. Kredit risklərini azaltmaq məqsədilə Bank fəal şəkildə girovdan istifadə edir.

**Kreditlərə bağlı öhdəliklər riski.** Bankın müştərilərə verdiyi zəmanətlər əsasında Bank tərifində onların adından ödənişlər aparmaq zərurəti yaranı bilər. Müştərilər bu ödənişləri Banka akkreditivin şərtləri əsasında qaytarırlar. Onlar Bankı kredit risklərinə oxşar risklərə məruz qoyur, bunlar da eyni nəzarət prosesləri və qaydaları ilə azaldılır. Maliyyə vəziyyəti haqqında hesabatın komponentləri üçün kredit riskinin maksimal həcmi daha yaxşı onların balans dəyərləri ilə eks etdirilir.

Maliyyə alətləri ədalətli dəyərlə qeydə alınanda yuxarıda göstərilən məbleğlər dəyərin dəyişməsi neticəsində gələcəkdə yaranı bilən maksimal riskin həcmini deyil, cari kredit riskinin həcmini eks etdirir. Maliyyə alətlərinin hər bir sinfi üzrə kredit riskinin maksimal həcmi haqqında daha ətraflı məlumat xüsusi qeydlərdə açıqlanır.

**Gözlənilən kredit zərərlərinin (ECL) qiymətləndirilməsi.** ECL gələcək pul axınlarındaki azalmaların ehtimal ilə ölçülmüş cari dəyərinin qiymətləndirilməsidir (yeni, müəyyən müddət ərzində çeki qismində müvafiq defolt riskləri istifadə olunmaqla kredit zərərlərinin orta çəkisidir). ECL-in qiymətləndirilməsi obyektivdir və gələcəkdə makroiqtisadi vəziyyətin inkişafı üzrə gözləntilərə defolt riskinin uyğunlaşdırılması yolu ilə müəyyən edilir. ECL-in qiymətləndirilməsi Bank tərifində istifadə olunan dörd parametr əsasında həyata keçirilir: defolt ehtimalı ("PD"), defolta məruz qalan dəyer ("EAD"), defolt baş verəcəyi halda itirilmesi gözlənilən məbleğ ("LGD") və diskont dərəcəsi ("DR").

**Defolt anlayışı.** Aşağıdakı halda Bank defolt vəziyyətinin yarandığını hesab edir.

- Kreditin ödənişi nəzerdə tutulan vaxtda müəyyən zaman anında 90 gündən artıq gecikdirildikdə.
- Kredit nəzerdə tutulan tarixdək 6 aydan az müddət ərzində restrukturizasiya edildikdə və 31-190 gün gecikdirildikdə.

Gözlənilən kredit zərərləri maliyyə alətinin bütöv müddəti üzrə modelləşdirilir. *Bütöv müddət* borc alətlərinin bitmə tarixinədək qalan müddət ərzində gözlənilən hər hansı qabaqcadan ödənişlər nəzəre alınmaqla müəyyənleşdirilir. Kreditlərin verilməsi üzrə öhdəliklər və maliyyə zəmaneti müqavilələri üçün bu, Bankın kredit vermek üçün cari müqavilə öhdəliyinə malik olduğu müddət ərzində müqavilə ilə müəyyən edilmiş müddətdir. Müqavilədə nəzerdə tutulan ödəmə müddəti əsasında bütöv müddət üzrə potensial zərərlərin müəyyən edilməsi prinsipine istisna olaraq fiziki şəxslərə verilmiş kredit kartları üzrə bütöv müddət üçün potensial zərərlər kredit kartları üzrə müqavilələrin gözlənilən müddəti və daxili statistikaya əsaslanan dövr ərzində müəyyən edilir və orta hesabla 3-5 il təşkil edir.

*"Bütöv müddət üzrə ECL"* modelində maliyyə alətinin qalan müddəti ərzində bütün mümkün defolt hadisələrinin baş verməsi neticəsində yaranan zərərlər qiymətləndirilir. "12 aylıq ECL" modeli hesabat dövründən sonra 12 ay ərzində və ya bitmə tarixinə bir ildən az qalmış maliyyə alətinin qalan müddəti ərzində hesablanır və bitmə tarixinədək qalan müddət üzrə gözlənilən kredit zərərlərinin bir hissəsini təşkil edir.

ECL-in qiymətləndirilməsi üçün Bank üç yanaşma tətbiq edir: (i) fərdi qaydada qiymətləndirmə; (ii) portfel əsasında qiymətləndirmə: eyni kredit riski reytingləri və eyni kredit portfeli segmentləri üçün ECL-in hesablanması prosesində eyni kredit riski parametrləri (məsələn, PD, LGD) tətbiq edilir; və (iii) xarici reytinglər əsasında qiymətləndirmə.

Hazırkı maliyyə hesabatlarında tanınmış ECL səviyyəsi ilkin tanınmadan sonra borcalanın kredit riskinin əhəmiyyətli dərəcədə dəyişməsindən asılıdır. Bu yanaşma gözlənilən kredit zərərlərinin qiymətləndirilməsi üçün üç mərhələli modelə əsaslanır. 1-ci Mərhələ - ilkin tanınma zamanı dəyərsizləşmemiş və həmin vaxtdan kredit riski əhəmiyyətli dərəcədə artmamış maliyyə aktivləri üzrə 12 aylıq ECL əsasında dəyərsizləşmə ehtiyatı tanınır.

## **24. Risklərin idarə edilməsi (davamı)**

İllkin tanınma vaxtından etibarən kredit riski əhəmiyyətli dərəcədə artmış, lakin hełə dəyərsizləşmiş maliyyə aləti 2-ci Mərhələyə köçürürlər və dəyərsizləşmə ehtiyatı bütöv müddət üçün gözlənilən kredit zərərləri əsasında tanınır. Maliyyə aləti dəyərsizləşdikdə 3-cü Mərhələyə köçürürlər və dəyərsizləşmə ehtiyatı bütöv müddət üçün gözlənilən kredit zərərləri əsasında tanınır. Aktivin 3-cü Mərhələyə köçürülməsi nəticəsində Bank faiz gelirini ümumi balans dəyəri əsasında tanımağı dayandırır və faiz gəlirini hesablayarkən gözlənilən kredit zərərləri çıxılmaqla, balans dəyərinə aktivin effektiv faiz dərəcəsini tətbiq edir.

Kredit riskinin əhəmiyyətli dərəcədə artması meyarı artıq yerinə yetirilmədikdə, maliyyə aləti 1-ci Mərhələyə geri köçürürlər. Əgər maliyyə aktivi kredit riskinin əhəmiyyətli artması nəticəsində 2-ci Mərhələyə köçürülmüşdürse, Bank həmin kredit riskinin aktuallığını saxlanması və ya dəyişdirməsindən əmin olmaq üçün ona nəzarət edir.

Defolt vəziyyetindən qayıtma defolt zamanı ona səbəb olmuş hadisələrin başa çatmasından asılıdır. Bu zaman iki ssenari müşahidə oluna bilər:

- 90 gündən artıq vaxtı keçmiş maliyyə aktivinin gecikmə müddəti 30 günə çatdıqda, bu artıq defolt hesab edilmir;
- digər defolt hadisələrinin təsir etdiyi vaxtı keçmiş maliyyə aktivləri ardıcıl olaraq 6 ay ərzində hər hansı defolt meyarına cavab vermədikdə, defolt statusundan çıxır;

Bu məntiq gecikmənin aradan qaldırılmasından sonrakı dövrə maliyyə aktivinin defolt vəziyyətinə yenidən qayıtması ehtimalına əsasən aparılan təhlil nəticəsində müəyyən edilir.

**Maliyyə zəmanətləri və kreditlərin verilməsi ilə bağlı öhdəliklər üzrə ECL-in qiymətləndirilməsi.** Bu maliyyə alətləri üzrə ECL-in qiymətləndirilməsi balans riskləri üçün yuxarıda qeyd edilən eyni mərhələləri eks etdirir və EAD-nin hesablanması hissəsində fərqlənir. EAD kredite konvertasiya əmsali ("CCF") və gelecek əməliyyatlar (ExOff) üzrə müqavilə öhdəliyindən ibaretdir. Korporativ müştərilər üçün açılan, lakin istifadə edilməyən kredit xəttleri, fiziki şəxslərə verilmiş kredit kartları və maliyyə zəmanətləri üçün CCF defolt zamanı borcların statistik təhlili əsasında müəyyən edilir. Overdraftlar üçün CCF kredit limitlərinin müştərilər tərəfindən istənilən zaman istifadə edilə bilməsinə görə 100% müəyyən edilir.

**Daxili reytinglər.** PD modellərinin hazırlanması məqsədilə hər bir maliyyə aktivi üzrə risk profilinin fərqləndirilməsi üçün sadələşdirilmiş davranışlı qiymətləndirmə modelləri hazırlanmış və tek millesdirilmişdir.

Kredit riskinin təsnifatı portfel riskləri üzrə daxili proseslərin qiymətləndirilməsi və idarə edilməsi üçün banklar tərəfindən geniş istifadə edilən vasitədir. Kredit riskinin təsnifatı ümumilikdə müəyyən zaman anında mövcud olan məlumatla əsasən gelecekde baş verməsi ehtimal olunan hadisənin proqnozlaşdırılması üçün müəyyən edilmiş statistik metoddur. Bu, xüsusilə banklara kredit almaq üçün müraciət edən müştərinin (müraciətin qiymətləndirilməsi modeli) və ya portföldə artıq mövcud olan müştərinin defolt ehtimalını qiymətləndirməyə imkan yaradır (davranış qiymətləndirmə modeli).

Keçmiş ödəmə davranışının gelecek üçün effektiv göstərici olması kredit riskinin təsnifatı modelinin işlənib hazırlanması üçün əsas fərziyyə hesab edilir və beləliklə, həmin modellər keçmiş məlumatlara əsasən hazırlanmışdır. Xüsusilə, davranış modellərinin hazırlanması zamanı evvelki defolt vəziyyəti, kreditlərin əvvəlki istifadəsi, əvvəlki ödənişlər və ya ödənişlərin toplanmasına dair məlumatlardan istifadə edilir. Praktikada, kredit riskinin təsnifatı nəticələri əlaqəli atributlar və çeki əmsalları ilə birlikdə yüksək proqnozlu məlumatların xüsusiyyətlərini özündə eks etdirir. Ümumi reyting hər bir xüsusiyyət üzrə ümumi göstəricilərdən formalasdır.

Kredit riskinin təsnifatı göstəricilərinə əsaslanan reytinglər oxşar risk profilli maliyyə aktivlərini eks etdirir. Bu səbəbdən, defolt ehtimalları Bankın ümumi mənşəli riskləri (segment və reytinglər üzrə) əsasında hesablanır.

Vahid şkala üzrə ödəmə qabiliyyəti dərəceləri	Kənar beynəlxalq reyting agentliklerinin müvafiq reytingləri (Moody's)	Müvafiq PD intervalı
Ən yüksək dərəce	Reytingi Aaa dan Ba1 dək	0,01% - 0,5%
Yüksek dərəce	Reytingi Ba2 dən B1 dək	0,51% - 3%
Orta dərəce	Reytingi B2, B3	3% - 10%
Xüsusi monitorinq tələb edir	Reytingi Caa1+ dən Ca- dək	10% - 99,9%
Defolt	Reytingi C	100%

#### **24. Risklərin idarə edilməsi (davamı)**

Vahid şkala üzrə kredit riskinin hər bir səviyyəsi üçün müəyyən ödəmə qabiliyyəti dərəcələri təyin olunur:

- *Ən yüksək dərəcə – aşağı kredit riski olan yüksək keyfiyyətli aktivlər;*
- *Yüksek dərəcə – orta kredit riski olan kifayət qədər keyfiyyətli aktivlər;*
- *Orta dərəcə – qənaətbəxş kredit riski olan orta keyfiyyətli aktivlər;*
- *Xüsusi monitoring tələb edir – daha ətraflı monitoring və bərpaedici idarəetmə tələb edən kreditləşdirmə mexanizmləri; və*
- *Defolt – defolt hadisəsi baş vermiş kreditləşdirmə mexanizmləri.*

**Kənar reytinglər.** Kontragentlərə kənar reytinglər S&P, Moody's və Fitch kimi müstəqil beynəlxalq reyting agentlikləri tərəfindən təyin edilir. Bu reytinglər ictimaiyyətə açıqdır. Həmin reytinglər və müvafiq PD intervalları aşağıdakı maliyyə aletlərinə tətbiq edilir: ARMB-dən alınacaq vəsaitlər, müxbir hesablar üzrə qalıqlar, o cümlədən overnatyot depozitlər və müddətli depozitlər.

**Defolt ehtimalı (PD).** PD müəyyən müddət ərzində defoltun baş verme ehtimalının qiymətləndirilməsidir. Hər bir maliyyə aktivi üzrə hesablanmış bütöv müddət üçün PD əyrisi portfelin müddətindən, reytingindən və seqmentindən asılıdır. 12-aylıq defolt ehtimalı bütöv müddət üçün PD əyrisinin bir hissəsi kimi hesablanır.

ECL-in hesablanması üçün iki növ defolt ehtimalından istifadə edilir: 12 aylıq və bütöv müddət üçün defolt ehtimalı. 12 aylıq defolt ehtimalının qiymətləndirilməsi əvvəlki dövrlər üzrə defolt haqqında mövcud olan ən son məlumatlara əsaslanır və zərurət yarandıqda, dəsteklənən proqnoz məlumatları da nəzərə alınır. Bütöv müddət üçün defolt ehtimalı maliyyə aletinin qalan müddəti ərzində defoltun baş verme ehtimalının qiymətləndirilməsini əks etdirir və maliyyə aletinin bütün müddəti ərzində 12 aylıq defolt ehtimalının məbleğinə bərabərdir. Bütöv müddət üzrə defolt ehtimalının hesablanması üçün Bank seqmentdən və kreditin növündən asılı olaraq aşağıda göstərilən müxtəlif statistik yanaşmalardan istifadə edir:

**Korporativ kreditlər üzrə defolt ehtimalı** nəzərdə tutulan tarixin daxil olduğu il ərzində defolt olmuş müşterilərin nisbəti kimi qrup şəklində müəyyən edilir. Defolt məqrasiyası müştəri bazasına görə müəyyən edilmişdir. Bank loqit modeli ilə transformasiya edilmiş defolt dərəcələrini defolt səviyyəsinin müddəti ərzində makroiqtisadi dəyişənlərin artım templəri üzrində xətti regressiya edir. Dəyişənlərin seçimi üçün BIC (Bayes Məlumat Meyarı) və əlavə olaraq BIC meyarı ilə birlikdə Lasso LARS regressiyası istifadə edilir.

**Ümumi məqsədli istehlak kreditləri üzrə defolt ehtimalı** istehlakçı xüsusiyyətləri, davranış dəyişənləri və makroiqtisadi dəyişənlər kimi ilkin məlumatlardan istifadə etməklə loqistik regressiya metodu ilə modelləşdirilmişdir. Modelləşdirme üçün yalnız 31 dekabr 2014-cü il tarixindən 30 sentyabr 2017-ci il tarixinə qədər olan rüblük dövrlər seçilmiştir. Həmin tarixlərə silinməmiş və qüvvədə olan kreditlər növbəti il ərzində defolta görə yoxlanılmışdır. Defolt hadisəsi onun baş verdiyi andan 3 ay sonra müşahidə edildiyinə görə 1 ilin defolt səviyyəsini yoxlamaq üçün bu müddət 1 il 3 aya qədər uzadılmışdır. Model başa çatdırıldıqdan sonra onun əsasında (ancaq modelləşdirme üçün seçilmiş nümunə deyil) tam nümunə üçün defolt ehtimalı hesablanmış və polinomial regressiyadan istifadə edərək faktiki defolt dərəcələrinə qədər kalibrasiya edilmişdir.

**İpoteka kreditləri üzrə defolt ehtimalı** vintaj təhlili əsasında müəyyən edilir və bu zaman Bank müəyyən vaxt keçidkən sonra müvafiq ay üzrə kreditlərin məcmu defolt dərəcəsini hesablayır. İpoteka kreditləri üzrə defolt ehtimalı kreditin yarandığı tarixdən sonrakı müddət və makroiqtisadi dəyişənlər kimi ilkin məlumatlardan istifadə edərək xətti regressiya üsulu ilə modelləşdirilir.

**Mikro kreditlər üzrə defolt ehtimalı** nəzərdə tutulan tarixin daxil olduğu il ərzində defolt olmuş kreditlərin nisbəti kimi qrup şəklində müəyyən edilir. Defolt məqrasiyası kreditlərə görə müəyyən edilmişdir. 1-ci və 2-ci Mərhələlərə aid olan aktivlər modelləşdirme məqsədləri üçün ayrıılır. Bank loqit modeli ilə transformasiya edilmiş defolt dərəcələrini defolt səviyyəsinin müddəti ərzində makroiqtisadi dəyişənlərin artım templəri üzrində xətti regressiya edir. Dəyişənlərin seçimi üçün BIC (Bayes Məlumat Meyarı) və əlavə olaraq BIC meyarı ilə birlikdə Lasso LARS regressiyası istifadə edilir.

#### **24. Risklərin idarə edilməsi (davamı)**

**Makroiqtisadi amillər.** Bankın daxili proqnozları növbəti beş il ərzində gözlənilən makroiqtisadi inkişaf üzrə ən dəqiq təxminləri eks etdirir. Beş ildən sonra heç bir makroiqtisadi təsir nəzəre alınmamışdır. Müvafiq iqtisadi dəyişənlərin defolt ehtimalına təsiri həmin dəyişənlərdəki dəyişikliklərin əvvəlki dövrlərdə defolt səviyyəsinə təsirini aydınlaşdırmaq üçün statistik regressiya təhlində istifadə etməklə müəyyən edilmişdir.

Digər iqtisadi proqnozlarda olduğu kimi, bu proqnozlarda da yüksək dərəcədə qeyri-müəyyənlik mövcuddur və bu səbədən, faktiki nəticələr proqnozlaşdırılan nəticələrdən əhəmiyyətli dərəcədə fərqlənə bilər. Bank hesab edir ki, bu proqnozlar mümkün nəticələrin ən dəqiq təxminlərini eks etdirir.

Bank gözlənilən kredit zərərlərinin qiymətləndirilməsi üçün dəstekleyici proqnoz məlumatlardan, əsasən də özünün proqnoz makroiqtisadi modelinin nəticələrindən istifadə etmişdir. 31 dekabr 2018-ci il tarixinə ECL səviyyəsinə uyğun olan ən əhəmiyyətli proqnoz fərziyyələri aşağıdakılardır:

Dəyişənlər	Korporativ kreditlər	Ümumi məqsədli istehlak kreditləri	Mikro kreditlər	İpoteka kreditləri
Nominal effektiv vayuta məzənnəsi	Hə	Hə	Hə	Hə
Qeyri-neft sektoru üzrə nominal effektiv vayuta məzənnəsi	Hə			
Qeyri-neft sektoru üzrə real effektiv vayuta məzənnəsi			Hə	
Son 12 aylıq ÜDM		Hə		
Son 12 ay üzrə qeyri-neft sektorunun payına düşən ÜDM				Hə
Son 12 aylıq real ÜDM	Hə		Hə	
Son 12 aylıq bündə xərcləri	Hə	Hə		Hə

Aşağıdakı ssenarilərdən istifadə edilir:

- 20% aşağı ehtimallı ssenari (orta hesabla 200 ən aşağı kvantil);
- 60% orta ehtimallı ssenari (orta hesabla 600 orta kvantil);
- 20% yüksək ehtimallı ssenari (orta hesabla 200 ən yüksək kvantil).

Yekun defolt ehtimalı dərəcələri bu ssenariləri eks etdirir və yuxarıda qeyd olunan ehtimal ilə ölçülmüş orta çəki əmsallarından ibarətdir.

**Defolt baş verəcəyi halda itirilməsi gözlənilən məbləğ (LGD).** LGD defolt baş verdiyi zaman yaranan zərərin qiymətləndirilməsidir. Bu, müqavilə üzrə ödənilməli gelecek pul axınları ilə borcalanın əldə etməsi gözlənilən pul axınları arasındakı fərqə əsaslanır. Gözlənilən zərərlər hesabat dövrünün sonunda cari dəyərə diskontlaşdırılır.

LGD kontragentin və maliyyə alətinin növündən asılıdır. LGD defolt hadisəsinin baş vermesindən sonra gözlənilən defolt vəziyyətindən qayıtma hallarına təsir edən amillər əsasında müəyyən edilir. LGD-nin hesablanması defolt vəziyyətindən qayıtma statistikasına əsasən hesablanır.

LGD defolt olmuş kredit üzrə zərərin həcmi ilə ilə bağlı Bankın proqnozunu eks etdirir. LGD kontragentin növündən, iddianın növündən və prioritetindən, eləcə də girovun və ya digər kredit təminatının mövcudluğundan asılıdır. 12 aylıq və bütöv müddət üzrə LGD defolt hadisəsinin baş vermesindən sonra gözlənilən defolt vəziyyətindən qayıtma hallarına təsir edən amillər əsasında müəyyən edilir. LGD-nin qiymətləndirilməsi yanaşması üç mümkün metoda bölünə bilər:

- LGD-nin girovun müəyyən xüsusiyyətləri əsasında qiymətləndirilməsi;
- LGD-nin defolt vəziyyətindən qayıtma statistikasına əsasən portfel əsasında hesablanması; və ya
- LGD-nin ferqli amillər və ssenarilərdən asılı olaraq fərdi qaydada müəyyən edilməsi.

LGD-ni hesablayarkən Bank girovun proqnozlaşdırılan dəyəri, əvvəlki dövrlərdə satış üzrə güzəştlər, həmcinin daşınmaz əmlak, pul və likvid qiymətli kağızlar ilə təmin edilmiş kreditlər dair digər amillər kimi müəyyən xüsusiyyətləri nəzəre alır. LGD korporativ kreditlər və təminatlı/təminatsız fərdi kreditlər üzrə qalığın ödənilməsi ilə bağlı mövcud olan ən son statistik məlumatlardan istifadə etməklə kollektiv əsasda hesablanır.

#### **24. Risklərin idarə edilməsi (davamı)**

**Defolta məruz qalan dəyər (EAD).** EAD hesabat dövründən sonra riskin məbləğində gözlənilen dəyişiklikləri nezərə alaraq, gələcək defolt tarixində riskin qiymətləndirilməsi, o cümlədən əsas borc və faizlerin ödənilməsi və kredit öhdəlikləri üzrə vəsaitlərin gözlənilən istifadəsidir.

Bərpa olunan kreditlər üzrə EAD Kreditə Konvertasiya Əmsalından (CCF) istifadə etməklə qiymətləndirilir. CCF müəyyən müddət ərzində balansdankənar məbleğlərin balans öhdəliyinə çevrilmesi ehtimalını əks etdirən göstəricidir. İstifadə edilməmiş kredit xəlləri və maliyyə zəmanətləri üzrə CCF beynəlxalq "Basel 3" standartına əsasən müəyyən edilir.

EAD maliyyə alətinin növünə görə fərqlənən gözlənilən ödəniş qrafikinə əsasən müəyyən edilir. Amortizasiya olunan maliyyə alətləri və birdəfəlik kreditlər üçün EAD borcalan tərəfindən 12 ay müddətinə və ya bütöv müddət üzrə ödənişlər əsasında müəyyən edilir. Bu zaman borcalan tərəfindən gözlənilən artıq ödəmə də nəzərə alınır. Hesablamaya, həmçinin vaxtından əvvəl ödəniş və ya yenidən maliyyələşdirmə ehtimalları daxildir. Bərpa olunan kreditlər üçün EAD istifadə edilmiş vəsaitlərin cari qalığını defolt anında qalan limitin gözlənilən istifadəsini nezərdə tutan "Kreditə Konvertasiya Əmsalına" əlavə etməklə proqnozlaşdırılır. Bu fərziyyələr kreditin növü, cari istifadə limiti və müəyyən borcalanın davranış xüsusiyyətlərindən asılı olaraq dəyişir.

##### **Maliyyə aktivlərinin mərhələlər üzrə təsnifikasi**

- Hazırkı maliyyə hesabatlarında tanınmış ECL səviyyəsi maliyyə aktivinin üç mərhələli model üzrə hansı mərhələyə təsnifləndirilməsindən asılıdır. 1-ci Mərhələ - İlkin tanınma zamanı dəyərsizləşməmiş və həmin vaxtdan kredit riski əhəmiyyətli dərəcədə artmamış maliyyə aktivləri üzrə 12 aylıq ECL əsasında dəyərsizləşmə ehtiyati tanınır. İlkin tanınma vaxtından etibaren kredit riski əhəmiyyətli dərəcədə artmış, lakin hələ dəyərsizləşmiş maliyyə aləti 2-ci Mərhələyə köçürürlür və dəyərsizləşmə ehtiyati bütöv müddət üçün gözlənilən kredit zərərləri əsasında tanınır. Maliyyə aləti dəyərsizləşdikdə 3-cü Mərhələyə köçürürlür və dəyərsizləşmə ehtiyati bütöv müddət üçün gözlənilən kredit zərərləri əsasında tanınır. Aktivin 3-cü Mərhələyə köçürülməsi neticəsində Bank faiz gəlirini ümumi balans dəyeri əsasında tanımağı dayandırır və faiz gəlirini hesablayarkən gözlənilən kredit zərərləri çıxılmaqla, balans dəyərinə aktivin nominal faiz dərəcəsini tətbiq edir.
- Kredit riskinin əhəmiyyətli dərəcədə artması (2-ci Mərhələ)

İlkin tanınma vaxtından etibaren kredit riskinde əhəmiyyətli dərəcədə artmən olub-olmamasının qiymətləndirilməsi bütün portfel üzrə aparılır (2-ci Mərhələ). 2-ci Mərhələni müəyyən etmək üçün istifadə edilən meyarların uyğunluğu Bankın Risklərin İdarə Edilməsi Departamenti tərəfindən mütəmədi olaraq nezərdən keçirilir və təhlil edilir. Maliyyə aktivlərinin ödənişi 30 gündən artıq gecikdirildiyi halda, İlkin tanınma vaxtından kredit riskinin əhəmiyyətli dərəcədə artması fərziyyəsi təkzib edilmir.

Aşağıdakı keyfiyyət, kəmiyyət və ya məhdudlaşdırıcı meyarlardan bir və ya bir neçəsi baş verdiyi təqdirdə, Bank maliyyə alətinin 2-ci Mərhələyə aid olduğunu hesab edir:

- ödəniş 31-90 gün gecikdirildikdə;
- restrukturizasiya edilmiş kreditlər üzrə ödəniş 11-30 gün gecikdirildikdə;
- Loqistik modele əsaslanan defolt ehtimalı əvvəlki hesabat dövrü ilə müqayisədə yarım standart kənarlaşma ilə artdıqda ( $PD*(1-PD)$ -ün kvadrat kökü);
- Loqistik modele əsaslanan defolt ehtimalı 30%-dən yuxarı olduqda;
- Kənar reytinq B3-dən aşağı olduqda;
- Kənar reytinq bir pille endikdə;
- Müştərinin maliyyə vəziyyətinin pisleşməsi ilə bağlı rəhbərlik tərəfindən hər hansı digər məlumat təqdim edildikdə.

Kredit riskinin əhəmiyyətli dərəcədə artması meyari artıq yerinə yetirilmədikdə, maliyyə aləti 1-ci Mərhələyə geri köçürürlür. Maliyyə aktivi keyfiyyət göstəricisi əsasında 2-ci Mərhələyə köçürüldüyü halda, Bank həmin göstəricisinin saxlanması və ya dəyişdirilməsindən əmin olmaq üçün ona nəzarət edir.

**Müəyyən zaman ani.** Hazırkı maliyyə hesabatlarının hazırlanması üçün rəhberlik tərəfindən hesablanan gözlənilən kredit zərərləri bütöv müddət üçün deyil, müəyyən zaman anındaki hesablamalara əsaslanır. Bu hesablama zamanı dəstekləyici proqnoz məlumatlardan istifadə edilir. Bu zaman kredit riskinə təsir göstərən əsas makroiqtisadi dəyişənlərə dair bankdaxili proqnozlar PD göstəricilərinə təsir edir.

#### **24. Risklərin idarə edilməsi (davamı)**

Ümumiyyətlə, ECL aşağıdakı kredit riski parametrlərinin hasilinə bərabərdir: yuxarıda müəyyən edilən və cari dəyərə diskontlaşdırılan EAD, PD və LGD. ECL hər bir fərdi kredit qalığının müvafiq müddəti ərzində (müəyyən edilmiş mərhələdən asılı olaraq) hər bir növbəti ay üçün kredit riski parametrlərini proqnozlaşdırmaqla müəyyən edilir. Bu üç komponentin hasili tapılır və bərpa ehtimalını (yeni, maliyyə aktivinin əvvəlki ayda ödənilməsi və ya defolt olması) nəzərə alaraq onlara düzəliş edilir. Bu, hər bir gələcək dövr üçün ECL-in hesablanması effektiv şəkildə təmin edir və sonradan hesabat tarixinə geri diskontlaşdırılaraq toplanır.

**ECL modellərinə daxil edilmiş proqnoz məlumatları.** ECL-in hesablanması zamanı dəstəkləyici proqnoz məlumatlardan istifadə edilir. Bank gözənlənilən kredit zərərlərinə uyğun olan bəzi əsas iqtisadi dəyişənləri müəyyən etmişdir. Bu iqtisadi dəyişənlərə dair proqnozlar ("əsas iqtisadi ssenari") Bank tərəfindən təqdim edilir və növbəti beş il üçün gözənlənilən makroiqtisadi vəziyyətin ən dəqiq təxminlərini eks etdirir. Müvafiq iqtisadi dəyişənlərin PD-yə təsiri həmin dəyişənlərdəki dəyişikliklərin əvvəlki dövrlərdə defolt seviyyəsinə təsirini aydınlaşdırmaq üçün statistik regressiya təhlilindən istifadə etməklə müəyyən edilmişdir.

Əsas iqtisadi ssenariye əlavə olaraq, Bank ssenari çəkiləri ilə yanaşı digər mümkün ssenariləri də təmin edir. İstifadə edilən digər ssenarilərin sayı qeyri-xətliliyin təmin edilməsi üçün əsas məhsulun hər bir növünün təhlili əsasında müəyyən edilir. Ssenarilərin sayı və xüsusiyyətləri hər bir hesabat tarixinde yenidən qiymətləndirilir. Ssenari çəkiləri seçilmiş hər bir ssenarinin eks etdirdiyi mümkün nəticələrin həcmini nəzərə alaraq, statistik təhlil və ekspert mülahizəsi əsasında müəyyən edilir. SICR hər bir əsas və digər ssenarilər üçün bütöv müddət üzrə PD-ni müvafiq çəki ssenarilərinə, eləcə də kəmiyyət və məhdudlaşdırıcı meyarlara vurmaqla qiymətləndirilir. Bu, bütöv maliyyə alətinin 1-ci, 2-ci və ya 3-cü Mərhələlərə aid edilməsini və 12 aylıq və ya bütöv müddət üzrə ECL-in qeydə alınmasını müəyyən edir. Bu qiymətləndirmədən sonra Bank ECL-i ehtimalı ilə ölçülmüş 12 aylıq ECL (1-ci Mərhələ) və ya ehtimal ilə ölçülmüş bütöv müddət üzrə ECL (2-ci və 3-cü Mərhələlər) kimi qiymətləndirir. Ehtimal ilə ölçülmüş bu ECL-lər müvafiq ECL modelindəki hər bir ssenariini sınaqdan keçirməklə və müvafiq ssenari çəkisinə vurmaqla (ilkin məlumatların çəkisindən fərqli olaraq) müəyyən edilir.

Hər bir iqtisadi proqnozdə olduğu kimi, onlارın reallaşması ilə bağlı fərziyyələr və ehtimallar yüksək dərəcəli qeyri-müəyyənliklə əlaqəlidir və buna görə də faktiki nəticələr proqnozlaşdırılan nəticələrdən əhəmiyyətli dərəcədə fərqlənə bilər. Bank bu proqnozları mümkün nəticələrin ən dəqiq təxminləri kimi hesab edir və seçilmiş ssenarilərin mümkün ssenarilərin diapazonunu düzgün eks etdirməsini müəyyən etmək üçün Bankın fərqli portfelləri daxilində qeyri-xətliliyi və assimetriyalılığı təhlil etmişdir.

**Bəktesting.** Bank maliyyə aktivləri üzrə təxminlər və faktiki zərərlər arasındaki fərqlərin azaldılması üçün öz metodologiya və fərziyyələrini müntəzəm olaraq nəzərdən keçirir. Belə fərqlərin təhlili (bək-testing) ən azı ildə bir dəfə aparılır. ECL-in qiymətləndirilməsi metodologiyası üzrə bək-testing nəticəleri Bankın rəhberliyinə təqdim edilir və səlahiyyətli şəxslərə razılışdırıldıqdan sonra modellərin və fərziyyələrin təkmilləşdirilməsi üçün növbəti addımlar müəyyən edilir.

**"Expressbank" ASC**  
**31 dekabr 2018-ci il tarixinə maliyyə hesabatları üzrə qeydlər**

**24. Risklərin idarə edilməsi (davamı)**

**Coğrafi risk konsentrasiyası.** Bankın maliyyə aktiv və öhdəlikləri üzrə coğrafi konsentrasiya aşağıdakı kimi olmuşdur:

Min Azərbaycan manatı ilə	2018			2017				
	Azərbaycan	İET	MDB və digər ölkələr	Cəmi	Azərbaycan	İET	MDB və digər ölkələr	Cəmi
<b>Maliyyə aktivləri</b>								
Pul vəsaitləri və onların ekvivalentləri	118,704	19,963	734	139,401	35,524	61,370	791	97,685
Kredit təşkilatlarından alınacaq vəsaitlər	1,536	1,251	-	2,787	4,447	340	-	4,787
Müştərilərə verilmiş kreditlər və avanslar	231,437	-	-	231,437	186,644	-	-	186,644
Amortizasiya olunmuş dəyərlər ölçülən borc qiymətləri kağızlara investisiyalar	2,402	-	-	2,402	-	-	-	-
FVOCI kateqoriyasına aid olan borc qiymətləri kağızlara investisiyalar	511	-	-	511	-	-	-	-
Sair maliyyə aktivləri	4,088	134	277	4,499	4,284	20	504	4,808
<b>Cəmi maliyyə aktivləri</b>	<b>358,678</b>	<b>21,348</b>	<b>1,011</b>	<b>381,037</b>	<b>230,899</b>	<b>61,730</b>	<b>1,295</b>	<b>293,924</b>
<b>Maliyyə öhdəlikləri</b>								
Müştərilərə ödəniilecek vəsaitlər	(243,677)	-	-	(243,677)	(150,886)	-	-	(150,886)
Kredit təşkilatlarına ödəniilecek vəsaitlər	(24,384)	-	-	(24,384)	(14,086)	-	-	(14,086)
Sair maliyyə öhdəlikləri	(6,993)	(5)	-	(6,998)	(4,999)	-	(156)	(5,155)
<b>Cəmi maliyyə öhdəlikləri</b>	<b>(275,054)</b>	<b>(5)</b>	<b>-</b>	<b>(275,059)</b>	<b>(169,971)</b>	<b>-</b>	<b>(156)</b>	<b>(170,127)</b>
<b>Cəmi xalis aktivlər</b>	<b>83,624</b>	<b>21,343</b>	<b>1,011</b>	<b>105,978</b>	<b>60,928</b>	<b>61,730</b>	<b>1,139</b>	<b>123,797</b>

**Likvidlik riski və maliyyələşdirmənin idarə edilməsi**

Likvidlik riski adı və ya fövgəladə şəraitdə ödəniş tarixində Bankın ödənişlə bağlı öhdəliklərini yerinə yetirə bilməməsi riskidir. Bu riski məhdudlaşdırmaq məqsədilə rəhberlik minimal depozit bazası, likvidliyi nəzərə almaqla aktivləri idarə edir və gelecek pul vəsaitləri hərəkətlərinin və likvidliyin gündəlik monitorinqini həyata keçirir. Likvidliyin idarə edilməsi vasitələri və müvafiq hesabatlar Bankın İdare Heyəti tərefindən təsdiq edilir, Aktivlərin və Öhdəliklərin idarə edilməsi Departamenti tərefindən hazırlanır və hər ay Aktivlər və Öhdəliklər Komitəsi tərefindən nezərdən keçirilir.

Bank pul vəsaitlərinin hərəkəti gözlənilmədən kəsildiyi təqdirdə asanlıqla satılıq bilən yüksək tələbatlı növbə-növ aktivlər portfelinə sahibdir. Bundan əlavə, Bank ARMB-də pul depoziti (məcburi ehtiyat) yerləşdirmiş və onun məbləği cəlb edilmiş müştəri əmanətlərinin səviyyəsindən asılıdır.

Likvidlik vəziyyəti Bank tərefindən əsas etibarı ilə ayrıca olaraq, Maliyyə Bazarlarına Nəzaret Palatasının təyin etdiyi 30% minimal likvidlik əmsallarına əsaslanır. 31 dekabr tarixinə bu əmsallar aşağıdakı kimi olmuşdur:

	2018 (%)	2017 (%)
Ani likvidlik əmsali (bir gün ərzində alına və ya satılıq bilən aktivlər/tələb əsasında ödənilən öhdəliklər)	85	98

**24. Risklərin idarə edilməsi (davamı)*****Maliyyə öhdəliklərinin ödəniş tarixinə qalmış müddətlər üzrə təhlili***

Aşağıdakı cədveldə diskontlaşdırılmamış müqavilə öhdəlikləri əsasında Bankın 31 dekabrda maliyyə öhdəlikləri ödəniş tarixinə qalmış müddətlər üzrə təqdim edilir. Tələb əsasında ödənilməli öhdəliklər ödəniş tələbinin mümkün olan ən tez tarixdə verilmiş hesab olunur. Bununla bərabər Bank gözləyir ki, müştərilərin çoxu Bank ödənişi aparmalı olduğu ən tez tarixdə ödənişi tələb etməyəcək və cədvəl keçmiş müddətlər üçün əmanətlərin tələb edilmesi haqqında məlumat əsasında Bankın hesablaşdığı gözlənilən pul vəsaitləri hərəkətlərini eks etdirmir.

31 dekabr 2018-ci il tarixinə maliyyə alətlərinin ödəmə müddətləri üzrə təhlili aşağıda göstərilir:

<i>Min Azərbaycan manatı ilə</i>	<i>3 aydan az</i>	<i>3 aydan 12 aya qədər</i>	<i>1 ildən 5 ilə qədər</i>	<i>5 ildən çox</i>	<i>Cəmi</i>
<b>Maliyyə öhdəlikləri</b>					
Müştərilərə ödəniləcək vəsaitlər	155,306	64,588	31,484	-	251,378
Kredit təşkilatlarına ödəniləcək vəsaitlər	1,967	3,721	275	30,966	36,929
Sair maliyyə öhdəlikləri	6,998	-	-	-	6,998
<b>Cəmi diskont edilməmiş maliyyə öhdəlikləri</b>					
	<b>164,271</b>	<b>68,309</b>	<b>31,759</b>	<b>30,966</b>	<b>295,305</b>

31 dekabr 2017-ci il tarixinə maliyyə alətlərinin ödəmə müddətləri üzrə təhlili aşağıda göstərilir:

<i>Min Azərbaycan manatı ilə</i>	<i>3 aydan az</i>	<i>3 aydan 12 aya qədər</i>	<i>1 ildən 5 ilə qədər</i>	<i>5 ildən çox</i>	<i>Cəmi</i>
<b>Maliyyə öhdəlikləri</b>					
Müştərilərə ödəniləcək vəsaitlər	73,548	55,380	29,323	-	158,251
Kredit təşkilatlarına ödəniləcək vəsaitlər	434	3,451	236	15,739	19,860
Sair maliyyə öhdəlikləri	5,155	-	-	-	5,155
<b>Cəmi diskont edilməmiş maliyyə öhdəlikləri</b>					
	<b>79,137</b>	<b>58,831</b>	<b>29,559</b>	<b>15,739</b>	<b>183,266</b>

Aşağıdakı cədveldə Bankın maliyyə təəhhüdləri və şərti öhdəliklərinin müqavilə müddətləri göstərilir. Hər bir yerinə yetirilməmiş kredit öhdəliyi müştərinin icra edilməsini tələb edə bildiyi ən erkən tarixin təsadüf etdiyi müddətə daxil edilir. Buraxılmış maliyyə zəmanəti haqqında müqavilələrlə bağlı zəmanətin maksimal məbləği həmin zəmanətin tələb edile bildiyi ən erkən dövərə aid edilir.

<i>Min Azərbaycan manatı ilə</i>	<i>3 aydan az</i>	<i>3 aydan 12 aya qədər</i>	<i>1 ildən 5 ilə qədər</i>	<i>Cəmi</i>
2018	2,303	6,935	18,790	28,028
2017	9,539	16,587	16,064	42,190

Bank bütün şərti öhdəliklərin və ya təəhhüdlərin öhdəlik müddəti tamamlanana qədər istifadə edilməsini gözləmir.

Bank hər hansı bir təşkilatdan və ya fiziki şəxsləndən əhəmiyyətli vəsait almır. Ödəmə müddətlərinin təhlili hər hansı konkret müddətde əhəmiyyətli mənfi müddətlərin olmasını göstərmir.

Müştərilərə ödəniləcək vəsaitlərə fiziki şəxslərin və korporativ müştərilərin müddətli depozitləri də daxildir. Azərbaycan qanunvericiliyinə uyğun olaraq Bank bu depozitləri əmanətçinin tələbi ilə qaytarmalıdır (Qeyd 15).

**"Expressbank" ASC**  
**31 dekabr 2018-ci il tarixinə maliyyə hesabatları üzrə qeydlər**

**24. Risklərin idarə edilməsi (davamı)**

Aşağıdakı cədvəldə aktiv və öhdəliklərin qaytarılma və ya ödəmə müddətlərinə görə təhlili göstərilir.

Min Azərbaycan manatı ilə	2018			2017		
	Bir il ərzində	Bir ildən artıq	Cəmi	Bir il ərzində	Bir ildən artıq	Cəmi
Pul vəsaitləri və onların ekvivalentləri	139,401	-	139,401	97,685	-	97,685
Kredit təşkilatlarından alınacaq vəsaitlər	2,441	346	2,787	4,787	-	4,787
Müştərilərə verilmiş kreditlər və avanslar	168,862	62,575	231,437	135,591	51,053	186,644
Amortizasiya olunmuş dəyərlə ölçülən borc qiymətli kağızlara investisiyalar	2,402	-	2,402	-	-	-
FVOCI kateqoriyasına aid olan borc qiymətli kağızlara investisiyalar	511	-	511	-	-	-
Əmlak və avadanlıqlar	-	11,397	11,397	-	10,554	10,554
Qeyri-maddi aktivlər	-	3,869	3,869	-	3,298	3,298
Mülkiyyətə keçmiş əmlak	-	1,444	1,444	-	1,998	1,998
Cari mənfəət vergisi aktivi	-	-	-	13	-	13
Sair aktivlər	6,966	-	6,966	10,225	-	10,225
<b>Cəmi</b>	<b>215,433</b>	<b>184,781</b>	<b>400,214</b>	<b>248,301</b>	<b>66,903</b>	<b>315,204</b>
Müştərilərə ödəniləcək vəsaitlər	216,427	27,250	243,677	126,329	24,557	150,886
Kredit təşkilatlarına ödəniləcək vəsaitlər	5,622	18,762	24,384	3,774	10,312	14,086
Təxire salılmış mənfəət vergisi öhdəlikləri	-	-	-	223	-	223
Sair öhdəliklər	8,564	-	8,564	6,046	-	6,046
<b>Cəmi</b>	<b>230,613</b>	<b>46,012</b>	<b>276,625</b>	<b>136,372</b>	<b>34,869</b>	<b>171,241</b>
<b>Xalis</b>	<b>(15,180)</b>	<b>138,769</b>	<b>123,589</b>	<b>111,929</b>	<b>32,034</b>	<b>143,963</b>

**Bazar riski**

Bazar riski maliyyə alətlərinin gələcək pul vəsaitləri axınının ədaletli dəyəri faiz dərəcəsi və valyuta məzənnələri kimi bazar parametrlərində dəyişikliklər nəticəsində tərəddüd eleməsi riskidir. Bankın əhəmiyyətli kapital, korporativ istiqraz və ya töreəmə alətləri yoxdur.

**Faiz dərəcəsi riski**

Faiz dərəcəsi riski maliyyə aktivlərinin ədaletli dəyərinin və ya gələcək pul vəsaitləri hərəketlərinin faiz dərəcəsinin artırması/azalması nəticəsində ucuzlaşması/bahalaşması riskidir. Aktivlərin və öhdəliklərin idarə edilməsi Komitəsi müntəzəm qaydada aktivlərin və öhdəliklərin faiz dərəcələri strukturunu ətraflı təhlil edərək, ümumi faiz dərəcəsi spredlərini nəzərdən keçirir. 31 dekabr 2018 və 2017-ci il tarixinə Bankın dəyişən dərəcə ilə heç bir maliyyə aktivi və ya öhdəliyi olmamışdır.

**Valyuta riski**

Valyuta riski – maliyyə alətinin dəyərinin xarici valyuta məzənnələrində dəyişmələrə görə tərəddüd etməsi riskidir. Bank özünün maliyyə vəziyyətinə və pul vəsaitlərinin hərəketinə qüvvədə olan xarici valyuta məzənnələrindəki dəyişikliklərin təsir göstərməsi riskinə məruzdur.

**24. Risklərin idarə edilməsi (davamı)**

Aktivlərin və öhdəliklərin idarə edilməsi Komitəsi valyuta riskinə AZN devalvasiyasının və digər makroiqtisadi göstəricilərin qiymətləndirilmiş əsasında açıq valyuta mövqeyini idarə etməklə nəzəret edir. Bu, Banka imkan verir ki, valyuta dərəcələrinin milli valyutaya qarşı əhəmiyyətli dəyişməsindən zərərləri minimallaşdırırsın. Maliyyə Bazarlarına Nəzarət Palatasının tələblərinə uyğunlaşmaq məqsədile xəzinədarlıq Bankın açıq valyuta mövqeyinin gündəlik monitoringini həyata keçirir.

Aşağıdakı cədvəldə Bankın 31 dekabr tarixinə ticarət üçün nəzerdə tutulmayan maliyyə aktivləri və öhdəlikləri və ehtimal edilən pul vəsaitlərinin hərəkəti üzrə iri risklərə məruz qaldığı valyutalar göstərilir. Tehlil valyutanın manata qarşı məzənnəsində məntiqi olaraq mümkün hərəkətin təsirini hesablayır, bu zaman mənfəət və ya zərər və sair məcmu gelir haqqında hesabatda bütün digər göstəricilər dəyişməz qalır (valyuta məzənnələrinə həssas olan ticarət üçün nəzerdə tutulmayan maliyyə aktivləri və öhdəliklərinin ədalətli dəyərinə görə). Kapitala olan təsir mənfəət və ya zərər və sair məcmu gelir haqqında hesabata olan təsirdən fərqlənmir. Cədvəldəki mənfi məbleğ mənfəət və ya zərər və sair məcmu gelir haqqında hesabatda və ya kapitalda potensial xalis azalma, müsbət məbleğ isə potensial xalis artımı əks etdirir.

31 dekabr 2018 və 2017-ci il tarixinə aktivlərin dəyərləri əsasında vergidən əvvəlki mənfəətə təsir aşağıdakı cədvəldə təqdim olunur:

	<b>2018</b>	<b>2017</b>		
<i>Min Azerbaycan manatı ilə</i>	AZN/USD +30%	AZN/USD -15%	AZN/USD +30%	AZN/USD -15%
Vergidən əvvəlki mənfəətə təsir	(-7,718)	3,859	(788)	394

	<b>2018</b>	<b>2017</b>		
<i>Min Azerbaycan manatı ilə</i>	AZN/EUR +30%	AZN/EUR -15%	AZN/EUR +30%	AZN/EUR -15%
Vergidən əvvəlki mənfəətə təsir	(72)	36	29	(14)

**Əməliyyat riski**

Əməliyyat riski – sistemlərin nasazlığı, işçilərin səhvi, saxtakarlıq və ya xarici hadisələr nəticəsində yaranan riskdir. Nəzarət sistemi işləməyəndə əməliyyat riskləri nüfuza xələl gətirə, hüquqi nəticələrə və ya maliyyə zərərlərinə gətirib çıxara bilər. Bank bütün əməliyyat risklerinin aradan götürülməsini güman edə bilməz, lakin nəzarət sistemi və potensial risklərin izlenməsi və onlarla bağlı tədbirlərin görülməsi həmin risklərin idarə edilməsi üçün effektiv alət ola bilər. Nəzarət sisteminə vəzifələrin səmərəli bölüşdürülməsi, giriş, təsdiqləmə və tutuşdurma prosedurları, heyətin təlimləndirilməsi və qiymətləndirilməsi prosesləri, eləcə də daxili auditdən istifadə daxildir.

**"Expressbank" ASC**  
**31 dekabr 2018-ci il tarixinə maliyyə hesabatları üzrə qeydlər**

**25. Maliyyə alətlərinin ədalətli dəyəri**

**Ədalətli dəyər iyerarxiyası**

Aşağıdakı cədvəldə dövri ədalətli dəyər qiymətləndirmələrinin aid edildiyi ədalətli dəyər iyerarxiyasının səviyyələri üzrə 31 dekabr 2018-ci il tarixinə ədalətli dəyərdə ölçülülmüş maliyyə aletlerinin təhlili verilmişdir:

<b>Ədalətli dəyərin ölçülmesi üçün istifadə edilən göstəricilər</b>					<b>Cəmi</b>
<b>Qiymətləndirmə tarixi</b>	<b>Fəal bazarda müəyyən edilmiş qiymətlər (Səviyyə 1)</b>	<b>Müşahidə edilən ilkin əhəmiyyətli məlumatlar (Səviyyə 2)</b>	<b>Müşahidə edilməyən ilkin əhəmiyyətli məlumatlar (Səviyyə 3)</b>		
<i>Min Azerbaijan manatı ilə</i>					
<b>Ədalətli dəyərlər ölçülən aktivlər</b>					
FVOCl kateqoriyasına aid olan borc qiymətli kağızlıra investisiyalar	31 dekabr 2018	511	-	-	511
Əmlak və avadanlıqlar – nəqliyyat vasitələri	31 dekabr 2018	-	-	1,085	1,085
<b>Ədalətli dəyəri açıqlanan aktivlər</b>					
Pul vəsaitləri və onların ekvivalentləri	31 dekabr 2018	139,401	-	-	139,401
Kredit təşkilatlarından alınacaq vəsaitlər	31 dekabr 2018	-	-	2,787	2,787
Müştərilərə verilmiş kreditlər və avanslar	31 dekabr 2018	-	-	223,633	223,633
Mülkiyyətə keçmiş əmlak	31 dekabr 2018	-	-	1,444	1,444
<b>Ədalətli dəyəri açıqlanan öhdəliklər</b>					
Müştərilərə ödəniləcək vəsaitlər	31 dekabr 2018	-	-	250,666	250,666
Kredit təşkilatlarına ödəniləcək vəsaitlər	31 dekabr 2018	-	-	24,453	24,453

**25. Maliyyə aletlərinin ədalətli dəyeri (davamı)**

Aşağıdakı cədvəldə dövri ədalətli dəyer qiymətləndirmələrinin aid edildiyi ədalətli dəyer iyerarxiyasının səviyyələri üzrə 31 dekabr 2017-ci il tarixinə ədalətli dəyərdə ölçülülmüş maliyyə aletlərinin təhlili verilmişdir:

<i>Min Azerbaijan manatı ilə</i>	<b>Ədalətli dəyerin ölçüləməsi üçün istifadə edilən göstəricilər</b>				<b>Cəmi</b>
	<b>Qiymətləndirme tarixi</b>	<b>Feal bazarда müəyyən edilmiş qiymətlər (Səviyyə 1)</b>	<b>Müşahidə edilən ilkin əhəmiyyətli məlumatlar (Səviyyə 2)</b>	<b>Müşahidə edilməyen ilkin əhəmiyyətli məlumatlar (Səviyyə 3)</b>	
<b>Ədalətli dəyərlə ölçülən aktivlər</b>					
Əmlak ve avadanlıqlar – nəqliyyat vasitələri	31 dekabr 2017	-	-	1,032	1,032
<b>Ədalətli dəyəri açıqlanan aktivlər</b>					
Pul vəsaitləri və onların ekvivalentləri	31 dekabr 2017	97,685	-	-	97,685
Kredit təşkilatlarından alınacaq vəsaitlər	31 dekabr 2017	-	-	4,787	4,787
Müşterilərə verilmiş kreditlər və avanslar	31 dekabr 2017	-	-	181,327	181,327
Mülkiyyətə keçmiş emlak	31 dekabr 2017	-	-	1,998	1,998
<b>Ədalətli dəyəri açıqlanan öhdəliklər</b>					
Müşterilərə ödəniləcək vəsaitlər	31 dekabr 2017	-	-	150,886	150,886
Kredit təşkilatlarına ödəniləcək vəsaitlər	31 dekabr 2017	-	-	14,086	14,086
<b>Ədalətli dəyərlə eks etdirilməyən maliyyə aktiv və öhdəliklərinin ədalətli dəyeri</b>					
Aşağıdakı cədvəldə Bankın maliyyə vəziyyəti haqqında hesabatında ədalətli dəyərlə eks etdirilməmiş maliyyə aletlərinin balans və ədalətli dəyeri kateqoriyalar üzrə müqayisə edilir. Cədvəldə qeyri-maliyyə aktiv və öhdəliklərin ədalətli dəyeri göstərilmir:					
<i>Min Azerbaijan manatı ilə</i>	<b>Balans dəyeri 2018</b>	<b>Ədalətli dəyer 2018</b>	<b>Balans dəyeri 2017</b>	<b>Ədalətli dəyer 2017</b>	
<b>Maliyyə aktivləri</b>					
Pul vəsaitləri və onların ekvivalentləri	139,401	139,401	97,685	97,685	
Kredit təşkilatlarından alınacaq vəsaitlər	2,787	2,787	4,787	4,787	
Müşterilərə verilmiş kreditlər və avanslar	231,437	223,633	186,644	181,327	
Sair maliyyə aktivləri	4,499	4,499	4,808	4,808	
<b>Maliyyə öhdəlikləri</b>					
Müşterilərə ödəniləcək vəsaitlər	243,677	250,666	150,886	158,522	
Kredit təşkilatlarına ödəniləcək vəsaitlər	24,384	24,453	14,086	14,134	
Sair maliyyə öhdəlikləri	6,998	6,998	5,155	5,155	

**25. Maliyyə alətlərinin ədalətli dəyəri (davamı)**

Maliyyə hesabatlarında ədalətli dəyərlə hələ qeydə alınmamış maliyyə alətləri üçün ədalətli dəyərlərin müəyyən edilməsi üçün istifadə edilən metod və fərziyyələr aşağıda əks etdirilir.

**Ədalətli dəyərləri təxminən balans dəyərlərinə bərabər olan aktivlər**

Tez satılı bilən və ödəmə müddəti qısa (üç aydan az) olan maliyyə aktivləri və öhdəlikləri ilə bağlı olaraq ehtimal edilir ki, onların balans dəyərləri təxminən ədalətli dəyərlərinə bərabərdir. Bu fərziyyə həmçinin tələb əsasında depozitlərə və xüsusi ödəmə müddəti olmayan əmanət hesablarına da tətbiq edilir.

**Amortizasiya hesablanmış dəyərlə ucotta alınan maliyyə aktivləri və maliyyə öhdəlikləri**

Kotirovka edilməyən alətlərin, müştərilərə verilmiş kreditlər və avansların, müştəri depozitlərinin, kredit teşkilatlarından alınacaq məbləğlərin və ARMB və kredit təşkilatlarına ödəniləcək vəsaitlərin və digər maliyyə aktivləri və öhdəliklərinin ədalətli dəyəri oxşar şərtləri, kredit riski və qalıq müddətləri olan borclar üçün hazırda mövcud olan dərəcələri istifadə etməklə gələcək pul vəsaitlərinin hərəkətinin diskontlaşdırılması modeli ilə qiymətləndirilir.

**26. Əlaqəli tərəflər haqqında məlumatların açıqlanması**

BMS 24 "Əlaqəli tərəflər haqqında məlumatların açıqlanması" standartına uyğun olaraq tərəflər o halda əlaqəli tərif hesab edilir ki, bir tərif digər tərifə nəzarət etmək və ya maliyyə və ya əməliyyat qərarlarının qəbul edilməsində mühüm təsir göstərmək iqtidarındadır. Hər bir potensial əlaqəli tərif münasibətlərini nəzərdən keçirdikdə, diqqət bu münasibətlərin yalnız hüquqi formasına deyil, mahiyyətinə də yönəldilməlidir.

Əlaqəli tərəflər əlaqəli olmayan tərəflərin həyata keçirə bilmədiyi əməliyyatlarda iştirak edə bilər. Əlaqəli tərəflər arasında əməliyyatlar əlaqəli olmayan tərəflər arasında əməliyyatlarla eyni şərtlər, müddət və məbləğdə aparılmır.

**26. Əlaqəli tərəflər haqqında məlumatların açıqlanması (davamı)**

lın sonuna əlaqəli tərəflərə əməliyyatlar üzrə qalıqlar aşağıda göstərilir:

Min Azərbaycan manatı /lo	2018				2017			
	Səhmdarlar	Ümumi nəzarət altında olan müəssisələr	Əsas idarəedici heyət	Diger əlaqəli tərəflər	Cəmi Səhmdarlar	Ümumi nezərat altında olan müəssisələr	Əsas idarəedici heyət	Diger əlaqəli tərəflər
1 yanvar tarixinə kreditlər, ümumi II ərzində verilmiş kreditlər II ərzində ödənilmiş kreditlər Diger hərəkətlər Məzənnə fərqiనə təsir 31 dekabr tarixinə kreditlər, ümumi	23 30 (22) - - 31	111,287 8,819 (13,410) - (1) 106,695	617 629 (369) - - 877	25 66 (62) - - 29	111,952 9,544 (13,863) - (1) 107,632	23,440 25 (23,170) - (272) 23	111,948 31,464 (31,545) - (580) 111,287	464 467 (346) 32 - 617
Çıxılsın: 31 dekabr tarixinə dəyərsizləşmə ehtiyatı 31 dekabr tarixinə kreditlər, xalis	- - 31	(24,995) 81,700	(73) 804	- 29	(25,068) 82,564	(1) 22	(1,827) 109,460	(19) 598 24
1 yanvar tarixinə depozitlər II ərzində alınmış depozitlər II ərzində ödənilmiş depozitlər Diger hərəkətlər Məzənnə fərqiనə təsir	- - - - -	- - (766) -	385 8 (199) -	364 391 (965) -	749 3,875 (3,875) -	- - -	479 214 (96) (187) -	49 146 (6) 185 (25)
31 dekabr tarixinə depozitlər 31 dekabr tarixinə cari kreditlər	- 107	- 16,273	2 16	173 90	175 16,486	50	1,627 -	385 23 -
Təshhüdlər və verilmiş zəmanətlər	-	11,856	183	3	12,039	-	32,022 81	364 5 3
								749 5 3
								1,705
								32,106

**26. Əlaqəli tərəflər haqqında məlumatların açıqlanması (davamı)**

Əlaqəli tərəflərlə əməliyyatlar üzrə gəlir və xərclər aşağıdakı cədvəldə göstərilir:

	31 dekabr 2018-ci il tarixinde başa çatan il				31 dekabr 2017-ci il tarixinde başa çatan il			
	Səhmdarlar	Ümumi nəzarət altında olan müəssisələr	Əsas idarəedici heyət	Diger əlaqəli tərəflər	Cəmi Səhmdarlar	Ümumi nəzarət altında olan müəssisələr	Əsas idarəedici heyət	Diger əlaqəli tərəflər
<i>Min Azərbaycan manatı ilə</i>								
Kreditlər üzrə faiz gəliri	9	9,322	72	5	9,408	701	10,512	52
Kreditin dəvərsizləşməsi (xərci)/gəliri	1	(18,541)	(54)	1	(18,593)	54	(947)	(12)
Depozitlər üzrə faiz xərci	-	-	(9)	(8)	(17)	-	-	(25)
Haqq və komissiya gəlirləri	15	890	3	1	909	12	1,002	4
Sair əməliyyat gəliri/xərci	17	635	(3)	-	649	415	1,524	(2)
								-
								1,937

31 dekabr 2018 və 2017-ci il tarixinə mövcud olan kreditlərə Bank ilə əlaqəli olan iki tərəfə müvafiq olaraq verilmiş 105,150 min AZN və 109,742 min AZN məbləğində kreditlər daxildir. 31 dekabr 2018-ci il tarixinə həmin kreditlər üzərə 24,681 min AZN məbləğində ehtiyat təhlilə və səhmdarlıra müzakirələrə əsasən rəhbərlik hesab edir ki, bu kreditlər üzrə kifayət qədər ehtiyat yaradılmışdır və gözlənilən xalis balans dəyəri 2019-cu ilin sonuna qədər qaytarılacaqdır.

2018-ci il ərzində Bank ümumi nəzarət altında olan müəssisələrə əsas vesaitlərin alınması üçün cəmi 45 min AZN (2017: 608 min AZN) məbləğində avans ödənişdir.

31 dekabr 2018 və 2017-ci il tarixinə Bankın 5 nəfər ilə təmsil olunan əsas idarəedici heyətinə ödənişlər aşağıdakı kimi olmuşdur:

	2018		2017	
	<i>Min Azərbaycan manatı ilə</i>			
Əmək haqqı və digər qisamüddəti ödənişlər	590		506	
Sosial siyortla ödənişlər	130		111	
<b>Cəmi əsas idarəedici heyətə ödənişlər</b>	<b>720</b>		<b>617</b>	

## **27. Kapitalın adekvatlığı**

Bank tərefindən kapitalın idarə edilməsinin məqsədləri (i) Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) müəyyən etdiyi kapital tələblərinin yerinə yetirilməsi, (ii) Bankın daim fəaliyyət göstəren müəssisə kimi fəaliyyətinə davam etməsi imkanının təmin edilməsi və (iii) fəaliyyətin həyata keçirilməsi və səhmdar dəyərinin maksimal artırılması məqsədilə yüksək kredit reytinqinin və kapitalın adekvatlığı reytinqlərinin dəstəklənməsinin təmin edilməsidir. Palatanın müəyyən etdiyi kapitalın adekvatlığı əmsallarına uyğunluq hər ay Bankın Baş İcraçı Direktoru və Baş Mühasibi tərefindən nəzərdən keçirilən və imzalanan həmin əmsalların hesablanması təsvir edən hesabatlar vasitəsilə nəzarət edilir. Kapitalın idarə edilməsinin digər məqsədləri hər il qiymətləndirilir.

Bank iqtisadi şərait və fəaliyyətinin risk xüsusiyyətləri dəyişdikcə kapital strukturunu idarə edir və müvafiq düzelişlər aparır. Kapitalın strukturunu saxlamaq və ya bu strukturda düzelişlər etmək məqsədilə Bank səhmdarlara ödənilən dividend ödənişlerinin məbləğində düzelişlər edə, kapitalı səhmdarlara qaytara biler. Keçən illərlə müqayisədə məqsəd siyaset və proseslərdə ciddi dəyişikliklər baş verməmişdir.

Palatanın tələblərinə əsasən banklar və ya bank qrupu: (a) məcmu kapitalın minimum məbləğini 50,000 min AZN (2017: 50,000 min AZN) həcmində saxlamalı; (b) məcmu kapitalın risk dərəcəsi üzrə ölçülümiş aktivlərə nisbətini ('cəmi kapital adekvatlığı əmsali') minimum 10% (2017: 10%) və ya daha yuxarı saxlamalı və (c) 1-ci dərəcəli kapitalın risk dərəcəsi üzrə ölçülümiş aktivlərə nisbətini ("1-ci dərəcəli kapitalın adekvatlıq əmsali") minimum 5% (2017: 5%) və ya daha yuxarı saxlanılmasını təmin etməlidir.

Rehbərlik hesab edir ki, Bank 2018-ci il ərzində qanunvericiliyə uyğun kapitalın adekvatlığı əmsalına riayət etmişdir.

31 dekabr 2018 və 2017-ci il tarixinə Bankın kapitalın adekvatlığı əmsalı aşağıdakı kimi olmuşdur:

<i>Min Azərbaycan manatı ilə</i>	<b>2018</b>	<b>2017</b>
1-ci dərəcəli kapital	112,682	135,104
2-ci dərəcəli kapital	2,147	5,006
 Məcmu kapital	 114,829	 140,110
 Risk dərəcəsi üzrə ölçülümiş aktivlər	 278,031	 238,399
1-ci dərəcəli kapitalın adekvatlığı əmsali	23%	36%
Məcmu kapitalın adekvatlığı əmsali	24%	39%

## **28. 1 yanvar 2018-ci il tarixində əvvəlki dövrlərə tətbiq edilən uçot siyaseti**

31 dekabr 2017-ci il tarixində başa çatan müqayisəli dövrə tətbiq edilən və BMHS 9-a uyğun olaraq dəyişdirilən uçot siyasetləri aşağıda göstərilir.

**Maliyyə aletləri - əsas qiymətləndirmə üsulları.** Təsnifat formalarından asılı olaraq maliyyə aletləri ədalətli dəyerdə və ya amortizasiya edilmiş dəyerdə uçota alınır. Ədalətli dəyer və amortizasiya olunmuş dəyər anlayışları, eləcə də qiymətləndirmə modelləri haqqında məlumat Qeyd 3-də göstərilir.

**Müştərilərə verilmiş kreditlər və avanslar.** Müştərilərə verilmiş kreditlər və avanslar amortizasiya olunmuş dəyerlə qeydə alınmış və dəyərsizləşmə üzrə zərerler maliyyə aktivinin ilkin tanınmasından sonra baş vermiş bir və ya bir neçə hadisə ("zərər hadisəsi") nəticəsində yarandıqda və bu zərər hadisəsi maliyyə aktivi və ya maliyyə aktivləri qrupu üzrə daxil olacaq pul axınlarının məbləğine və vaxtına etibarlı şəkildə texmin edilə bilən təsir göstərdikdə mənfəət və ya zərərdə tanınmışdır. Bank əhəmiyyətli olub-olmamasından asılı olmayaraq, fərdi şəkildə qiymətləndirilən maliyyə aktivinin dəyərsizləşməsinə dair obyektiv sübutun olmadığı qənaəetine gəldikdə, həmin aktivi analoji kredit riski xüsusiyyətlərinə malik olan maliyyə aktivləri qrupuna daxil etmiş və onların dəyərsizləşməsini məcmu şəkildə təhlil etmişdir.

Maliyyə aktivinin dəyərsizləşməsini müəyyən edərkən Bankın nəzərə aldığı əsas amillər həmin aktivin vaxtı keçməsi statusu və her hansı girov təminatının realizasiya oluna bilməsidir. Kredit üzrə zərerin baş verməsinə dair obyektiv əlamətlərin mövcud olmasını müəyyən edən əsas meyarlar aşağıda göstərilir:

**28. 1 yanvar 2018-ci il tarixindən əvvəlki dövrlərə tətbiq edilən uçot siyaseti (davamı)**

- hər-hansı ödənişin gecikdirilməsi və bu zaman gecikdirilmiş ödənişin hesablaşma sistemlərindeki gecikmə ilə izah edilə bilməməsi;
- borcalanın əhəmiyyətli maliyyə çətinlikləri ilə üzləşməsi və bunun Bankın borcalan haqqında maliyyə məlumatları ilə təsdiqlənməsi;
- borcalanın müflisleşməsi və ya onun maliyyə strukturunun yenidən təşkil edilməsi;
- borcalana təsir göstəren milli və ya yerli iqtisadi şəraitin dəyişməsi nəticəsində onun ödəniş statusunda mənfi dəyişikliklərin baş verməsi; və ya
- girovun dəyərinin bazar şərtlərinin pisləşməsi nəticəsində əhəmiyyətli dərəcədə aşağı düşməsi.

Kredit zərərinin məcmu şəkildə qiymətləndirilməsi məqsədile maliyyə aktivləri kredit riski üzrə oxşar xüsusiyyətlərə görə qruplaşdırılmışdır. Həmin xüsusiyyətlər qiymətləndirilən aktivlərin müqavilə şərtlərinə əsasən borcalanların ödəmə qabiliyyətini təsdiqləmişdir ki, bu da belə aktivlərlə bağlı gələcək pul vəsaitlərinin təxmin edilməsi üçün uyğun olmuşdur.

Kredit zərəri məcmu şəkildə qiymətləndirilən maliyyə aktivləri qrupundakı pul vəsaitlərinin gələcək hərəketi, həmin aktivlərlə bağlı müqavilə üzrə pul vəsaitlərinin hərəketinə, keçmişdə baş vermiş zərər halları nəticəsində yaranacaq vaxtı keçmiş borcların həcmində dair rehberlikdə mövcud olan statistikaya və vaxtı keçmiş borcların geri qaytarılması nailiyyətinə əsasən müəyyən edilmişdir. Keçmiş dövrlərə təsir göstərməyən cari şəraitin təsirini eks etdirmək və cari dövrədə mövcud olmayan keçmiş hadisələrin təsirini aradan qaldırmaq məqsədilə, keçmiş illərin statistikası müşahidə edilə bilən cari məlumatlara əsasən tənzimlənmişdir.

Amortizasiya edilmiş dəyərlə eks etdirilən dəyərsizləşmiş maliyyə aktivi ilə bağlı şərtlərə yenidən baxıldığda və ya bu şərtlər borcalanın və ya emitentin maliyyə vəziyyətindəki çətinliklərə görə dəyişdikdə, dəyərsizləşmə şərtlərin dəyişməsindən əvvəlki effektiv faiz dərəcəsinə əsasən ölçülülmüşdür. Şərtlərinə yenidən baxılmış aktivin tanınmasının dayandırılması zamanı risk və faydalalar əhəmiyyətli dərəcədə dəyişdikdə, yeni aktiv ədalətli dəyərlə tanınmışdır. Bu, adətən ilkin və yeni gözlənilən nağd pul axınlarının cari dəyərləri arasındaki fərq əhəmiyyətli olduqda müşahidə olunmuşdur.

Aktivin balans dəyərini effektiv faiz dərəcəsilə diskont edilmiş gələcək pul vəsaitləri hərəketinin cari dəyərinə (kreditlər üzrə baş verməmiş gələcək zərərlər istisna olmaqla) bərabərəşdirmək üçün aktivlər üçün dəyərsizləşmə üzrə zərərlər ehtiyat hesablarında qeydə alınır. Girov qoyulmuş maliyyə aktivi üzrə təxmin edilən gələcək pul vəsaitləri hərəketinin cari dəyərinin hesablanması girovun alınması və satılması ilə bağlı məsreflər çıxılmaqla, girov nəticəsində yarana bilən (girovun olub-olmaması ehtimal edildikdə) pul vəsaitlərinin hərəketini eks etdirir.

Kredit üzrə zərərin məbləği sonrakı dövrədə baş vermiş hadisəyə görə azaldıqda və həmin azalma obyektiv olaraq zərərin qeydə alınmasından sonra baş vermiş hadisəyə (məsələn, borcalanın kredit reytinginin artması kimi) aid edildikdə əvvəl qeydə alınmış dəyərsizləşmə zərəri il üzrə mənfeət və ya zərər hesabına yaradılmış ehtiyata düzəliş etməklə qaytarılmışdır.

Aktivlər qaytarıla bilmədikdə, onlar aktivin və ya onun hissəsinin bərpa olunması üçün bütün zəruri prosedurların tamamlanmasından və zərərin məbləğinin müəyyən edilməsindən sonra müvafiq zərər ehtiyatından silinmişdir. Əvvəller silinmiş məbləğlərin qaytarılması il üzrə mənfeət və ya zərərdə dəyərsizləşmə üzrə zərərin azaldılması kimi uçota alınmışdır.

**Satılıq bilən investisiya qiymətli kağızları.** Bu kateqoriyaya Bankın qeyri-müəyyən müddət ərzində saxlamaq niyyəti olduğu və likvidliyin saxlanması üzrə tələblərdən asılı olaraq və ya faiz dərəcələri, valyuta məzənnələri və ya səhmlərin qiymətinin dəyişməsi nəticəsində satılıq bilən investisiya qiymətli kağızları daxildir.

**28. 1 yanvar 2018-ci il tarixindən əvvəlki dövrlərə tətbiq edilən uçot siyaseti (davamı)**

Satılı bilən investisiya qiymətəli kağızları ədaletli dəyərdə qeydə alınmışdır. Satılı bilən borc qiymətli kağızlar üzrə faiz gəliri effektiv faiz metoduna əsasən hesablanmış və il üzrə mənfəət və ya zərərdə tanınmışdır. Ədalətli dəyərdəki dəyişikliklərin bütün digər elementləri investisiyanın tanınmasının dayandırılması və ya dəyərsizləşməsi anınadək sair məcmu gəlirlərde tanınmışdır. Satılı bilən qiymətli kağızlar üzrə tanınma dayandırıllarkən əvvəller sair məcmu gəlirlərə aid edilmiş mənfəət və ya zərər kapitaldan il üzrə mənfəət və ya zərərdə maliyyə gəlirinə yenidən təsnifləşdirilmişdir. Dəyərsizləşmə üzrə zərərlər satılı bilən investisiya qiymətli kağızlarının ilkin tanınmasından sonra baş vermiş bir və ya bir neçə halin ("zərər halları") nəticəsində yarandıqda il üzrə mənfəət və ya zərərdə tanınmışdır. Satılı bilən qiymətli kağızlar kimi təsnifləşdirilmiş borc alətlərinin ədalətli dəyəri hesabat tarixindən sonrakı dövr ərzində artarsa və həmin artım obyektiv olaraq dəyərsizləşmə üzrə zərərin mənfəət və ya zərər kimi uçota alınmasından sonra baş vermiş hadisəyə aid edilə bildikdə, dəyərsizləşmə üzrə zərər il üzrə mənfəət və ya zərər hesabına qaytarılmışdır.

**Ödəniş tarixinədək saxlanılan investisiya qiymətli kağızları.** Bu qrupa Bankın ödəniş tarixinədək saxlamaq niyyəti və imkanı olan, sabit və ya müəyyən edilə bilən ödənişlərə və ödəmə müddətinə malik olan kotirovka edilmiş qeyri-törəmə maliyyə aktivləri daxildir. Bank investisiya qiymətli kağızların ödənilməsini və ya geri alınmasını ödəmə müddətindən əvvəl emitendən tələb etmək hüququna malik olduqda, həmin qiymətli kağızlar ödəniş tarixinədək saxlanılan investisiyalar kimi təsnifləşdirilmir. Belə ki, qiymətli kağızların vaxtından əvvəl geri alınması hüquq aktivin ödəniş tarixinədək saxlanılması niyyətine ziddir. Rəhbərlik ödəniş tarixinədək saxlanılan investisiya qiymətli kağızları ilkin tanınma zamanı təsnifləşdirir və bu təsnifləşdirmənin uyğunluğunu hər bir hesabat dövrünün sonunda yenidən nəzərdən keçirir. Ödəniş tarixinədək saxlanılan investisiya qiymətli kağızları amortizasiya olunmuş dəyərdə qeydə alınır.

**29. İxtisarlar**

Hazırkı maliyyə hesabatlarında istifadə olunmuş ixtisarların siyahısı aşağıda göstərilir:

İxtisarlar	Tam adı
AC	Amortizasiya olunmuş dəyər
AFS	Satılı bilən investisiya qiymətli kağızlar
BIC	Bayes Məlumat Meyarı
CCF	Kredite Konvertasiya Əmsali
EAD	Defolta məruz qalan dəyər
ECL	Gözlənilən kredit zərərləri
FVOCI	Ədalətli dəyərin dəyişməsi sair məcmu gəlirə aid edilən
FVTPL	Ədalətli dəyərinin dəyişməsi mənfəət və ya zərərə aid olunan
HTM	Ödəniş tarixinədək saxlanılan
LGD	Defolt baş verəcəyi halda itiriləməsi gözlənilən məbləğ
PD	Defolt ehtimalı
SICR	Kredit riskinin əhəmiyyətli dərəcədə artması
SPPI	Yalnız əsas borc və faiz ödənişləri
SPPI təhlili	Maliyyə alətləri üzrə pul axınlarının yalnız əsas borc və faiz ödənişlərindən ibarət olmasının qiymətləndirilməsi